

Test: AAA_3437#01#Q16#01 EDUMAN
Fenn: 3437 Standartlaşdırma və sertifikatlaşdırma
Sual sayı: 700

1) Sual: Normativ sənədlərin işlənməsinin əmək tutumunun təyini düsturundakı Kx əmsalının neçə qiyməti var?

- A) 2.
- B) 3.
- C) 4.
- D) 5.**
- E) 6.

2) Sual: Standartlaşdırma və unifikasiya səviyyəsinin əsas göstərijilərindən biri olan tətbiqolunma əmsalı neçə əmsalla xarakterizə olunur?

- A) 2
- B) 3.**
- C) 4.
- D) 5.
- E) 6.

3) Sual: Normativ sənədlərin işlənməsi zamanı əmək tutumunu hesablayarkən neçə əmsaldan istifadə olunur?

- A) 3.
- B) 4.
- C) 5.
- D) 6.**
- E) 7.

4) Sual: KSVS standartlarına görə layihələndirilməsi, istehsalı və onlara müvafiq konstruktor sənədləri hazırlanması baxımından bütün mövcud çoxadlı məmulatlar əsasən neçə növə ayrılır?

- A) 2.
- B) 3.
- C) 4.**
- D) 10.

E) 15.

5) Sual:QOST 2.103–68 standartına görə konstruktor sənədlərinin işlənməsi neçə mərhələdən ibarətdir?

A) 2.

B) 3.

C) 4.

D) 5.

E) 6.

6) Sual:Keyfiyyət üzrə rəhbərlik sənədinin bölməsinə aid deyil?

A) Müştərilərlə davranış

B) subpodratçılar

C) Tullantıların utilləşdirilməsi

D) şikayətin baxılması

E) Personal

7) Sual:Keyfiyyət üzrə rəhbərlik sənədinin bölməsinə aid deyil?

A) Müştərilərlə davranış

B) Korrektəedici tədbirlər

C) Sənədlərlə rəftar qaydaları

D) subpodratçılar

E) Tullantıların utilləşdirilməsi

8) Sual:Laboratoriyanın strukturu və təşkili bölməsinə nələr aiddir?

A) təsisçilər, nizamnamə vəsaiti

B) nümunəvi maddələr, işçi təlimatı

C) əlavə peşə hazırlığı, nizamnamə vəsaiti

D) təsisçilər, işçi təlimatı

E) nizamnamə vəsaiti, əlavə peşə hazırlığı

9) Sual:Hansı bölmədə firma haqqında məlumatlar verilir?

- A) Laboratoriyanın strukturu və təşkili
- B) Personal
- C) Terminlər və təyinlər
- D) sınaqlar üçün müqavilə
- E) sənədlərlə rəftar

10) Sual:Xidmətin keyfiyyətinin təmin edilməsinə görə tam məsuliyyəti kim öz üzərinə götürür?

- A) laboratoriya rəhbəri
- B) laboratoriya işçisi
- C) texniki rəhbər
- D) texniki işçi
- E) laboratoriya işçisi, laboratoriya rəhbəri

11) Sual:Terminlər və təyinlər bölməsində hansı anlayışların açıqlamaları verilir?

- A) nümunəvi maddələr, işçi təlimatı
- B) işçi təlimatı, laboratoriya işçisi
- C) nümunəvi maddələr, laboratoriya işçisi
- D) texniki işçi, texniki rəhbər
- E) texniki rəhbər, laboratoriya işçisi

12) Sual:Keyfiyyət üzrə rəhbərlik sənədi ilə asan işləmək üçün hansı bölmədən istifadə olunur?

- A) terminlər və təyinlər
- B) elə bölmə yoxdu
- C) personal
- D) təyinlər
- E) sənədlərlə rəftar

13) Sual:Yazılan mülahizələrdən hansı yanlışıdır?

- A) Sertifikatlaşdırmanın obyektiv qiymətləndirilməsini mütəxəssislər təmin edir.
- B) Mütəxəssislərə tələbləri və uyğunluğun qiymətləndirilməsi qaydasını maraqlı tərəflər müəyyən edir.
- C) Mütəxəssislərin qəbul olmuş kriterlərə uyğunluğunun dövrü attestasiyasının keçirilməsi zərurəti yaranır.

- D) Mütəxəssislərin obyektiv qiymətləndirilməsini sertifikatlaşdırma təmin edir.
- E) Mütəxəssislərə tələbləri və uyğunluğun qiymətləndirilməsi qaydasını dövlət müəyyən edir

14) Sual:Keyfiyyət sistemi çərçivəsində yerinə yetirilən əməliyyatlar içində aşağıdakılardan hansı yanlıştır?

- A) Keyfiyyət sisteminin akkreditləşdirilməsi
- B) Keyfiyyət sisteminin sertifikatlaşdırılması
- C) Keyfiyyət sistemlərinə və istehsalatlara müfəttiş nəzarəti
- D) Keyfiyyət sisteminin sertifikatlaşdırılması sahəsində beynəlxalq əməkdaşlıq
- E) Keyfiyyət sisteminin akkreditləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlıq

15) Sual:Qeydiyyat nədir?

- A) Ölkədə olan qanunvericiliyə,sertifikatlaşdırma üzrə qaydalara,dövlət standartlarına həmçinin beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun sertifikatlaşdırma sistemidir.
- B) Ölkədə olan qanunvericiliyə,akkreditləşdirmə üzrə qaydalara,dövlət standartlarına həmçinin beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun sertifikatlaşdırma sistemidir.
- C) Ölkədə olan qanunvericiliyə,sertifikatlaşdırma üzrə qaydalara yalnız dövlət standartlarına uyğun sertifikatlaşdırma sistemidir
- D) Ölkədə olan qanunvericiliyə,sertifikatlaşdırma üzrə qaydalara,dövlət standartlarına həmçinin beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun akkreditləşdirmə sistemidir.
- E) Beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun sertifikatlaşdırma sistemidir.

16) Sual:Bunlardan hansı AZS Milli sertifikatlaşdırma sisteminin təşkilati strukturuna daxil deyil?

- A) Kəmiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalatın attestasiyası üzrə akkreditləşdirilməmiş orqanlar
- B) Sertifikatlaşdırma üzrə Milli orqan
- C) Oxşar məhsulun sertifikatlaşması üzrə akkreditləşdirilmiş orqan
- D) Akkreditləşdirilmiş sınaq laboratoriyaları
- E) Məhsulun istehsalçıları və tədarükçüləri

17) Sual:Hansı sənədin tələblərinə əsasən sınaq prosesinin tələblərinə riayət olunmalıdır?

- A) Normativ sənədə
- B) Sertifikatlaşdırma üzrə sənədə
- C) Texniki sənədə

D) Sınaq protokollarında hazırlanan akta

E) Texniki normativ sənədə

18) Sual:Sertifikatlaşdırma üzrə orqanın fəaliyyəti necə həyata keçirilir?

A) Sertifikatlaşdırma sisteminin mərkəzi orqanı ilə bağlanmış lisenziya müqaviləsinə görə

B) Sertifikatlaşdırma sisteminin mərkəzi şura ilə bağlanmış lisenziya müqaviləsinə görə

C) Sertifikatlaşdırma sisteminin milli orqan ilə bağlanmış lisenziya müqaviləsinə görə

D) Sertifikatlaşdırma üzrə orqan ilə bağlanmış lisenziya müqaviləsinə görə

E) Sertifikatlaşdırma sisteminin Azərdövlətstandart ilə bağlanmış lisenziya müqaviləsinə görə

19) Sual:Keyfiyyət sistemi çərçivəsində yerinə yetirilən əməliyyatlar içində aşağıdakılardan hansı doğru deyil?

A) Keyfiyyət sisteminin akkreditləşdirilməsi

B) Keyfiyyət sisteminin sertifikatlaşdırılması

C) Keyfiyyət sistemlərinə və istehsalatlara müfəttiş nəzarəti

D) Keyfiyyət sisteminin sertifikatlaşdırılması sahəsində beynəlxalq əməkdaşlıq

E) Keyfiyyət sisteminin akkreditləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlıq

20) Sual:Hansı standartlaşma növü buraxılan məhsulun keyfiyyətinə nəzarət üçün keçirilən sınaqları nəzərdə tutur?

A) Sınaq metodların standartı

B) Çeşidlərin standartı

C) Istismar və təmir qaydaları standartları

D) Nişanlama,qablaşdırma,saxlanma və daşınma qaydaları standartları

E) Ölçü cihazlarının və ölçülərin yoxlanma metodları və vasitələri üçün standartlar

21) Sual:Keyfiyyət sistemləri və istehsalatın sertifikatlaşdırılma sistemi Dövlət Reyesterində qeydiyyatdan keçməlidir.Bu sistem başqa cür necə adlanır?

A) Keyfiyyət sisteminin qeydiyyatı

B) Keyfiyyət sisteminin adlandırılması

C) Keyfiyyət sisteminin nömrələnməsi

D) Keyfiyyət sisteminin tətbiqi

E) Keyfiyyət sisteminin təsdiqi

22) Sual:Sertifikatlaşdırmadan keçməmiş yaxud sertifikatlaşdırıldığı normativ sənədin tələblərinə uyğun olmayan məhsulu (xidmətləri,prosesləri) həmçinin sertifikatın qüvvədə olan müddəti qurtardıqda və ya ləğv olunduqda uyğunluq nişanı ilə nişanlandığına görə istehsalçılar (icraçılar) ticarət təşkilatları ...

- A) Məsuliyyət daşıyırlar
- B) Məsuliyyət daşımırırlar
- C) Bu işə cavabdeh deyillər
- D) Düzəlişlər edirlər
- E) Uyğunluq nişanını ləğv edirlər

23) Sual: Realizasiyası dayandırılmış və ya qadağan olunmuş məhsulu realizə etdiyinə görə istehsalçılar (icraçılar) ticarət təşkilatları ...

- A) Məsuliyyət daşıyırlar
- B) Məsuliyyət daşımırırlar
- C) Cavabdeh deyillər
- D) Məhsulu əvəz edirlər
- E) Düzəlişlər edirlər

24) Sual:Məhsulu (xidmətləri,prosesləri) sertifikatlaşdırdığı normativ sənədlərin tələblərinə uyğun olmadığı halda realizasiya etdiyinə görə istehsalçılar (icraçılar) ticarət təşkilatları ...

- A) Məsuliyyət daşıyırlar
- B) Məsuliyyət daşımırırlar
- C) Düzəlişlər edirlər
- D) Məhsulu geri qaytarırlar
- E) Bu məsələyə ciddi yanaşmırırlar

25) Sual:Hansı orqan Müfəttiş nəzarətinin nəticələri tərtib olunan aktı saxlamaq hüququna sahibdir?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə milli orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

26) Sual:Sertifikatlaşdırmada müşahidələrin hansı formaları var?

- A) Uyğunsuzluq və xəbərdarlıq
- B) Uyğunsuzluq və uyğunluluq
- C) Xəbərdarlıq və az əhəmiyyətlik
- D) Xəbərdarlıq və uyğunluluq
- E) Xəbərdarlıq və əhəmiyyətlik

27) Sual:Sertifikatlaşdırma üzrə orqan tərəfindən təsdiqlənən proqram hansıdır?

- A) Yoxlama proqramı
- B) Sınaq proqramları
- C) Akkreditasiya üzrə proqram
- D) Sertifikatlaşdırma üzrə proqram
- E) Akkreditləşmiş proqram

28) Sual:Yoxlama proqramı hansı orqanla təsdiq edilir?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə təşkilat
- C) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- D) Sertifikatlaşdırma üzrə şura
- E) Azərdövlətstandart

29) Sual:Sertifikatlaşma sahəsində hansı proqram yoxlanılan təşkilat tərəfindən razılaşdırılır?

- A) Yoxlama proqramı
- B) Sınaq proqramları
- C) Akkreditasiya üzrə proqram
- D) Sertifikatlaşdırma üzrə proqram
- E) Akkreditləşmiş proqram

30) Sual:Istehsalçılar (icraçılar) ticarət təşkilatları məcburi sertifikatlaşdırılmalı məhsulu (xidmətləri,prosesləri) sertifikatlıq olmadan realizə etdiyinə görə ...

- A) Məsuliyyət daşıyırlar

- B) Məsuliyyət daşımirlar
- C) Cəzalandırılırlar
- D) Heç bir məsuliyyətə cəlb edilmirlər
- E) Müəyyən razılaşmalarla həll edirlər

31) Sual: Təkrarən məhsulun sınağının yalnız nəticələrini təqdim etdikdə sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanları və sınaq laboratoriyaları ...

- A) Məsuliyyət daşıyırlar
- B) Məsuliyyət daşımirlar
- C) Əhəmiyyətli saymirlar
- D) Vacib hesab etmirlər
- E) Nəzərə almirlar

32) Sual: Təkrarən əsassız olaraq uyğunluq sertifikatı verdiyinə görə sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanları və sınaq laboratoriyaları ...

- A) Məsuliyyət daşıyırlar
- B) Məsuliyyət daşımirlar
- C) Səlahiyyətləri yoxdur
- D) Nəzarət edirlər
- E) Cəzalandırılırlar

33) Sual: Məhsulun sınağının yalnız nəticələrini təqdim etdiyinə görə sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanları və sınaq laboratoriyaları ...

- A) Məsuliyyət daşıyır
- B) Məsuliyyət daşımır
- C) Səlahiyyətli deyillər
- D) Maraqlı deyillər
- E) Cəzalandırılırlar

34) Sual: Məcburi sertifikatlaşdırma üzrə işlərin xərcinin ödənilməsi sifarişçi tərəfindən sərbəst tariflər və Milli sertifikatlaşdırma sisteminin ...

- A) Müəyyən etdiyi qaydalarla yerinə yetirilir

- B) Xüsusi göstərişinə əsaslanır
- C) Qaydaları ilə müəyyənləşdirilmir
- D) Qaydaları vacib sayılır
- E) Qayda və qanunları aid edilmir

35) Sual:Mövcud nümunələrin seçilməsini sertifikatlaşma üzrə orqan hansı halda həyata keçirə bilər?

- A) Sınaq iki və daha çox sınaq laboratoriyalarında keçirildiyi halda
- B) Sınaq nəticə vermədikdə
- C) Dövlət əhəmiyyətli mallardan nümunələrin seçilməsində
- D) Nümunə ən çox iki sınaq laboratoriyalarında keçirildiyi halda
- E) Akkreditləşdirilmiş təşkilatlara məxsus mallardan nümunələrin seçilməsində

36) Sual:Bu standartlardan hansı parametrik və ya ölçü sıralarını müəyyənləşdirir?

- A) Parametrlərin standartı
- B) Parametrik standart
- C) Müəssə standartı
- D) Sahə standartı
- E) Personalın standartı

37) Sual:Hansı orqan attestasiyanı təşkil edir?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Azərdövlətstandart
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Sertifikatlaşdırma üzrə milli orqan

38) Sual:Milli uyğunluq nişanının təsviri hansı fonda olmalıdır?

- A) Birişngli fonda
- B) Dövlət bayrağı fonunda
- C) Müəssənin öz fonunda
- D) Müxtəlif fonda

E) Məhsul çeşidindən asılı olaraq seçilmiş fonda

39) Sual:Baza ölçüsü nə qədər olmalıdır?

- A) 4mm az olmamalıdır
- B) 5mm az olmamalıdır
- C) 4mm çox olmamalıdır
- D) 5mm çox olmamalıdır
- E) 3mm olmalıdır

40) Sual:Ölçmə vasitələri uyğunluq sertifikatı alana qədər hansı mərhələdən keçməlidir?

- A) Dövlət metroloji nəzarətindən keçməlidir
- B) Dövlət reystrindən keçməlidir.
- C) Dövlət nəzarətindən keçməlidir
- D) Dövlət sertifikatlaşma sistemindən keçməlidir.
- E) Dövlət tərəfindən yoxlanılmalıdır.

41) Sual:Məhsulun,prosesin və xidmətin sertifikatlaşdırılması neçə növ məqsədi özündə birləşdirir?

- A) 3
- B) 2
- C) 4
- D) 7
- E) 5

42) Sual:O hansı orqandırki,uyğunluq sertifikatlaşmasını aparır?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Akkreditləşdirmə üzrə orqan
- C) Xüsusi səlahiyyət üzrə orqan
- D) Xüsusi təşkilati sistem üzrə orqan
- E) Akkreditləşdirmə üzrə təşkilati orqan

43) Sual:Sınaq protokolları hansı orqana verilir?

- A) Sifarişçiyə və sertifikatlaşdırma üzrə orqana
- B) Sifarişçiyə və sertifikatlaşdırma üzrə mərkəzi orqana
- C) Sifarişçiyə və sertifikatlaşdırma üzrə şuraya
- D) Sifarişçiyə
- E) Sertifikatlaşdırma üzrə orqana

44) Sual:Sertifikatlaşma sahəsində istifadə olunan sınaq protokolları hara təqdim edilir?

- A) Sifarişçiyə və sertifikatlaşdırma üzrə orqana
- B) Sifarişçiyə və sertifikatlaşdırma üzrə mərkəzi orqana
- C) Sifarişçiyə və sertifikatlaşdırma üzrə şuraya
- D) Sifarişçiyə
- E) Sertifikatlaşdırma üzrə orqana

45) Sual:Hansı halda sertifikatlaşdırma üzrə orqan nümunələrin seçilməsini həyata keçirə bilər?

- A) Sınaq iki və daha çox sınaq laboratoriyalarında keçirildiyi halda
- B) Sınaq nəticə vermədikdə
- C) Dövlət əhəmiyyətli mallardan nümunələrin seçilməsində
- D) Nümunə ən çox iki sınaq laboratoriyalarında keçirildiyi halda
- E) Akkreditləşdirilmiş təşkilatlara məxsus mallardan nümunələrin seçilməsində

46) Sual:Attestasiyanı təşkil edən orqan hansıdır?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Azərbaycan standartı
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Sertifikatlaşdırma üzrə milli orqan

47) Sual:Bunlardan hansı könüllü sertifikatlaşmanın tərifidir?

- A) İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında verilən sertifikatlaşdırma
- B) Lazımı tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standartla və ya digər normativ sənədə uyğun olduğuna zəmanətin üçüncü tərəfin inamı sübut etməsidir

- C) Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqidir.
- D) İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə verilən sertifikatlaşdırma dır.
- E) İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə məcburi şəkildə verilən sertifikatlaşdırma dır.

48) Sual: Hansı sahəyə məxsus mallarına sertifikat ancaq onların təhlükəsizliyini və digər spesifik keyfiyyətini təsdiq edən gigiyenik, fitosanitar və xüsusi sertifikatlar olduğu zaman verilir?

- A) Təhlükəsizlik sahəsində tələblər qoyulan mallar
- B) Xüsusi qayğı tələb edən məhsul növlərinə
- C) Ərzaq sahəsinə mənsub mallara
- D) Qeyri-ərzaq sahəsinə mənsub mallara
- E) Xüsusi şəraitdə saxlanılan mallara

49) Sual: Sertifikatı qüvvədə saxlayan nömrə hansıdır?

- A) Əsas və qeydiyyat nömrəsi
- B) Sıra və qeydiyyat nömrəsi
- C) Qeydiyyat nömrəsi
- D) Əsas və sertifikat nömrəsi
- E) Numerial akt nömrəsi

50) Sual: Sınaq laboratoriyalarına aid appelyasiyalara baxılması hansı orqanın funksiyalarına aiddir?

- A) Sertifikatlaşdırma üzrə milli orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə orqan
- D) Azərdövlətstandart
- E) Sertifikatlaşdırma üzrə şura

51) Sual: Sertifikatlaşdırma üzrə appelyasiyalara baxılması hansı orqanın funksiyalarındır?

- A) Sertifikatlaşdırma üzrə milli orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə orqan

- D) Azərdövlətstandart
- E) Sertifikatlaşdırma üzrə şura

52) Sual:Sertifikatlaşdırma neçə qrupa bölünür?

- A) 2
- B) 4
- C) 3
- D) 5
- E) 7

53) Sual:Standartlaşdırma termini ilk dəfə neçənci ildə Standartlaşdırma,sertifikatlaşdırma və akkreditləşməsi sahəsində termin və təyinlər sənədinə daxil edilmişdir?

- A) 1982
- B) 1983
- C) 1985
- D) 1986
- E) 1987

54) Sual: Sertifikatlaşdırma termini ilk dəfə hansı təşkilat tərəfindən formalaşdırılmışdır?

- A) İSO
- B) PLAKO
- C) KASKO
- D) DEVKO
- E) NATO

55) Sual:Sertifkatlaşdırma latın sözü olub hansı mənani daşıyır?

- A) düzgün edilmişdir
- B) düzgün qoyulmuşdur
- C) düzgün seçilmişdir
- D) düzgün qeyd edilmişdir
- E) düzgün hala salınmışdır

56) Sual: Uyğunluq sertifikatının təsir müddəti nəqədərdir?

- A) 3 il
- B) 6 ay
- C) 1 il
- D) 15 gün
- E) 3 ay

57) Sual: Nədən asılı olaraq sertifikatlaşdırma prosesinin mərhələləri dəyişir?

- A) Sertifikatlaşdırma növündən və obyektindən asılı olmayaraq
- B) Sertifikatlaşdırma növündən asılı olaraq
- C) Sertifikatlaşdırma subyektindən və obyektindən asılı olaraq
- D) Sertifikatlaşdırma növündən asılı olmayaraq
- E) Sertifikatlaşdırma növündən asılı olmayaraq

58) Sual: Sertifikatlaşma sahəsində hansı orqan müəssisə standartlaşdırılmasını tələb etmək hüququna malikdir?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə təşkilat
- C) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- D) Sertifikatlaşdırma üzrə şura
- E) Azərbaycan standart

59) Sual: Müəssisə standartlarını tələb etmək hüququna malik orqan hansıdır?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə təşkilat
- C) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- D) Sertifikatlaşdırma üzrə şura
- E) Azərbaycan standart

60) Sual: Bu təşkilatlardan hansı yoxlama proqramlarının razılaşdırılmasında aktiv rol oynayır?

- A) Yoxlanılan təşkilat

- B) Yoxlama üzrə komissiya
- C) Sertifikatlaşdırma üzrə yoxlama təşkilatı
- D) Sertifikatlaşdırma üzrə orqan
- E) Yoxlama təşkilatı

61) Sual:Yoxlanılan təşkilat tərəfindən razılaşdırılan proqram hansıdır?

- A) Yoxlama proqramı
- B) Sınaq proqramları
- C) Akkreditasiya üzrə proqram
- D) Sertifikatlaşdırma üzrə proqram
- E) Akkreditləşmiş proqram

62) Sual:Məhsulun işlənib hazırlanması və istehsalata qoyulması sisteminə daxil olan standartlar neçənci ildə yaranmışdır?

- A) 1970.
- B) 1971.
- C) 1973.
- D) 1991.
- E) 1996.

63) Sual:Üstün tutulan Renar sırasında neçə ədəd əsas sıra mövcuddur?

- A) 2.
- B) 3.
- C) 4.
- D) 6.
- E) 10.

64) Sual:Silsilənin vuruğu 1,06 olan sıra hansı sıradır?

- A) R 10.
- B) R 20.
- C) R 40.
- D) R 80.

E) R 160.

65) Sual:Hansı standart növü məhsulun həndəsi formalarını və ölçülərini təyin edir?

- A) Çeşidlərin standartı
- B) Sınaq metodların standartı
- C) İstismar və təmir qaydaları standartları
- D) Nişanlama,qablaşdırma,saxlanma və daşınma qaydaları standartları
- E) Ölçü cihazlarının və ölçülərin yoxlanma metodları və vasitələri üçün standartlar

66) Sual:Qeyd edilənkərdən hansı texniki şərtlər bölməsinə daxil deyil?

- A) köməkçi parametrlər
- B) Texniki tələblər
- C) Komplektlilik
- D) Qəbul qaydaları
- E) İstismar üzrə göstərişlər

67) Sual:Texniki sənədlərə normalaşdırıçı nəzarət hansı standart üzrə həyata keçirilir?

- A) AZS 1.0 – 96.
- B) ГОСТ 1.0 – 85.
- C) ГОСТ 2.111 – 83.
- D) ГОСТ 101 69 – 75.
- E) ГОСТ 14.201 – 83.

68) Sual:Standartlara dövlət nəzarəti zamanı neçə əsas prinsipə rəayət olunmalıdır?

- A) 2.
- B) 3.**
- C) 4.
- D) 5.
- E) 10.

69) Sual:Müəsisə üçün standartlaşdırma, tipləşdirmə, unifikasiya və aqreqatlaşdırma üzrə tədbirlərin illik iqtisadi səmərəsi neçə parametrlə təyin

edilir?

- A) 3
- B) 4.
- C) 5.
- D) 6.**
- E) 7.

70) Sual:Məhsulun müxtəlif modifikasiyasına məcburi tələblərin yayılma sahəsini göstərən standart bölməsi hansıdır?

- A) Tətbiq olunma sahəsi
- B) Qəbul qaydaları
- C) Texniki tələblər
- D) Təhlükəsizlik tələbləri
- E) Daşınma,qablaşdırma bölməsi

71) Sual:Verilmiş standartlaşdırma obyektinin müəyyən xassələrini (və ya xassələr qrupunu) xarakterizə edən standartlaşdırma istiqamətinə nə deyilir?

- A) Standartlaşdırma aspekti
- B) Standartlaşdırma sahəsi
- C) Texniki rəqlament
- D) Regional standart
- E) Milli standart

72) Sual:Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən,kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların(işlərin,xidmətlərin)keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd nəyə deyilir?

- A) Standart
- B) Keyfiyyət
- C) İstehsal
- D) Ekspertiza
- E) İstehlak

73) Sual:Standartların neçə kateqoriyası var?

- A) 4
- B) 5
- C) 6
- D) 7
- E) 8

74) Sual:Standartlaşdırma üzrə TK-nın funksiyaları hansılardır?

- A) hamısı
- B) layihələrin hazırlanması
- C) layihələrin təsdiqlənməsi
- D) standartlara təkrar baxış
- E) dəyişikliklərin qeyd olunması

75) Sual:TK-ya müəssisələr necə cəlb olunur?

- A) könüllü
- B) məcburi
- C) şərtli
- D) heç biri
- E) hamısı

76) Sual:Beynəlxalq və regional işlərin həyata keçirilməsi üçün hansı təşkilat yaradılmışdır?

- A) TK
- B) İSO
- C) SAKO
- D) UOT
- E) QOST

77) Sual:Londonda 1946-cı ildə yaradılan təşkilat hansıdır?

- A) İSO
- B) UOT

- C) SAKO
- D) QOST
- E) İSA

78) Sual:İSO təşkilatı hansı ölkədə yaradılmışdır?

- A) London
- B) İngiltərə
- C) Paris
- D) Almaniya
- E) Amerika

79) Sual:Standartlaşma üzrə orqanın fəaliyyəti neçə səviyyəsi tanınır?

- A) 3
- B) 4
- C) 5
- D) 2
- E) 1

80) Sual:TŞ obyektı necə buraxılır?

- A) tək və ya kiçik partiyalarda
- B) tək
- C) kiçik partiyalarda
- D) cüt
- E) heç biri

81) Sual:Təsərrüfat subyektləri və onların vəzifəli şəxsləri dövlət nəzarəti üçün zəruri şərait yaratmaları vacibdirmi?

- A) yaratmalıdırlar
- B) yol vermək olmaz
- C) vacib deyildir
- D) əhəmiyyəti yoxdur
- E) əlverişli deyil

82) Sual:Parametrik və ya ölçü sıralarını müəyyənləşdirən standart necə adlanır?

- A) Parametrlərin standartı
- B) Parametrik standart
- C) Müəssə standartı
- D) Sahə standartı
- E) Personalın standartı

83) Sual:AZS 1.5-96 standartlaşdırmasına əsasən hər bir standart neçə cür struktura malik olur?

- A) 12
- B) 13
- C) 7
- D) 9
- E) 10

84) Sual: Sənaye mülkiyyəti obyektlərinin yaradılması Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

85) Sual: Uyğunluq nişanından qanunsuz istifadəyə....

- A) yol verilmir
- B) yol verilir
- C) əhəmiyyətsiz sayılır
- D) qanunla cəzalandırılır
- E) hüquqi əhəmiyyət kəsb etmir

86) Sual: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə hüquqi şəxslər üçün hazırlanan və qəbul edilən

dövlət standartları, texniki-iqtisadi və sosial inflormasiya təsnifatları haqqında rəsmi məlumatlardan və eləcə də həmin sənədlərin özlərindən istifadə etmək imkanı təmin edilirmi?

- A) bunlar dövlət və kommertiya ciddi təşkil etmədikdə hamı üçün təmin edilir
- B) əcnəbi vətəndaşlara olmaz
- C) vətəndaşlığı olmayan şəxslərə təmin edilir
- D) qəti qadağandır
- E) bütün hallarda təmin edilir

87) Sual:Dövlət komitəsinin dövlət innovasiya layihələrinin ekspertizasının aparılması Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

88) Sual:Seminarlar,konfranslar,sərgilərin keçirilməsi,patent məlumatları bankının formalaşdırılması Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

89) Sual:Beynəlxalq əməkdaşlıq üzrə tədbirlərin keçirilməsi Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

90) Sual:Sənaye mülkiyyəti sahəsində mütəxəssislərin hazırlanması və ixtisasartırma işlərinin təşkili Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

91) Sual: Sənaye mülkiyyəti obyektlərinin yaradılması,hüquqi mühafizəsi və istifadəsi sahəsində xidmətlərin görülməsi Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

92) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə sənaye mülkiyyəti obyektlərinin yaradılması,hüquqi mühafizəsi və istifadəsi sahəsində xidmətlərin görülməsi göstərilmişdir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

93) Sual:Dövlət komitəsinin dövlət innovasiya proqramlarının işlənməsi və həyata keçirilməsində iştirakı Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

94) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində dövlət komitəsinin dövlət innovasiya proqramlarının işlənməsi və həyata keçirilməsində iştirakı göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

95) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində dövlət komitəsinin dövlət innovasiya layihələrinin ekspertizasının aparılması göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

96) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində seminarlar,konfranslar,sərgilərin keçirilməsi,patent məlumatları bankının formalaşdırılması göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

97) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində beynəlxalq əməkdaşlıq üzrə tədbirlərin keçirilməsi göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

98) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində sənaye mülkiyyəti sahəsində mütəxəssislərin hazırlanması və ixtisasartırma işlərinin təşkili göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

99) Sual: Malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti normaları, qaydaları və digər sənədlər;

A) normativ sənəd

B) qüsur

C) mühüm qüsur

D) uyğunluq sertifikatı

E) uyğunluq nişanı

100) Sual:Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri kim ödəməlidir

A) istehsalçı (icraçı) tam həcmdə ödəməlidir

B) sifarişçi

C) satıcı

D) istehlakçı

E) alıcı

101) Sual:Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır;

A) uyğunluq sertifikatı (sertifikat)

B) normativ sənəd

C) qüsur

- D) mühüm qüsur
- E) zəmanət müddəti

102) Sual:Keyfiyyət sisteminin qiymətləndirilməsi zamanı qəbul olunmuş prosedurlar neçə yerə bölünür?

- A) 4
- B) 7
- C) 5
- D) 3
- E) 2

103) Sual:Sertifikatlaşdırma üzrə işlərin təşkilində əsas rol oynayan orqan hansıdır?

- A) Azərdövlətstandart
- B) Akkreditləşdirmə üzrə orqan
- C) Standartlaşdırma üzrə orqan
- D) Akkreditləşdirilmiş sertifikatlaşdırma orqanları
- E) Sınaq laboratoriyaları üzrə akkreditləşdirmə orqanı

104) Sual:Yazılanlardan hansı yanlıştır?

- A) Hazır məhsuldan qabaqcadan müəyyən edilmiş nümunələr seçilir.
- B) Seçilmiş nümunələr istehlakçılara göndərilən məhsul kimi göndərilir.
- C) Seçilmiş nümunələri seçilmə yerində əsas məhsuldan izolə edirlər.
- D) Seçilmiş nümunələri qablaşdırır və surğuclayırlar.
- E) Seçilmiş nümunələri qablaşdırır və möhürləyirlər

105) Sual:Uyğunluğun qiymətləndirilməsi mərhələsi 3 bölmədən ibarətdir,bunlar hansılardır?

- A) Nümunələrin seçilməsi,idenfikatlaşdırılması,onların sınağından ibarətdir.
- B) Nümunələrin seçilməsi,idenfikatlaşdırılması,onların sınağına hazırlanmasından ibarətdir.
- C) Nümunələrin seçilməsi və sınağına hazırlanmasından ibarətdir
- D) Seçilmiş nümunələrin idenfikatlaşdırılmasından ibarətdir.
- E) Nümunələrin sınağından ibarətdir.

106) Sual:Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri kim ödəməlidir

- A) istehsalçı (icraçı) tam həcmdə ödəməlidir
- B) sifarişçi
- C) satıcı
- D) istehlakçı
- E) alıcı

107) Sual:Şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs;

- A) istehlakçı
- B) stehsalçı
- C) icraçı
- D) satıcı
- E) uyğunluq nişanı

108) Sual:Qeyd olunan sənədlər toplusundan hansı respublikada istehsal olunan ÖV-nin dövlət sınağının keçirilməsi üçün tələb olunan sənədlər bunlardan hansıdır?

- A) QOST 2.701-84 tələbinə uyğun prinsipial sxem
- B) QOST 2.107-87 tələbinə uyğun prinsipial sxem
- C) QOST 2.711-87 tələbinə uyğun prinsipial sxem
- D) QOST 2.177-87 tələbinə uyğun prinsipial sxem
- E) QOST 2.701-87 tələbinə uyğun prinsipial sxem

109) Sual:ÖV-nin dövlət sınağının keçirilməsi üçün tələb olunan sənədlər bunlardan hansıdır?

- A) texniki kartanın səviyyəsi və məhsulun keyfiyyəti tələbinə uyğun QOST 2.116-84
- B) texniki kartanın səviyyəsi və məhsulun keyfiyyəti tələbinə uyğun QOST 2.26-86
- C) texniki kartanın səviyyəsi və məhsulun keyfiyyəti tələbinə uyğun QOST 2.611-86
- D) texniki kartanın səviyyəsi və məhsulun keyfiyyəti tələbinə uyğun QOST 6.211-86
- E) texniki kartanın səviyyəsi və məhsulun keyfiyyəti tələbinə uyğun QOST 2.161-86

110) Sual:Sadalan sənədlərdən hansı ÖV-nin dövlət sınağının keçirilməsi üçün tələb olunur?

- A) istismar sənədləri QOST 2.601-68 tələbinə uyğun sənədlər
- B) istismar sənədləri QOST 2.106-68 tələbinə uyğun sənədlər
- C) istismar sənədləri QOST 2.701-67 tələbinə uyğun sənədlər
- D) istismar sənədləri QOST 2.601-67 tələbinə uyğun sənədlər
- E) istismar sənədləri QOST 2.017-67 tələbinə uyğun sənədlər

111) Sual:Aşağıdakı sənədlərdən hansı respublikada istehsal olunan ÖV-nin dövlət sınağının keçirilməsi üçün tələb olunur?

- A) Yoxlama metodikası NTS-in layihəsi QOST 8.375-80 və QOST 8.042-83
- B) Yoxlama metodikası NTS-in layihəsi QOST 8.735-80 və QOST 8.042-83
- C) Yoxlama metodikası NTS-in layihəsi QOST 8.735-83 və QOST 8.042-83
- D) Yoxlama metodikası NTS-in layihəsi QOST 8.375-80 və QOST 8.402-83
- E) Yoxlama metodikası NTS-in layihəsi QOST 8.375-80 və QOST 8.042-80

112) Sual:ÖV-nin dövlət sınağının keçirilməsi üçün tələb olunan sənədlər bunlardan hansıdır?

- A) işləyib hazırlayan müəssisə rəhbərinin təsdiq etdiyi texniki QOST 2.114-70 tələbinə uyğun layihəsi
- B) işləyib hazırlayan müəssisə rəhbərinin təsdiq etdiyi texniki QOST 2.115-70 tələbinə uyğun layihəsi
- C) işləyib hazırlayan müəssisə rəhbərinin təsdiq etdiyi texniki QOST 2.114-71 tələbinə uyğun layihəsi
- D) işləyib hazırlayan müəssisə rəhbərinin təsdiq etdiyi texniki QOST 2.117-70 tələbinə uyğun layihəsi
- E) işləyib hazırlayan müəssisə rəhbərinin təsdiq etdiyi texniki QOST 2.111-71 tələbinə uyğun layihəsi

113) Sual:Hansı sənədlər ÖV-nin dövlət sınağının keçirilməsi üçün tələb olunur?

- A) Müəyyən olunmuş qaydada QOST 15.001-70 tələbinə uyğun texniki tapşırıq
- B) Müəyyən olunmuş qaydada QOST 15.01-70 tələbinə uyğun texniki tapşırıq
- C) Müəyyən olunmuş qaydada QOST 15.00-71 tələbinə uyğun texniki tapşırıq
- D) Müəyyən olunmuş qaydada QOST 15.000-71 tələbinə uyğun texniki tapşırıq
- E) Müəyyən olunmuş qaydada QOST 15.002-72 tələbinə uyğun texniki tapşırıq

114) Sual:ÖV-nin dövlət reyestrinə daxil edilməsinə hansı tələblər qoyulur?

- A) ÖV-ni hazırlayan firmanın bütün sənədləri azərbaycan dilinə tərcümə olunmalıdır
- B) ÖV-nin ümumi görünüşünün fotosəklinə işarə olunmuş işarələr əlavə olunur
- C) Xaricdən partiyalarla gətirilmiş ÖV-lər gətirildiyi ölkənin dilində olmalıdır

- D) ÖV-ni hazırlayan firmanın sənədində milli sertifikatlara müraciət olunur
- E) ÖV-ni hazırlayan firmanın sənədində milli sertifikatlara istinad olunur

115) Sual:Dövlət reyestrinə daxil edilməsi üçün ÖV-yı lazım olan sənəd hansıdır?

- A) ÖV-nin yoxlama metodikası ilə təmin olunması haqqında məlumat
- B) ÖV-nin keyfiyyəti haqqında sənəd
- C) ÖV-nin sınaq laboratoriyalarından çıxması haqqında məlumat
- D) ÖV-nin yoxlanılması haqqında sertifikat sənədi
- E) ÖV-nin keyfiyyət sertifikatlaşması ilə təmin edən sənəd

116) Sual:Dövlət reyestrinə daxil edilməsi üçün ÖV-yı lazım olan sənəd hansıdır?

- A) Sınağa təqdim olunacaq ÖV-nə tələbat və onun tətbiq dairəsi haqqında arayış
- B) Sınağa təqdim olunacaq ÖV-nin keyfiyyəti haqqında arayış
- C) Sınağa təqdim olunacaq ÖV-nin uyğunluq nişanına uyğunluğu
- D) Sınağa təqdim olunacaq ÖV-nin tətbiq dairəsi haqqında anlayış
- E) Sınağa təqdim olunacaq ÖV-ninməsul rəhbərinin imzası

117) Sual:Qaz sayğaclarının etibarlılığını müəyyən edən AzTEST yoxlayıcısı hansı komitənin tərkibində fəaliyyət göstərir?

- A) Azərbaycan Respublikası Standartlaşdırma,Metrologiya və Patent üzrə dövlət komitəsində
- B) Azərdövlətstandartda
- C) Sertifikatlaşdırma üzrə dövlət komitəsi
- D) Standartlaşdırma üzrə dövlət komitəsi
- E) Sertifikatlaşdırma üzrə şura

118) Sual:Hansı halda qaz sayğaclarının istismarı qadağandır?

- A) hamısı
- B) Dövlət yoxlanışından keçirilməmiş
- C) Müvafiq damğa vurulmamış
- D) Plomb vurulmamış
- E) Yararlılıq haqqında qeydiyyat aparılmayan

119) Sual:Bunlardan hansı məişətdə və istehsalatda istifadə edilən qaz sayğacına qoyulan tələbdir?

- A) Standartlaşdırma,Metrologiya və Patent üzrə dövlət komtəsində dövlət sınağı keçirilməlidir
- B) Standartlaşdırma,Metrologiya və Patent üzrə dövlət komtəsində tipi sayılmalıdır
- C) Azərdövlətstandarta qeydiyyatda salınmalıdır
- D) Azərdövlətstandartda qeydiyyatda olmayan qaz sayğaclarının istismarı qadağandır
- E) Standartlaşdırma,Metrologiya və Patent üzrə dövlət komtəsində tipi təyin edilməlidir

120) Sual:Sanksiya barədə sərəncama əsasən təsərrüfat subyekti məbləğin neçə % - ni dövlət büdcəsinə ödəyir?

- A) 15% - ni.
- B) 30% - ni.
- C) 35% - ni.
- D) 50% - ni.
- E) 100% - ni.

121) Sual:Sanksiya barədə sərəncam almış təsərrüfat subyekti hansı müddətdə sərəncama əməl etməlidir?

- A) 10 gün müddətində.
- B) 15 gün müddətində.
- C) 30 gün müddətində.
- D) 6 ay müddətində.
- E) 1 il müddətində.

122) Sual: Dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə riayət edilməsinə keyfiyyətini standartlaşdırmaüzrə normativ sənədlərdə nəzərdə tutulan tələblərəuyğunluğunun təmin edilməsinə nail olmaq yolu ilə istehlakçıların, dövlətin, təsərrüfat subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənayələrinin qorunması nədir?

- A) attestasiya
- B) dövlət
- C) attestasiya
- D) beynəlxalq müşahidə
- E) ticarətin operativ əməliyyatları

123) Sual:Qanunvericilikdə tənzimlənən və tənzimlənməyən sahələrdə fəaliyyət göstərən akkreditləşmə sistemi hansı ölkədə geniş tətbiq olunur?

- A) Almaniyada
- B) Rusiyada
- C) Amerikada
- D) İngiltərədə
- E) Norveçdə

124) Sual: Ardıcılığına görə müqəddimədə göstərilən məlumatın hansı variantda düzgün qeyd olunub?

- A) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat; beynəlxəq, regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat; lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat; standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat; əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat; standartın yenidən nəşr olunması barədə məlumat
- B) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat; lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat; standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat; əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat; standartın yenidən nəşr olunması barədə məlumat
- C) beynəlxəq, regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat; lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat; standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat; əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat; standartın yenidən nəşr olunması barədə məlumat
- D) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat; beynəlxəq, regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat; lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat; standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat; əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat
- E) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat; beynəlxəq, regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat; standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat; əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat; standartın yenidən nəşr olunması barədə məlumat

125) Sual: Xarakterinə görə əlavələr struktur elementi neçə yerə bölünür?

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 7

126) Sual: Hansı struktur elementi standartların müddəalarını tamamlayan materialları əks etdirir?

- A) Əlavələr
- B) Təriflər
- C) tətbiq sahəsi
- D) Biblioqrafik göstəricilər
- E) İşarə və ixtisarlər

127) Sual: Bu struktur elementlərindən hansı standartlaşdırmada istifadə olunan terminləri dəqiqləşdirmək və ya müəyyənləşdirmək üçün lazım olan tərifləri əks etdirir?

- A) Təriflər
- B) tətbiq sahəsi
- C) Biblioqrafik göstəricilər
- D) İşarə və ixtisarlər
- E) standartın adı

128) Sual: Hansı struktur bölməsində standartların və texniki şərtlərin siyahısı verilir?

- A) normativ istinadlar
- B) tətbiq sahəsi
- C) Biblioqrafik göstəricilər
- D) İşarə və ixtisarlər
- E) standartın adı

129) Sual: Standartlardan hansı AZS 1.5-96 standartlaşdırmasına əsasən neçə cür struktura malik olur?

- A) 12
- B) 13
- C) 7
- D) 9
- E) 10

130) Sual: Texniki tapşırıqın hansı bəndində İşin məzmunu qrafası göstərilmişdir?

- A) İşin mərhələləri və onun yerinə yetirilmə müddətləri
- B) Əsas mənbələr

- C) Digər standartlarla qarşılıqlı əlaqə
- D) Standartlaşdırma obyektinin xarakteristikası
- E) Yerinə yetirmə müddəti

131) Sual: Texniki tapşırıqın hansı bəndi standartı işləyən zaman istifadə olunan materiallar sadalanır?

- A) Əsas mənbələr
- B) Digər standartlarla qarşılıqlı əlaqə
- C) Standartlaşdırma obyektinin xarakteristikası
- D) İşin mərhələləri
- E) Yerinə yetirmə müddəti

132) Sual: Neçə dövlət standartı Respublikamızda dövlət standartlaşdırma sisteminin əsasını təşkil edir?

- A) 6
- B) 7
- C) 5
- D) 3
- E) 9

133) Sual: Hansı orqan məhsulların keyfiyyətinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirir?

- A) Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- B) Standartlaşdırma, Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- C) Akkreditasiya, Metrologiya üzrə dövlət komitəsi
- D) Sertifikatlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- E) Dövlət reyistr komitəsi

134) Sual: Texniki tapşırıq neçə bənddən ibarətdir?

- A) 9
- B) 13
- C) 17
- D) 4
- E) 10

135) Sual:Hansı hallarda standartlar müəssədə tətbiq edilmiş hesab olunur?

- A) Norma,tələb,qaydalar qüvvədə olan texniki sənədlərdə öz əksini tapsın və istehsalatda tətbiq edilsin
- B) Texniki sənədlər normativ baxışdan keçsin və istehsalatda tam tətbiq edilsin
- C) Qüvvədə olan texniki sənədlər AZS standartların tələblərinə tam cavab versin
- D) Istehsalatda tətbiq edilən standartlar normativ sənədlərdə yer tapır
- E) Normalara aid standartlar təsərrüfatda tətbiq edilsin

136) Sual:Respublika ərazisində neçə növ beynəlxalq standart tətbiq edilir?

- A) 4
- B) 8
- C) 6
- D) 7
- E) 5

137) Sual:Hansı tarixdə Beynəlxalq və Dövlətlərarası standartların Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq qaydaları təsdiq edilmişdir?

- A) 22 noyabr 1988
- B) 22 noyabr 1990
- C) 22 dekabr 1989
- D) 22 oktyabr 1988
- E) 22 noyabr 1888

138) Sual: əlavələr struktur elementi xarakterinə görə neçə yerə bölünür?

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 7

139) Sual:Standartların müddəalarını tamamlayan materiallar olan struktur elementi hansıdır?

- A) Əlavələr
- B) Təriflər
- C) tətbiq sahəsi
- D) Biblioqrafik göstəricilər
- E) İşarə və ixtisarlər

140) Sual:Standartlaşdırmada istifadə olunan terminləri dəqiqləşdirmək və ya müəyyənləşdirmək üçün lazım olan tərifləri əks etdirən struktur elementi hansıdır?

- A) Təriflər
- B) tətbiq sahəsi
- C) Biblioqrafik göstəricilər
- D) İşarə və ixtisarlər
- E) standartın adı

141) Sual:Standartların və texniki şərtlərin siyahısı verilən struktur bölməsi hansıdır?

- A) normativ istinadlar
- B) tətbiq sahəsi
- C) Biblioqrafik göstəricilər
- D) İşarə və ixtisarlər
- E) standartın adı

142) Sual:Müqəddimədə göstərilən məlumatın ardıcılığı hansı variantda düzgün qeyd olunub?

- A) texniki komitə və ya layihəçi müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat;beynəlxəq,regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat;lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat;standartın işlənilib hazırlanması zamanıistifadə olunmuş ixtiralar haqqında məlumat;əvəzinə standart işlənilib hazırlanmışnormativ sənədlər barəsində məlumat;standartın yenidən nəşr olunması barədə məlumat
- B) texniki komitə və ya layihəçi müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat; lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat;standartın işlənilib hazırlanması zamanıistifadə olunmuş ixtiralar haqqında məlumat;əvəzinə standart işlənilib hazırlanmışnormativ sənədlər barəsində məlumat;standartın yenidən nəşr olunması barədə məlumat
- C) beynəlxəq,regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat;lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat;standartın işlənilib hazırlanması zamanıistifadə olunmuş ixtiralar haqqında məlumat;əvəzinə standart işlənilib hazırlanmışnormativ sənədlər barəsində məlumat;standartın yenidən nəşr olunması barədə məlumat

D) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat; beynəlxəq, regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat; lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat; standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat; əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat

E) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat; beynəlxəq, regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat; standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat; əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat; standartın yenidən nəşr olunması barədə məlumat

143) Sual: AZS 1.5-96 standartlaşdırmasına əsasən hər bir standart neçə cür struktura malik olur?

- A) 12
- B) 13
- C) 7
- D) 9
- E) 10

144) Sual: İşin məzmunu qrafası texniki tapşırığın hansı bəndində göstərilmişdir?

- A) İşin mərhələləri və onun yerinə yetirilmə müddətləri
- B) Əsas mənbələr
- C) Digər standartlarla qarşılıqlı əlaqə
- D) Standartlaşdırma obyektinin xarakteristikası
- E) Yerinə yetirmə müddəti

145) Sual: Standartı işləyən zaman istifadə olunan materialların sadalandığı bənd texniki tapşırığın hansı bəndidir?

- A) Əsas mənbələr
- B) Digər standartlarla qarşılıqlı əlaqə
- C) Standartlaşdırma obyektinin xarakteristikası
- D) İşin mərhələləri
- E) Yerinə yetirmə müddəti

146) Sual: Respublikamızda dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən neçə dövlət standartı mövcuddur?

- A) 6

- B) 7
- C) 5
- D) 3
- E) 9

147) Sual:Məhsulların keyfiyyətinin təmin edilməsi sahəsində dövlət nəzarətini hansı orqan həyata keçirir?

- A) Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- B) Standartlaşdırma,Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- C) Akkreditasiya,Metrologiya üzrə dövlət komitəsi
- D) Sertifikatlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- E) Dövlət reyistr komitəsi

148) Sual:Qeyd olunan variantlardan hansı texniki tapşırıqın bəndini sadalayır?

- A) 9
- B) 13
- C) 17
- D) 4
- E) 10

149) Sual:Nə zaman standartlar müəssədə tətbiq edilmiş hesab olunur?

- A) Norma,tələb,qaydalar qüvvədə olan texniki sənədlərdə öz əksini tapsın və istehsalatda tətbiq edilsin
- B) Texniki sənədlər normativ baxışdan keçsin və istehsalatda tam tətbiq edilsin
- C) Qüvvədə olan texniki sənədlər AZS standartların tələblərinə tam cavab versin
- D) Istehsalatda tətbiq edilən standartlar normativ sənədlərdə yer tapır
- E) Normalara aid standartlar təsərrüfatda tətbiq edilsin

150) Sual:Standartlaşdırma sahəsində görülməsi nəzərdə tutulan işlər hansıdır?

- A) Azərbaycanın dövlət fondu standartlarının tərcümə edilməsi
- B) Komitənin SERTİKO təşkilatına üzv olması ilə əlaqədar bu təşkilatın işində iştirak etməsi
- C) Azərbaycanın ÜTK-yə üzv olması
- D) Texniki komitənin işində səlahiyyət daşımaq

E) Azərbaycanın dövlət fondu standartlarının təsdiq edilməsi

151) Sual: Hazırda respublika ərazisində neçə növ beynəlxalq standart tətbiq edilir?

- A) 4
- B) 8
- C) 6
- D) 7
- E) 5

152) Sual: Beynəlxalq və Dövlətlərarası standartların Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq qaydaları nə vaxt təsdiq edilmişdir?

- A) 22 noyabr 1988
- B) 22 noyabr 1990
- C) 22 dekabr 1989
- D) 22 oktyabr 1988
- E) 22 noyabr 1888

153) Sual: Nümunənin identifikatlaşdırma nömrəsində 2-98/0001 işarəsində 0001 nəyi götürür?

- A) sıra nömrəsi
- B) sınaq bölməsi
- C) nümunənin götürüldüyü
- D) analiz edildiyi il
- E) heç biri

154) Sual: Nümunələrin daşınmasının, sınağa hazırlanmasının bütün mərhələləri hansı sənədlərdə əks olunur?

- A) Normativ sənədə əsasən
- B) Sertifikatlaşdırma üzrə sənəddə
- C) Texniki sənədə əsasən
- D) Sınaq protokollarında hazırlanan aktda
- E) Texniki normativ sənəddə

155) Sual: Neçə nüsxə ilə sınaq protokolları orqanlara göndərilir?

- A) 2
- B) 3
- C) 4
- D) 7
- E) 5

156) Sual:Sifarişçi təşkilatın və onun keyfiyyət xidmətlərinin struktur sxemləri hansı sənədlərə daxildir?

- A) ilkin sənədlər komplektinə
- B) Sənədlər komplektinə
- C) Standartlaşdırma üzrə sənədlərə
- D) Sifarişçiyə verilən aktlardan
- E) Sınaq laboratoriyalarında nəticələrin aktından

157) Sual:İlkin sənədlər komplekti neçə yerə bölünür?

- A) 5
- B) 7
- C) 4
- D) 3
- E) 12

158) Sual:Sertifikatlaşdırma sifarişçilərin yerinə yetirdiyi funksiyalardan hansı doğru deyil?

- A) Məhsulu müşayət edən tematik sənədlərdə onun sertifikatlaşdırılması və uyğunluğun yoxlanılması üçün normativ sənədlər haqqında məlumatları göstərir, bu informasiyanın istehlakçıya çatdırılmasını təmin edir
- B) Realizə olunan sertifikatlaşdırılmış məhsulun normativ sənədlərin tələblərinə uyğunluğunu təmin edir.
- C) Qanunverici aktları əldə rəhbər tutaraq sertifikat və uyğunluq nişanı tətbiq edir.
- D) Sertifikatlaşdırmanı aparacaq üçün sifariş verir, texniki və digər zəruri sənədləri təqdim edir.
- E) Sertifikatlaşdırma sisteminin qaydaları ilə müəyyənləşdirilmiş formada sertifikatlaşdırılan məhsulu nişanlayır

159) Sual:Sifarişin verilməsi mərhələsindən öncə hansı proses yerinə yetirilməlidir?

- A) Sifarişçi sertifikatlaşdırma üzrə müvafiq orqana sifariş göndərir.
- B) İlk öncə sertifikatlaşdırma üzrə müvafiq orqandan sifariş qəbul edilir

- C) Sertifikatlaşdırma üzrə müvafiq orqan sifariş göndəriləcək təşkilatı seçir.
- D) Sifarişçiyə lazım olan müxtəlif məlumatlar verilir.
- E) Sertifikatlaşdırma üzrə müvafiq orqana sifarışı göndərə biləcəyi sınaq laboratoriyaların göstərir.

160) Sual:Daxil olmuş sifarişə baxılması sertifikatlaşdırma üzrə orqanda neçə zaman müddətində həyata keçirilir?

- A) 1 ay
- B) 6 ay
- C) 15 gün
- D) 3 ay
- E) 1 il

161) Sual:Verilmiş bəndlərdən hansında sertifikatlaşdırma üzrə milli orqanın adı düzgün qeyd edilib?

- A) Azərdövlətstandart
- B) Azərmilli standart
- C) Azərstandart
- D) Azəmillistandart
- E) Akkreditləşdirmə üzrə orqan

162) Sual:Uyğunluq nişanının məhsulda,qablaşdırmada və sənədlərdə yerini kim müəyyən edir?

- A) Müəssisə özü
- B) Sifarişçi təşkilat
- C) Standartlaşdırma idarəsi
- D) Dövlət idarəetmə orqanı
- E) Sertifikatlaşdırma üzrə orqan

163) Sual:Uyğunluq nişanının neçə cür formada əks olunur?

- A) 2
- B) 3
- C) 4
- D) 6
- E) 5

164) Sual: Sertifikatlaşdırma qaydaları necə müəyyənləşdirilir?

- A) Oxşar məhsulun istehsal xüsusiyyətlərini, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini nəzərə almaqla
- B) Oxşar məhsulun istehsal xüsusiyyətlərini, tədarükünü, milli sazişlərin tələblərini nəzərə almaqla
- C) Oxşar məhsulun istehsal xüsusiyyətlərini, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini nəzərə almadan
- D) Oxşar məhsulun istehsal xüsusiyyətlərini, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini təsdiq etməklə
- E) Müxtəlif məhsulların istehsal xüsusiyyətlərini, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini nəzərə almaqla

165) Sual: İstehlakçı hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən neçə növ bəndli səlahiyyətlərə malikdir?

- A) 14
- B) 8
- C) 15
- D) 10
- E) 13

166) Sual: Hansı məsələlərə İstehlakçılar hüquqlarının müdafiəsi haqqında qanunda nəzər yetirilir?

- A) hamısı
- B) İstehlakçılara alqı satqı prosesini tənzimləmək
- C) Satıcı və icraçı arasında münasibətləri tənzimləmək
- D) İş görərkən istehlakçı istehsalçı münasibətləri tənzimləmək
- E) Xidmət göstərərkən istehsalçı münasibətləri tənzimləmək

167) Sual: Hansı doğrudur?

- A) Bütün vətəndaşlar xidmət növləri sahəsində tələbatların ödənilməsində bərabər hüquqa malikdir
- B) Hüquqi şəxslər ticarət sahəsində xüsusi səlahiyyətə malikdir
- C) İstehlakçı icraçının iş saatında asılı olmayaraq istədiyi vaxt sərbəst malseçmək hüququna malikdir
- D) Satıcı istehlakçıya mal seçməkdə köməklik göstərməyə borclu deyil
- E) Sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara xüsusi güzəştlər edilməməlidir

168) Sual: Etibarsız sayılan istehlakçı müqavilələri hansıdır?

- A) istehlakçı hüquqlarını məhdudlaşdıran

- B) Normativ sənədi əksik olan
- C) Şərtləri istehlakçı tərəfindən imzalanmayan
- D) İstehsalçı tərəfindən möhür qoyulmayan
- E) 10 bənddən ibarət olmalıdır

169) Sual: Azərbaycan Respublikasının İstehlakçılar hüquqlarının müdafiəsi haqqında qanununu hansı qanunun əsasında formalaşdırılıb?

- A) ” İstehlakçıların hüquqlarının maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər”
- B) “İstehsalçıların haqqında rəhbər prinsiplər”
- C) “İstehlakçıların haqqında rəhbər prinsiplər”
- D) “Maraqların müdafiəsi”
- E) ” İstehsalçıların hüquqlarının maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər”

170) Sual: Məcburi sertifikatı tələb olunan malların siyahısını müəyyənləşdirən və sertifikatı olmadan satışının qarşısını alan müvafiq orqan hansıdır?

- A) icra hakimiyyəti orqanı
- B) Kənd təsərrüfatı orqanı
- C) Səhiyyə nazirliyi
- D) Azərdövlətstandart
- E) Dövlət səlahiyyətli şəxs

171) Sual: Kütləvi informasiya vasitələrində satışı qadağan olunmuş mallar barəsində əhaliyə vaxtında məlumat verən təşkilat hansıdır?

- A) icra hakimiyyəti orqanı
- B) APA
- C) Kənd təsərrüfatı orqanı
- D) Milli televiziya
- E) Azərdövlətstandart

172) Sual: Hansı yalnızdır?

- A) satıcı istehlakçıya satdığı mal haqqında qısa məlumat verməlidir
- B) Satıcı respublikada satdığı malın qiymətlərini yalnız manatla göstərməlidir
- C) Malın üzərində istehsal və ya ticarət markası göstərməlidir

D) İstehsal edilmiş malın üzərində əmtəə nişanı göstərilməlidir

E) Malın üzərində coğrafi göstərici olmalıdır

173) Sual:TSVS standartları neçə təsnifat qrupuna bölünür?

A) 3.

B) 5.

C) 7.

D) 10.

E) 14.

174) Sual:TSVS standartları neçənci sinfə mənsubdur?

A) I.

B) II.

C) III.

D) XXIV.

E) XXV.

175) Sual:Məhsulun kataloq vərəqinin rekvizitlərinə nə daxildir?

A) Məhsulun kodu

B) Məhsulun texniki səviyyəsi

C) Məhsulun rəqabət qabiliyyəti

D) Unifikasiya

E) Məhsulun keyfiyyəti

176) Sual:İTHVS standartları neçənci sinfə mənsubdur?

A) 1 – ci.

B) 2 – ci.

C) 3 – cü.

D) 14 – cü.

E) 15 – ci.

177) Sual: İTHVS standartları neçə təsnifat qrupuna bölünür?

- A) 2.
- B) 5.**
- C) 10.
- D) 14.
- E) 15.

178) Sual: Ştrixli kodlaşdırma ilk dəfə kim tərəfindən ixtira olunmuşdur?

- A) David Kollinz**
- B) Boldin L.A.
- C) Sarança Q.A.
- D) Yakuşev A.İ.
- E) Sorokin O.P.

179) Sual: Standartların növlərinə aid olmayanı göstərin.

- A) əsasverici standartlar
- B) məhsul, xidmət üçün standartlar.
- C) proseslər üçün standartlar.
- D) nəzarət metodları üçün standartlar.
- E) kompleks standartlar.**

180) Sual: "Beynəlxalq standartlaşdırma günü" hansıdır?

- A) 16 aprel.
- B) 8 oktyabr.
- C) 14 oktyabr.**
- D) 16 oktyabr
- E) 25 sentyabr.

181) Sual: Azərbaycan Respublikasının Standartlaşdırma haqqında qanunu neçənci ildən qüvvəyə minmişdir?

- A) 1991.
- B) 1993.**

- C) 1994.
- D) 1995.
- E) 1996.

182) Sual:Standart nədir?

- A) Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqan tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
- B) Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqan tərəfindən təsdiq edilən lakin kütləvi istifadə üçün nəzərə alınmayan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
- C) Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqan tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən hüquqi sənəddir.
- D) Hüquqi şəxslərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqan tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
- E) Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış,məcburi şəkildə verilən normativ sənəddir

183) Sual:Standartlaşdırma termini Standartlaşdırma,sertifikatlaşdırma və akkreditləşməsi sahəsində termin və təyinlər sənədinə ilk dəfə neçənci ildə daxil edilmişdir?

- A) 1982
- B) 1983
- C) 1985
- D) 1986
- E) 1988

184) Sual:Standartlaşdırma obyektlərinin parametrlərinin optimallaşdırılması üçün neçə funksiyadan istifadə olunur?

- A) 2.
- B) 3.
- C) 4.
- D) 5.
- E) 7.

185) Sual:Mütəxəsis ilk növbədə hansı müəyyən edilmiş kriterlərinə uyğun olmalıdır?

- A) Ümumi və professional təhsil, xüsusi sahədə iş təcrübəsi, professional etika,fiziki yararlılıq

- B) Professional təhsil, professional etika
- C) Fiziki yararlılıq, xüsusi sahədə iş təcrübəsi
- D) Ümumi və professional təhsil
- E) Orta təhsil, fiziki yararlılıq

186) Sual:Dövlət standartlaşdırma sisteminin məqsədi nədən ibarətdir?

- A) Respublikada standartların kateqoriyalara və növlərə bölünməsinə nəzərdə tutulur
- B) Respublikada standartların tətbiqi və təsdiqini nəzərdə tutur.
- C) Respublikada standartlaşdırma və sertifikatlaşdırmaya aid məsələləri həll edir.
- D) Respublikada qanunsuz malları müəyyənləşdirir.
- E) Respublikadan kənar satılan mallara standart müəyyən edir.

187) Sual:Standartlaşdırma və unifikasiya səviyyəsinin əsas göstəriciləri neçə əmsalla xarakterizə olunur?

- A) 2.
- B) 3.
- C) 4.
- D) 5.
- E) 10.

188) Sual:Aşağıdakı əmsallardan hansı normativ sənədlərin işlənməsi zamanı əmək tutumunun hesablamasına aid deyil?

- A) yenilik əmsalı.
- B) təsdiqin mürəkkəbliyi əmsalı.**
- C) informasiya tutumu əmsalı.
- D) rəylərin işlənməsi əmsalı.
- E) standartlaşdırma obyektinin xırdalanma səviyyəsi əmsalı.

189) Sual:Aparılma qaydası konkret sistemin qaydalarına uyğun müəyyənləşdirilən lakin sertifikatlaşdırmanın növündən və obyektindən asılı olmayaraq dəyişən sertifikatlaşdırmanın hansı təsnifatıdır?

- A) Sertifikatlaşdırma prosesi
- B) Sertifikatlaşdırma təyinatı
- C) Sertifikatlaşdırma növü

D) Sertifikatlaşdırma sxemi

E) Sertifikatlaşdırma seçim mərhələsi

190) Sual:əgər icraçı təqsiri istehalkçı ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məhsuliyət daşıyır ya yox

A) məsuliyyət daşımır

B) məsuliyyət daşıyır

C) sanadlara baxış keçirir

D) imtina edir

E) subut edir

191) Sual: Maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanması, daşınmasının, işlədilməsinin adi şəraitində və ya işin görülməsi (xidmət göstərilməsi) prosesində istehlakçının həyatına, sağlamlığına, əmlakına, habelə ətraf mühitə zərər vurulmasının istisna olunması;

A) malın (işin, xidmətin) təhlükəsizliyi:

B) normativ sənəd

C) qüsurlar

D) mühüm qüsurlar

E) zəmanət müddəti

192) Sual: İş görəni, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar kimlərdir.

A) icraçı

B) istehlakçı

C) istehsalçı

D) satıcı

E) uyğunluq nişanı

193) Sual: İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

A) malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

B) Məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən

- C) Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır
- D) onun saxlanması
- E) malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə

194) Sual: İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsurlar və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan nəyi tələb etmək hüququna malikdir:

- A) müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
- B) xam malın yoxlanması
- C) istehlak dəyəri
- D) Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd hansıdır
- E) saxlanması, qablaşdırılması, daşınması, tələblərə uyğunluğu

195) Sual: İcraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların, istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşıyır ya yox.

- A) məsuliyyət daşımır
- B) məsuliyyət daşıyır
- C) sənədlərə baxış keçirir
- D) imtina edir
- E) subut edir

196) Sual: Məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyatdan alınan nişan hansıdır;

- A) uyğunluq nişanı
- B) normativ sənəd
- C) qüsurlar
- D) mühüm qüsurlar
- E) zəmanət müddəti

197) Sual: Sertifikatlaşdırma orqanlarının sınaq laboratoriyaları necə adlanır?

- A) Akkreditləşdirilmiş sınaq laboratoriyaları
- B) Akkreditləşdirilmiş sertifikatlaşdırma və müvafiq icra hakimiyyəti orqanları
- C) Azərdövlətstandart və sınaq laboratoriyaları
- D) Akkreditləşdirilmiş sertifikatlaşdırma orqanları və sınaq laboratoriyaları
- E) Azərdövlətstandart,müvafiq icra hakimiyyəti orqanları

198) Sual:Standartlaşdırma sahəsində elmi-tədqiqat işlərinin aparılması; dövlət standartlarının tələblərinin yerinə yetirilməsinə nəzarətin təşkili necə maliyyələşdirilir?

- A) büdcədən
- B) təsərrüfat hesabı ilə
- C) müəssisələrin hesabına
- D) təşkilat hesabına
- E) maliyyələşdirilir

199) Sual:Standartın tələblər bölməsinə aid edilən amillərdən biri yalnızdır?

- A) Akkreditləşdirmə məcburiyyəti
- B) Təhlükəsizlik
- C) Texniki tələblər
- D) Qəbul qaydaları
- E) Nişanlanma,qablaşdırma

200) Sual:Sertifikatlaşdırılmış məhsulun texniki sənədlərinə, yaxud istehsalın texnoloji prosesinə daxil edilmiş dəyişikliklər haqqında sertifikatlaşdırılma oqanını xəbərdar etmək Respublika ərazisində pərakəndə satış müəssisələrinə və istehlakçılara realizə etməsini həyata keçirənn müəssisələr ...

- A) Yerinə yetirməyə borcludurlar
- B) Yerinə yetirilməsinə borclu deyillər
- C) Məsuliyyət daşımırılar
- D) Səlahiyyətli deyillər
- E) Yerinə yetirməyə də bilərlər

201) Sual:Bunlardan hansı sertifikatlaşdırmanın mərhələləri arasında düzgün qeyd edilməyib?

- A) Sertifikatlaşdırma üzrə akkreditləşmiş qərarların verilməsi
- B) Sertifikatlaşdırılmış obyektə müfəttiş nəzarəti
- C) Sertifikatlaşdırmaya sifarişin verilməsi
- D) Sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi
- E) Sertifikatlaşdırmaya sifarişin verilməsi

202) Sual: Azərbaycan Respublikasında təyinatı üzrə birbaşa istifadə ediləcək məhsulun idxalına dair müqavilələr (kontraktlar) bağlanarkən, onların şərtlərinə məhsulun sertifikatlaşdırılmasını göstərən və Milli sertifikatlaşdırma orqanı tərəfindən ...

- A) Tanınan (akkreditasiya) sertifikatın olması nəzərdə tutulmalıdır
- B) Tanınan sertifikatın olması nəzərdə tutulmaya da bilər
- C) Sertifikatın olması o qədər də vacib sayılmır
- D) Yoxlanılması ola bilər

203) Sual: Akkreditləşdirmə nəyə deyilir?

- A) Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
- B) Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün tələb olunan sənəddir.
- C) Hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
- D) Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyəti müvafiq plan şəklində qeyd edən rəsmi sənəddir.
- E) Sertifikatlaşdırma üzrə hər hansı bir sənədi təsdiq edən fəaliyyətlərin rəsmi tanınmasıdır.

204) Sual: Akkreditləşdirmə anlayışının əsas məntiqi izahı nədir?

- A) Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır
- B) Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün tələb olunan sənəddir.
- C) Hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
- D) Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyəti müvafiq plan şəklində qeyd edən rəsmi sənəddir.
- E) Sertifikatlaşdırma üzrə hər hansı bir sənədi təsdiq edən fəaliyyətlərin rəsmi tanınmasıdır.

205) Sual: Akkreditasiya olunmuş sınaq laboratoriyası sınaqların səriştəli aparılmasına və onların nəticələrinin doğruluğunu ...

- A) Təmin etməlidir
- B) Təmin etməyə məsuliyyətli deyildir
- C) Təmin etməyə səlahiyyəti yoxdur

D) Aşkar etməyə cavabdeh deyil

E) Aşkar etməlidir

206) Sual: Məhsulun (xidmətlərin, proseslərin) Azərbaycan Respublikası ərazisində pərakəndə satış müəssisələrinə və istehlakçılara realizə edilməsini həyata keçirən müəssisələr məhsulun məcburi sertifikatlaşdırılmasını həyata keçirən orqanların öz səlahiyyətlərini maneəsiz yerinə yetirilməsini təmin edilməsini ...

A) Yerinə yetirməyə borcludurlar

B) Yerinə yetirilməsinə borclu deyillər

C) Məsuliyyət daşıyırlar

D) Səlahiyyətləri çatmır

E) Vacib saymırlar

207) Sual: Sınaqların nəticələri haqqında informasiyanın məxviliyini akkreditasiya olunmuş sınaq laboratoriyası ...

A) Təmin etməlidir

B) Təmin etməyə borclu deyil

C) Təmin etməməlidir

D) Təmin etməyə bilər

E) Təmin etməməsi nöqsan sayılmır

208) Sual: Akkreditasiya olunmuş sınaq laboratoriyası laboratoriyanın akkreditasiya tələblərinə uyğunluğunun yoxlanmasının mümkün olmasını ...

A) Təmin etməlidir

B) Məlumat verməlidir

C) Müəyən etməlidir

D) Boyun olmamalıdır

E) Məsuliyyətini öz üzərinə götürməməlidir

209) Sual: Sertifikatlaşdırma üzrə akkreditasiya edilmiş orqanların, sınaq laboratoriyalarının fəaliyyətinə, həmçinin sertifikatlaşdırılmış məhsula və onun istehsalına nəzarət?

A) inspeksiya nəzarəti

B) ətraf mühitin mühafizəsi

C) sifarişçi

- D) ekspertiza
- E) sınaq nəzarəti

210) Sual: Verilmiş sistemin qaydalarına uyğun fəaliyyət göstərən və sistemin idarə olunmasında iştirak etmək imkanına malik olan sertifikatlaşdırma orqanı?

- A) sertifikatlaşdırma sisteminin üzvü
- B) sertifikatlaşdırma sistemi
- C) normativ sənəd
- D) sertifikatlaşdırma üzrə
- E) uyğunluq sertifikatı

211) Sual: İctimai şüurun inşikafı ilə bağlı olaraq elmin və texnikanın nailiyyətlərinin müxtəlif səviyyələrdə istehsala tətbiq edilməsinə şərait yaradır, istehsalat proseslərinin və iqtisadiyyatın idarə edilməsində daim aparıcı yer tutur?

- A) standartlaşdırmanın mahiyyəti
- B) iqtisadi nəzəriyyətinin mahiyyəti
- C) əmtəəşünaslığın mahiyyəti
- D) marketinqin mahiyyəti
- E) menecmentin mahiyyəti

212) Sual: Yeyinti məhsullarının məmulatlarının analitik sınaqlarını və s. aparan laboratoriyası nəcənci ildə akkreditləşdirilib?

- A) 1994 və 1995
- B) 1992-1993
- C) 1993-1994
- D) 1993
- E) 1992

213) Sual: Akkreditləşmə üzrə orqanın ştatında rəhbərdən başqa kimlər iştirak edir?

- A) 1-2 ekspert-mühasib və katib
- B) 2-3 ekspert-müdürlük, katib və işçilər
- C) Ekspert və işçilər
- D) Müdirin müavini və işçilər

E) Ekspert və müdir

214) Sual:Daim dəyişən sertifikatlaşdırma mərhələləri nədən asılı olaraq dəyişir?

- A) Sertifikatlaşdırma növündən və obyektindən asılı olmayaraq
- B) Sertifikatlaşdırma növündən asılı olaraq
- C) Sertifikatlaşdırma subyektindən və obyektindən asılı olaraq
- D) Sertifikatlaşdırma növündən asılı olmayaraq
- E) Sertifikatlaşdırma növündən asılı olmayaraq

215) Sual:Sertifikatlaşdırma üzrə orqanın akkreditləşməsi sahəsi ilə müəyyənləşdirilə bilən qabiliyyət hansıdır?

- A) Sifarişçini maraqlandıran obyektin uyğunluğunu qiymətləndirilməsini bacarıq.
- B) Sifarişçiyə maraqlı obyekt haqqında məlumat verilməsi bacarığı.
- C) Obyektin sertifikatlaşdırılmasını təsdiq edən bacarıq.
- D) Obyekti müvafiq sınaq laboratoriyalarında qiymətləndirən bacarıq.
- E) Sifarişçini maraqlandıran obyektin uyğunluğunu sınaq laboratoriyalarında qiymətləndirilməsi bacarığı.

216) Sual:Sertifikatlaşdırma üzrə bilavasitə işləri həyata keçirən orqan hansıdır?

- A) Akkreditləşdirilmiş sertifikatlaşdırma orqanları və sınaq laboratoriyaları
- B) Azərbaycan standart, müvafiq icra hakimiyyəti orqanları
- C) Akkreditləşdirilmiş sertifikatlaşdırma və müvafiq icra hakimiyyəti orqanları
- D) Azərbaycan standart və sınaq laboratoriyaları
- E) Akkreditləşdirilmiş sertifikatlaşdırma orqanları və sınaq laboratoriyaları

217) Sual:Sertifikatlaşdırma üzrə akkreditləşmiş orqan və sınaq laboratoriyaların fəaliyyətinə nəzarət necə adlanır?

- A) Müfəttiş nəzarəti
- B) Ekspert-auditor nəzarəti
- C) Beynəlxalq nəzarət
- D) Milli nəzarət
- E) Ekspert nəzarəti

218) Sual:Akkreditləşdirilmiş laboratoriyaların işi nədən ibarətdir?

- A) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır.
- B) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
- C) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılması barəsində sənədləri özündə əks etdirən sınaq laboratoriyalarıdır.
- D) Hər hansı məhsul növlərinin sınağının aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
- E) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə standartlaşdıran rəsmi sənəddir.

219) Sual: Hansı bacarıq sertifikatlaşdırma üzrə orqanın akkreditləşdirilməsi sahəsi ilə təyin edilir?

- A) Sifarişçini maraqlandıran obyektin uyğunluğunu qiymətləndirilməsini bacarmalıdır.
- B) Sifarişçiyə maraqlı obyekt haqqında məlumat verir.
- C) Obyektin sertifikatlaşdırılmasını təsdiq edir.
- D) Obyekti müvafiq sınaq laboratoriyalarında qiymətləndirirlər.
- E) Sifarişçini maraqlandıran obyektin uyğunluğunu sınaq laboratoriyalarında qiymətləndirilməsini bacarmalıdır.

220) Sual: TSVS standartları neçənci ildən tətbiq olunmağa başlamışdır?

- A) 1970.
- B) 1971.
- C) 1972.
- D) 1974.
- E) 1975.

221) Sual: Aşağıdakı standartlardan hansı KSVS standartıdır?

- A) GOCT 14.201 – 83.
- B) GOCT 3.015 – 76
- C) GOCT T 2.031 – 83.
- D) GOCT 1.0 – 85.
- E) GOCT 10169 – 77.

222) Sual: KSVS standartları neçə təsnifat qrupuna bölünür?

- A) 2.
- B) 5.

- C) 7.
- D) 10.**
- E) 12.

223) Sual:KSVS standartları neçənci ildən qüvvəyə minmişdir?

- A) 1960.
- B) 1970.**
- C) 1971.
- D) 1980.
- E) 1996.

224) Sual:İlk dəfə bizim ölkədə qabaqlayan standartlaşdırma ideyası neçənci ildə irəli sürülmüşdür?

- A) 1925.
- B) 1926.
- C) 1927.
- D) 1928.
- E) 1929.**

225) Sual:Standartlar üzrə tövsiyələr nə xarakter daşıyır?

- A) könüllü xarakter**
- B) məcburi xarakter
- C) keyfiyyətli xarakter
- D) birdəfəlik xarakter
- E) daimi xarakterik

226) Sual:Paralel(asılı olmayan) metod nə vaxt istifadə olunur?

- A) Obyektlərin faset təsnifatlaşdırılması zamanı**
- B) Məhsulun sertifikatlaşdırılması zamanı
- C) Standartların layihələrinin hazırlanması zamanı
- D) Kodlaşdırılmış informasiyanın adamlar tərəfindən istifadəsi zamanı
- E) Çoxluqların yarımqoxluqlara bölünməsi zamanı

227) Sual:Məhsulun keyfiyyətinin kompleks idarə olunmasının əsasını hansı standartlar təşkil edir?

- A) Müəssisə standartlar
- B) Sahə standartlar
- C) Beynəlxalq standartlar
- D) Texniki standartlar
- E) İqtisadi standartlar

228) Sual:Standartlaşdırma sahəsində tətbiq olunan əsas terminlər hansı komitə tərəfindən müəyyən edilmişdir?

- A) STAKO
- B) QOST
- C) İSO
- D) BEK
- E) AZS

229) Sual: Texniki şərtin obyektinə nə ola bilər?

- A) tək və kiçik partiya buraxılan məhsul ola bilər
- B) standart göstəricisi ola bilər
- C) sertifikatlaşdırma sənədi ola bilər
- D) keyfiyyət göstəricisi ola bilər
- E) kəmiyyət göstəricisi ola bilər

230) Sual:Texniki şərtlər məcburi standart tələbləri ilə razılaşdırılırmı?

- A) razılaşdırılırmı
- B) razılaşdırılır
- C) nəzərə alınır
- D) nəzərə alınmır
- E) mütləq lazımdır

231) Sual: Tipləşdirmə nə məqsədlə aparılır?

- A) əmək məhsuldarlığını artırmaq məqsədilə

- B) kəmiyyəti təyin etmək məqsədi ilə
- C) avadanlığı qorumaq məqsədi ilə
- D) avadanlığı yeniləmək məqsədi ilə
- E) keyfiyyəti qorumaq məqsədi ilə

232) Sual:Sertifikatlaşdırma üzrə mərkəzi orqanın neçə növ funksiyaya malikdir?

- A) 16
- B) 10
- C) 5
- D) 12
- E) 7

233) Sual:Sertifikatlaşdırma sistemi nədir?

- A) Uyğunluq sertifikatlaşdırılmasını aparmaq üçün xüsusi üsullarla və idarəetmə qaydalarına malik olan sistemdir.
- B) Könüllülük sertifikatlaşdırılmasını aparmaq üçün xüsusi üsullarla və idarəetmə qaydalarına malik olan sistemdir.
- C) Məcburi sertifikatlaşdırılmasını aparmaq üçün xüsusi üsullarla və idarəetmə qaydalarına malik olan sistemdir.
- D) Könüllülük sertifikatlaşdırılmasını aparmaq üçün müəyyən qaydalarına malik olan sistemdir.
- E) Uyğunluq sertifikatlaşdırılmasını aparmaq üçün xüsusi sistemdir.

234) Sual:O hansı standartlardır ki,dövlət standartlaşdırma sistemi növlər müəyyən etməyib?

- A) Konkret məhsula aid olmayan standartlar,həmçinin ümumtexniki və təşkilati-metodik standartlar
- B) Müxtəlif növ məhsula aid texniki şərtlərin standartı
- C) Müxtəlif növ məhsullara aid olan standartlar və onların təhlükəsizlik tələbləri
- D) Konkret məhsula aid olan standartlar,həmçinin texniki şərtlərin standartı
- E) Konkret məhsula aid olmayan texniki şərtlərin standartı

235) Sual:Müəssisədə keyfiyyət sisteminin qiymətləndirilməsi necə həyata keçirilir?

- A) Ümumi qəbul olunmuş prosedur üzrə
- B) Sınaq laboratoriyaların nəticələri üzrə
- C) Sınaq laboratoriyaların qəbul aktına görə
- D) Keyfiyyət sisteminin qəbul aktına görə

E) Sınaq prosedurlarına görə

236) Sual:Bu proqramlardan hansı yoxlanılan təşkilat tərəfindən razılaşdırılır?

- A) Yoxlama proqramı
- B) Sınaq proqramları
- C) Akkreditasiya üzrə proqram
- D) Sertifikatlaşdırma üzrə proqram
- E) Akkreditləşmiş proqram2

237) Sual:Qeyd olunan bəndlərdən hansında sənədlərlə rəftar qaydaları bölməsinə aid müddəalar əks olunub?

- A) sınaq protokolların uçuotu, qeydiyyatı
- B) sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
- C) hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
- D) məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
- E) laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər

238) Sual:Sənədlərlə rəftar qaydaları bölməsində nə qeyd olunur?

- A) sınaq protokolların uçuotu,işçi təlimatları
- B) sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
- C) hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
- D) məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
- E) laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər

239) Sual:Sənədlərlə rəftar qaydaları bölməsində nə qeyd olunur?

- A) laboratoriyada daxili və xarici normativ sənədlərintəyin edilməsi
- B) sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
- C) hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
- D) məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
- E) laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər

240) Sual:Hansı amillər təşkilatın hazırlıq səviyyəsini qiymətləndirir?

- A) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı informasiyanın təhlilindən asılıdır.
- B) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı informasiyanın təsdiqindən asılıdır.
- C) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş kəmiyyət sistemi haqqındakı informasiyanın təhlilindən asılıdır.
- D) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı faktların təsdiqindən asılıdır.
- E) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi dövlət tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı informasiyanın təhlilindən asılıdır.

241) Sual:Standartlarda verilən normalar üçün qiymətlər hansı formada verilməlidir?

- A) hədd və ya buraxıla bilən yaxud maksimum və ya minimum
- B) bilən yaxud maksimum
- C) hədd və minimum
- D) maksimum və minimum
- E) hədd və ya buraxıla bilən

242) Sual:Standartlarda hansı vasitələrdən istifadə edərək normalar üçün qiymətlər verilir?

- A) hədd və ya buraxıla bilən yaxud maksimum və ya minimum
- B) buraxıla bilən yaxud maksimum
- C) hədd və minimum
- D) maksimum və minimum
- E) hədd və ya buraxıla bilən

243) Sual:Standartın mətnində məcburi tələbləri şərh edən zaman istifadə olunan sözlər hansı olmalıdır? 1. zəruridir 2. tətbiq edilir 3. lazımdır 4. göstərilir 5. icazə verilmir

- A) 1,3,5
- B) 1,2,3
- C) 1,3,4
- D) 1,2,4
- E) 3,4,5

244) Sual:Məcburi tələbləri şərh edən zaman istifadə olunan sözlər hansıdır? 1. zəruridir 2. tətbiq edilir 3. lazımdır 4. göstərilir 5. icazə verilmir

- A) 1,3,5
- B) 1,2,3
- C) 1,3,4
- D) 1,2,4
- E) 3,4,5

245) Sual:Qanunvericiliklə müəyyən edilmiş qaydada və öz səlahiyyəti daxilində təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə sərbəst daxil olmaq, dövlət nəzarətini həyata keçirmək üçün təsərrüfat subyektlərindən zəruri məlumat və sənədləri almaq hansı orqanların hüquqlarıdır?

- A) standartlaşdırma üzrə dövlət nəzarəti orqanı
- B) ticarət nazirliyi
- C) dövlət müfəttişliyi
- D) iqtisadiyyat nazirliyinin müvafiq şöbələri
- E) ədliyyə nazirliyinin müvafiq şöbələri

246) Sual: Standartlaşdırma haqqında qanunvericiliyin icrası zamanı yaranan mübahisələrə hansı qaydada baxılır?

- A) məhkəmə qaydasında
- B) arbitraj qaydasında
- C) təşkilat kollegiya iclasında
- D) qarşılıqlı nümayəndələrin iştirakı ilə
- E) ekspertlərin iştirakı ilə

247) Sual:Məmulatların parametrik sıralarının standartlaşdırılması zamanı onun keyfiyyətini təyin edən parametrlər necə adlanır?

- A) baş parametrlər.
- B) baza parametrləri.
- C) keyfiyyət parametrləri.
- D) əsas parametrlər.
- E) köməkçi parametrlər.

248) Sual:Kompleks standartlaşdırma proqramları neçə metodik prinsip əsasında hazırlanır?

- A) 2.
- B) 3.
- C) 4.
- D) 5.**
- E) 7.

249) Sual:Qabaqlayan standartlaşdırma obyektlərinə qoyulan tələblərin ierarxiya sxemində elementlər neçə səviyyədə ibarətdir?

- A) 2.
- B) 3.
- C) 4.
- D) 5.**
- E) 10.

250) Sual:Xalq təsərrüfatının səmərəliliyini yüksəltmək üçün standartlaşdırma obyektlərinə qoyulan tələblər dövrü olaraq yenidən baxılmalıdır. Bu o məqsədlə edilir ki, standartlaşdırma obyekti texniki tərəqqinin tələblərinə uyğunlaşdırılsın. Bu deyilənlər standartlaşdırmanın hansı prinsipinə aiddir?

- A) üstün tutulma.
- B) komplekslilik.
- C) dinamiklik.**
- D) qarşılıqlı uzlaşma.
- E) elmi – tədqiqat.

251) Sual: Müxtəlif bilik və ictimai-kütləvi fəaliyyət sahəsində aparılan tədqiqatların, təcrübələrin, sınaq və işləmələrin nəticələrindən istifadə etmək və onları yaymaq üçün müvafiq elmi-texniki və mühəndis cəmiyyətləri, digər ictimai birliklər öz standartlarını qəbul edə bilərlərmi?

- A) qəbul edə bilərlər**
- B) qəbul edə bilməzlər
- C) bu standartlaşma qanunları ziddir
- D) buna yol verilmir
- E) standartların qəbulu mərkəzləşmiş xarakter daşıyır

252) Sual: Belə normativ sənədlər müvafiq dövlət standartları müəyyən edilməmiş məhsullar (işlər, xidmətlər) üçün, habelə mövcud dövlət standartlarının tələblərini sərtləşdirmək, yaxud artırmaq zərurəti yarandıqda hazırlanır, dövlət standartlarının məcburi tələblərinə uyğun olmalı, bütün

hallarda vətəndaşların və dövlətin mənafelərinə zidd olmamalıdır?

- A) sahə standartları və texniki şərtlər
- B) regional standartlar
- C) beynəlxalq standartlar
- D) texniki şərtlər
- E) dövlət sənədləri

253) Sual:Dövlət standartlarının işlənilib hazırlanması və qəbul edilməsi, texniki-iqtisadi və sosial informasiya təsnifatlarının tərtib edilməsi və aparılması (həmçinin qüvvəyə minməsi) hansı həyata keçirilir?

- A) standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir
- B) elm-texnika komitəsi iqtisadiyyat şöbələri tərəfindən həyata keçirilir
- C) maliyyə nazirliyi tərəfindən həyata keçirilir
- D) ticarət nazirliyi tərəfindən həyata keçirilir
- E) elmi-tədqiqat mərkəzləri tərəfindən həyata keçirilir

254) Sual:Müstəqil sertifikatlaşdırma sistemlərinin qaydalarının respublika qanunvericiliyinə və normativ sənədlərə uyğunluğunu yoxlanılması hansı orqanın əsas vəzifəsidir?

- A) Azərdövlətstandart
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə orqan
- D) Sertifikatlaşdırma üzrə milli orqan
- E) Sertifikatlaşdırma üzrə mərkəzi şura

255) Sual:Qanunvericiliklə tənzimlənən sertifikatlaşdırma başqa cür nece adlanır?

- A) Məcburi
- B) Konüllü
- C) Uyğunluq
- D) Vacib
- E) Qanuni

256) Sual:Aşağıdakı təriflərdən hansı beynəlxalq standartı özündə əks etdirir?

- A) Standartlaşdırma üzrə beynəlxalq təşkilatın qəbul etdiyi və geniş istehlakçı dairələri üçün istifadəsi açıq olan standartlardır.
- B) Standartlaşdırma üzrə təşkilatın qəbul etdiyi və geniş istehlakçı dairələri üçün istifadəsi açıq olan standartlardır.
- C) Standartlaşdırma üzrə beynəlxalq təşkilatın qəbul etdiyi standartlardır
- D) Standartlaşdırma üzrə beynəlxalq təşkilatın qəbul etdiyi və geniş istehlakçı dairələri üçün istifadəsi qapalı olan standartlardır.
- E) Standartlaşdırma üzrə beynəlxalq təşkilatın qəbul etdiyi və müəyyən istehlakçı dairələri üçün istifadəsi açıq olan standartlardır

257) Sual:Düzgün olmayan variantı qeyd edin.

- A) Standarta müxtəlif metodlarla yoxlana bilən xarakteristikalar və tələblər daxil edilməlidir
- B) Mətn qısa,dəqiq,ardıcıl,məntiqli,standartın tətbiq sahəsinə uyğun olmalıdır
- C) Standartı işləyib hazırlayan zaman qüvvədə olan standartlarla müəyyən edilmiş terminlər,təriflər,işarələr və ixtisarlardan istifadə edilməlidir
- D) Əgər standartlarda qəbul edilmiş terminlər,təriflər,işarələr və ixtisarlar başqa standartlarda istifadə müəyyən edilməmişdirsə,onda onlar “Təriflər” “İşarə və ixtisarlar” struktur elementində göstərilir.
- E) Standarta ancaq obyektiv metodla yoxlana bilən xarakteristikalar və tələblər daxil edilməlidir

258) Sual:əgər hər hansı şəkildə standartın şərhinə tələblər qoymaq lazım gəlsə bu zaman hansı amillər əsas götürülür?

- A) standartın məzmun və xüsusiyyətindən
- B) standartın obyekt və xüsusiyyətindən
- C) standartın obyektlərinin məzmun xarakteristikası
- D) standartın spesifik xüsusiyyətindən
- E) standartlaşdırma obyektlərinin məzmunundan

259) Sual:Yazılan mülahizələrdən hansı yalnızdır?

- A) Standarta müxtəlif metodlarla yoxlana bilən xarakteristikalar və tələblər daxil edilməlidir
- B) Mətn qısa,dəqiq,ardıcıl,məntiqli,standartın tətbiq sahəsinə uyğun olmalıdır
- C) Standartı işləyib hazırlayan zaman qüvvədə olan standartlarla müəyyən edilmiş terminlər,təriflər,işarələr və ixtisarlardan istifadə edilməlidir
- D) Əgər standartlarda qəbul edilmiş terminlər,təriflər,işarələr və ixtisarlar başqa standartlarda istifadə müəyyən edilməmişdirsə,onda onlar “Təriflər” “İşarə və ixtisarlar” struktur elementində göstərilir.
- E) Standarta ancaq obyektiv metodla yoxlana bilən xarakteristikalar və tələblər daxil edilməlidir

260) Sual:Standartın şərhinə qoyulan əsas tələblər hansı amillərdən asılıdır?

- A) standartın məzmun və xüsusiyyətindən

- B) standartın obyekt və xüsusiyyətindən
- C) standartın obyektlərinin məzmun xarakteristikası
- D) standartın spesifik xüsusiyyətindən
- E) standartlaşdırma obyektlərinin məzmunundan

261) Sual: Tədarükçünün tam məsuliyyəti ilə məhsulun, prosesin və ya xidmətin konkret standarta və yaxud digər normativ normativ sənədə uyğun olması haqqında verilmiş məlumat?

- A) uytunluq haqqında məlumat
- B) könüllü sertifikatlaşdırma
- C) uyğunluq sertifikatı
- D) akreditasiya
- E) sertifikatlaşdırma sistemi

262) Sual: Standartlaşdırmanın konkret obyektlərinə dair müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması, habelə standartların təşkilatı-metodun və ümumtexniki sistemlərinin və komplekslərinin hazırlanması və idarə edilməsi necə maliyyələşdirilir?

- A) büdcədən
- B) təsərrüfat hesabı ilə
- C) təşkilatın öz hesabına
- D) müəssisələr hesabına
- E) maliyyələşdirilir

263) Sual: Sertifikatlaşdırma üzrə orqanlar və akreditasiya olunmuş və sınaq laboratoriyaları (mərkəzləri) sertifikatlaşma sınaqlarının qeyri-obyektiv aparılması və onların protokollarında düzgün olmayan qeydlərin yazılmasına görə ...

- A) Günahkar hesab olunurlar
- B) Günahkar hesab olunmurlar
- C) Heç bir məsuliyyət daşmırlar
- D) Cavabdeh deyillər
- E) Cavabdehdirlər

264) Sual: Alınmış Milli uyğunluq sertifikatları yaxud tanınmış xarici sertifikatlar və uyğunluq nişanları yük gömrük deklarasiyası ilə birlikdə gömrükxana nəzarəti orqanına təyin olunur və Azərbaycan Respublikası ərazisinə məhsulun gətirilməsinə icazə almaq üçün ...

- A) Lazımı sənəd hesab olunur
- B) Lazımı sənəd hesab olunmur
- C) Heç bir əhəmiyyət kəsb etmir
- D) Başqa sənədlər tələb edilir
- E) Vacib sayılmır

265) Sual: Sertifikatlaşdırmanın nəticələrinin obyektivliyinə görə oxşar məhsul üzrə sertifikatlaşdırma orqanı ...

- A) Məsuliyyət daşıyır
- B) Məsuliyyət daşımır
- C) Heç bir hüquqa malik deyil
- D) Bu barədə səlahiyyətli deyil
- E) Bu məsələlərlə məşğul olmur

266) Sual: Təhkim olunmuş məhsul (proseslər,xidmətlər) növlərinin sertifikatlaşdırılma qayda və üsullarına riayət olunmasına inspenziya nəzarətini həyata keçirmək hüququ kimə malikdir?

- A) Oxşar məhsul üzrə sertifikatlaşdırma orqanı
- B) Bütün rəsmi orqanlara
- C) Ədliyyə nazirliyinə
- D) Yalnız hüquq nəzarət orqanlarına
- E) İqtisadiyyat nazirliyinə

267) Sual: Sahibkar Azərbaycan Respublikasının hüdudlarından kənara məhsulu sertifikatlaşdırmadan keçməsinə təsdiq edən sənədlər olmadan (əgər buna ixrac edən ölkənin qanunvericiliyi yol verirsə), həmçinin, əgər qanunvericilikdə başqa cür nəzərdə tutulmayıbsa,digər məqsədlə istifadə üçün ...

- A) Realizə etmək hüququna malikdir
- B) Realizə etmək hüququna malik deyil
- C) Yol verilmir
- D) Qəti qadağandır
- E) Bəzi hallarda icazə verilə bilər

268) Sual:Normativ sənədlərin tələblərinə və ya sertifikatlaşmanın digər tələblərinə uyğun olmadığına görə sertifikatlaşmadan keçməmişsə ...

- A) Məhsul realizə edilə bilməz

- B) Realizə edilməsinə aidiyyatı yoxdur
- C) Realizə edilməsi bəzi hallarda mümkündür
- D) Xüsusi razılıqla realizə edilə bilər
- E) Realizə edilə bilər

269) Sual:Məcburi sertifikatlaşdırmaya aid edilmiş məhsullar Azərbaycan Respublikası ərazisində birbaşa istifadəsi üçün pərakəndə satış müəssisələrinə və ya istehlakçılara realizə edilə bilməz, əgər ...

- A) Sertifikatlaşmaya təqdim olunmamışsa
- B) Sertifikatlaşmaya təqdim edimişsə
- C) Dövlət nəzarətindən keçmişsə
- D) Attestasiyadan keçmişsə
- E) Dövlət nəzarətindən keçməmişsə

270) Sual: Sertifikatlaşdırma üzrə Milli və səlahiyyət verilmiş orqanlar öz səlahiyyətləri çərçivəsində normativ sənədlərin təhlükəsizlik göstəriciləri üzrə tələblərin yerinə yetirilməsini bilavasitə təmin edən xarakteristika və xüsusiyyətlər cəhətindən xammal, materialların, komplektləşdirici məmulatların məcburi sertifikatlaşdırılmasını.....

- A) tətbiq etmək hüququna malikdirlər
- B) tətbiq etmək hüququna malik deyillər
- C) tərtib edirlər
- D) yayırlar
- E) düzəlişlər verirlər

271) Sual: əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli keçirilməsinə köməklik məqsədi.....

- A) sertifikatlaşdırmanın məqsədidir
- B) standartlaşdırmanın məqsədidir
- C) marketinqin məqsədi
- D) ekoloji xidmətin məqsədi
- E) beynəlxalq ticarətin məqsədi

272) Sual:Sertifikatlaşdırma üzrə mərkəzi orqanın səlahiyyətləri daxilində neçə əsas funksiyanı həyata keçirir?

- A) 16
- B) 10
- C) 13
- D) 7
- E) 11

273) Sual: Uyğunluq sertifikatının təsir müddəti adətən nə qədər olur?

- A) 3 il
- B) 6 ay
- C) 1 il
- D) 15 gün
- E) 3 ay

274) Sual: Sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının uçotunu aparan orqan necə adlanır?

- A) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- B) Sertifikatlaşdırma üzrə orqan
- C) Sertifikatlaşdırma üzrə milli orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

275) Sual: Milli uyğunluq nişanının ölçülərini nəyə görə müəyyən edirlər?

- A) H" baza ölçüsünə
- B) "T" baza ölçüsünə
- C) "X" baza ölçüsünə
- D) "S" baza ölçüsünə
- E) "Z" baza ölçüsünə

276) Sual: Məhsulunu uyğunluq nişanı ilə nişanlamaq hüququnu istehsalçı hansı orqandan lisenziya alaraq qazanır?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə milli orqan

- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

277) Sual:Bu təşkilatlardan hansı elmi-metodik sertifikatlaşdırma mərkəzinin funksiyalarını təsdiq edir?

- A) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- B) Sertifikatlaşdırma üzrə orqan
- C) Azərdövlətstandart
- D) Sertifikatlaşdırma üzrə şura
- E) Akkreditləşdirmə mərkəzi

278) Sual:Könüllü sertifikatlaşmanın obyektləri sırasına aid deyil?

- A) Proseslər
- B) Xidmətlər
- C) Məhsullar
- D) Personal sahədə nəzarət
- E) Müəssələrin keyfiyyət sistemləri

279) Sual:Ölçmə vasitələri uyğunluq sertifikatı alana qədər hansı prosesdən keçməlidir?

- A) Dövlət metroloji nəzarətindən keçməlidir
- B) Dövlət reystrindən keçməlidir.
- C) Dövlət nəzarətindən keçməlidir
- D) Dövlət sertifikatlaşma sistemindən keçməlidir.
- E) Dövlət tərəfindən yoxlanılmalıdır.

280) Sual:Uyğunluq sertifikatının təsir müddəti adətən nə qədər olur?

- A) 3 il
- B) 6 ay
- C) 1 il
- D) 15 gün
- E) 3 ay

281) Sual:Sertifikatlaşdırma üzrə orqan istehsalçını məcbur edirki,məmulatı başqa cür nişanlanması hansı halın göstəricisidir?

- A) Korrektəedici tədbirlər
- B) Korrektəetmə tədbirlər
- C) Müfəttiş nəzarəti
- D) Uyğunluq
- E) Istehsalatın qiymətləndirilməsi

282) Sual:Məmulatların etibarlılıq,estetik,erqonomik,qənaətçilik göstəricilərinin yoxlanması hesabına bazara keyfiyyətsiz malların çıxarılmasını məhdudlaşdıran sertifikatlaşdırma növü hansıdır?

- A) Könüllü sertifikatlaşdırma
- B) Məcburi sertifikatlaşdırma
- C) Keyfiyyət sertifikatlaşdırma
- D) Uyğunluq sertifikatlaşdırması
- E) Klaviometrik sertifikatlaşdırma

283) Sual:Sınaq laboratoriyaların akkreditləşdirilməsi və fəaliyyət göstərməsi üçün lazım olan sənədlər neçə qrupa bölünür?

- A) 8
- B) 6
- C) 5
- D) 3
- E) 16

284) Sual:Sertifikatlaşdırma üzrə orqan daxil olmuş sifarişə neçə vaxt müddətində cavab verməlidir?

- A) 1 ay
- B) 6 ay
- C) 3 ay
- D) 1 il
- E) 15 gün

285) Sual:Sertifikatlaşdırma üzrə orqanda sınaq protokolunda əks olunmuş nəticələrin təhlili sertifikatlaşdırmaya sifarişin verilməsinin hansı mərhələsindən sonra yerinə yetirilir?

- A) Məhsulun uyğunluğunun qiymətləndirilməsi
- B) Keyfiyyət sisteminin uyğunluğun seçilməsi
- C) Xidmətlərin uyğunluğunun qiymətləndirilməsi
- D) Personalın uyğunluğunun qiymətləndirilməsi
- E) Proseslərin uyğunluğunun qiymətləndirilməsi

286) Sual: Oxşar məhsulların sertifikatlaşdırması sistemi nəyə deyilir?

- A) Eyni konkret standartlar, qaydalar və üsullar tətbiq edilən məhsulların sertifikatlaşdırılması sistemidir
- B) Eyni konkret məhsulların sertifikatlaşdırılması sistemidir.
- C) Eyni konkret standartlar, qaydalar lakin fərqli üsullar tətbiq edilən məhsulların sertifikatlaşdırılması sistemidir.
- D) Eyni standartlar, qaydalar və üsullar tətbiq edilən avadanlıqların sertifikatlaşdırılması sistemidir.
- E) Müxtəlif növ standartlar, qaydalar və üsullar tətbiq edilən məhsulların sertifikatlaşdırılması sistemidir.

287) Sual: Sertifikatlaşmaya 1982-ci ildə verilmiş tərifi fərqli olaraq Uyğunluq sertifikatı məvhumuna bir neçə ciddi dəyişiklər. Bunlar hansılardır?

- A) sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.
- B) sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat dövlət nəzarəti altında aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.
- C) sertifikatlaşdırma indi hər üç tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.
- D) sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi yalnız müvafiq çərçivə daxilində aparılır.
- E) sertifikatlaşdırma indi üçüncü tərəfin və Sertifikatlaşdırma üzrə orqanın bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.

288) Sual: ASL nədir?

- A) Sertifikatlaşdırma üzrə orqanın təşkilati strukturu
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqanın təşkilati strukturu
- C) Sertifikatlaşdırma üzrə mərkəzi şuranın təşkilati strukturu
- D) Sertifikatlaşdırma üzrə milli orqanın təşkilati strukturu
- E) Sertifikatlaşdırma üzrə təşkilatın strukturu

289) Sual:Sertifikatlaşdırma üzrə orqanın fəaliyyəti necə həyata keçirilir?

- A) Sertifikatlaşdırma sisteminin mərkəzi orqanı ilə bağlanmış lisenziya müqaviləsinə görə
- B) Sertifikatlaşdırma sisteminin mərkəzi şura ilə bağlanmış lisenziya müqaviləsinə görə
- C) Sertifikatlaşdırma sisteminin milli orqan ilə bağlanmış lisenziya müqaviləsinə görə
- D) Sertifikatlaşdırma üzrə orqan ilə bağlanmış lisenziya müqaviləsinə görə
- E) Sertifikatlaşdırma sisteminin Azərdövlətstandart ilə bağlanmış lisenziya müqaviləsinə görə

290) Sual:Sınaq laboratoriyalarının fəaliyyətini nəzərdə tutmayan sertifikatlaşdırma hansıdır?

- A) Xidmət və keyfiyyət sistemlərinin sertifikatlaşdırması
- B) Məhsul növlərinin sertifikatlaşdırması
- C) Keyfiyyət sistemlərinin sertifikatlaşdırması
- D) Qeyri-ərzaq məhsullarının sertifikatlaşdırması
- E) Keyfiyyət sistemlərinin sertifikatlaşdırması

291) Sual:ətraf mühitin mühafizəsi dedikdə nə başa düşülür?

- A) Məhsulların,proseslərin və ya xidmətlərin mənfi təsirindən ətraf mühitin mühafizəsidir.
- B) Məhsulların,proseslərin və ya xidmətlərin xarici proseslərin təsirindən ətraf mühitin mühafizəsidir.
- C) Məhsulların,proseslərin və ya xidmətlərin hava şəraitinin təsirindən ətraf mühitin mühafizəsidir.
- D) Məhsulların,proseslərin və ya xidmətlərin müsbət təsirindən ətraf mühitin mühafizəsidir.
- E) Məhsulların,proseslərin və ya xidmətlərin insan təsirindən ətraf mühitin mühafizəsidir.

292) Sual:Könüllü sertifikatlaşdırılma nəyə deyilir?

- A) İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında verilən sertifikatlaşdırma.
- B) İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə verilən sertifikatlaşdırma.
- C) İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə məcburi şəkildə verilən sertifikatlaşdırma
- D) İstehsalçının həmçinin dövlət orqanlarının təşəbbüsü olmadan könüllülük əsasında verilən sertifikatlaşdırma.
- E) İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə lazım gələrsə verilən sertifikatlaşdırma

293) Sual:Uyğunluq sertifikatlaşdırılması nədir?

- A) Lazımi tərzdə eyniləşdirilmiş məhsulun,prosesin və xidmətin konkret standartla və ya digər normativ sənədə uyğun olduğuna zəmanətin üçüncü

tərəfin inamlı sübut etməsidir.

- B) Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğun təsdiqidir.
- C) Lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin müvafiq orqanın tələblərinə uyğun olmasının təsdiqidir.
- D) İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə verilən sertifikatlaşdırmaadır.
- E) Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin könüllü tələblərinə uyğunluğun təsdiqidir.

294) Sual:SST nədir?

- A) Sənayə və xidmətin konkret sahəsinə aid edilir.
- B) Sənayə və xidmətin hər sahəsinə aid edilir.
- C) Sənayenin maşınqayırma və metallurgiya sahəsinə aid edilir.
- D) Sənayenin hər bir sahəsinə aid edilir.
- E) Məcburi sertifikatlaşdırmağa uyğun aparılan sahə standartıdır.

295) Sual:Mürəkkəblik və ciddilik dərəcəsi görə müfəttiş nəzarətinin asılılığı nədən ibarətdir?

- A) Məhsulun potensial təhlükəliliyindən, istehsalatın stabilliyindən, məhsulun buraxılış həcmindən, keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
- B) Məhsulun tərkibindən, istehsalatın stabilliyindən, məhsulun buraxılış həcmindən, keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
- C) Məhsulun potensial təhlükəliliyindən, istehsalatın stabilliyindən, məhsulun buraxılış tarixindən, keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
- D) Məhsulun görünüşündən, istehsalatın stabilliyindən, məhsulun buraxılış həcmindən, keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
- E) Məhsulun potensial təhlükəliliyindən, istehsalatın qeyri stabil keçməsindən, məhsulun buraxılış həcmindən, keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.

296) Sual:İstehsalçı hansı orqandan lisenziya alaraq məhsulunu uyğunluq nişanı ilə nişanlamaq hüququnu qazanır

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə milli orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

297) Sual:Sadalananlardan hansı sertifikatı qüvvədə saxlaya bilir?

- A) Əsas və qeydiyyat nömrəsi
- B) Sıra və qeydiyyat nömrəsi
- C) Qeydiyyat nömrəsi
- D) Əsas və sertifikat nömrəsi
- E) Numerial akt nömrəsi

298) Sual:İlk dəfə hansı təşkilat tərəfindən Sertifikatlaşdırma termini formalaşdırılmışdır?

- A) İSO
- B) PLAKO
- C) KASKO
- D) DEVKO
- E) NATO

299) Sual:Hansı yalnışdır?

- A) Sertifikatlaşdırma sistemində müxtəlif məhsulların istehsal xüsusiyyətləri nəzərə alınmaqla sertifikatlaşdırma qaydaları müəyyənləşdirilir.
- B) Azərbaycan Respublikasında Milli Sertifikatlaşdırma sisteminin rəsmi dili-Azərbaycan dilidir.
- C) Bütün sənədlər azərbaycan dilində tərtib olunur.
- D) Sifarişçinin arzusu ilə sənədlərin nüsxələri istənilən dildə verilə bilər.
- E) AZS Milli Sertifikatlaşdırma sistemində sistemin fəaliyyəti haqqında informasiyadan sərbəst istifadə etməsi nəzərdə tutulur.

300) Sual:Hansı ardıcılıqda məhsulların sertifikatlaşdırılması düzgün qeyd edilmişdir?

- A) Sertifikatlaşdırmaya sifarişin verilməsi-nümunələrin seçilməsi,identifikatlaşdırılması və sınağı-istehsalatın qiymətləndirilməsi-uyğunluq sertifikatının verilməsi-uyğunluq nişanının tətbiqi -sertifikatlaşdırılmış məhsula müfəttiş nəzarəti-korrektətmə tədbirlərinin həyata keçirilməsi
- B) Sertifikatlaşdırmaya sifarişin verilməsi-istehsalatın qiymətləndirilməsi- nümunələrin seçilməsi,identifikatlaşdırılması və sınağı-uyğunluq sertifikatının verilməsi-uyğunluq nişanının tətbiqi-sertifikatlaşdırılmış məhsula müfəttiş nəzarəti
- C) Sertifikatlaşdırmaya sifarişin verilməsi-nümunələrin seçilməsi,identifikatlaşdırılması və sınağı-istehsalatın qiymətləndirilməsi-uyğunluq sertifikatının verilməsi-uyğunluq nişanının tətbiqi
- D) Sertifikatlaşdırmaya sifarişin verilməsi-nümunələrin seçilməsi,identifikatlaşdırılması və sınağı-uyğunluq sertifikatının verilməsi-uyğunluq nişanının tətbiqi-sertifikatlaşdırılmış məhsula müfəttiş nəzarəti
- E) Sertifikatlaşdırmaya sifarişin verilməsi-nümunələrin seçilməsi,identifikatlaşdırılması və sınağı-istehsalatın qiymətləndirilməsi-uyğunluq

sertifikatının verilməsi-sertifikatlaşdırılmış məhsula müfəttiş nəzarəti-korrektətmə tədbirlərinin həyata keçirilməsi

301) Sual: Qanunsuz olaraq uyğunluq nişanı ilə nişanlanmış, yaxud sertifikatlaşdırıcı tələblərə cavab vermədiyi hallarda uyğunluq nişanı ilə nişanlanmış məhsulların.....

- A) realizə edilməsi qadağan olunur
- B) realizə edilməsi davam etdirilə bilər
- C) xüsusi razılaşmalarla realizə davam edə bilər
- D) realizə edilməsinə təsiri yoxdur
- E) bəziləri üçün realizə icazə verilir

302) Sual: AZS Milli sertifikatlaşdırma sistemində istifadə olunan uyğunluq sertifikatı müəyyənləşdirilmiş qaydada ...

- A) Qeydiyyatdan keçirilir
- B) Qeydiyyatdan keçirilmir
- C) Əhəmiyyətli deyil
- D) Vacib sayılmır
- E) Heç bir əhəmiyyət kəsb etmir

303) Sual:Məhsul (proseslər,xidmətlər) sertifikatlaşdırılarkən sertifikatlaşdırma üzrə orqan müsbət qərar qəbul edərsə, sifarişçiyə həmin məhsulun (proseslərin,xidmətlərin) uyğunluq nişanı və nişanlamaq hüququ verən nə?

- A) Sertifikat lisenziyası
- B) Keyfiyyət nişanı
- C) Akt
- D) Standart
- E) Normativ sənəd

304) Sual:Sertifikatlaşdırılan tələblərə cavab verilməmişsə, həmçinin sertifikatın qüvvədə olma müddəti qurtarmışsa və yaxud dayandırılmışsa (ləğv olunmuşsa)

- A) məhsul satış müəssisələrinə və ya istehlakçıya realizə edilə bilməz
- B) məhsul realizə edilə bilər
- C) realizə edilməsinə maneçiliyi yoxdur
- D) realizə edilməsi ilə qəti əlaqəsi yoxdur

E) müəyyən razılıqlar əldə edilərsə realizə edilə bilər

305) Sual: Məcburi sertifikatlaşdırmaya aid məhsulların siyahısı Azərbaycan Respublikası nazirlər Kabinetinin tərəfindən təsdiq olunur və ona.....

A) ildə bir dəfədən az olmamaq şərti ilə yenidən baxılır

B) iki ildə bir dəfədə baxılır

C) beş ildə bir dəfə baxılır

D) yenidən baxılmır

E) ildə 3 dəfə baxılır

306) Sual: Müvafiq sertifikatlaşdırma sistemində akkreditasiya olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) müvafiq normativ sənədlərdə müəyyən olunmuş metodlarla, onlar olmadıqda isə sertifikatlaşdırma üzrə onların müəyyən etdiyi metodlarla aparılmalıdır?

A) məcburi sertifikasiya sınaqları

B) inspeksiya nəzarəti

C) dövlət nəzarəti

D) normativ sənəd nəzarəti

E) standart nəzarət

307) Sual: AZS Milli sertifikatlaşdırma sistemi sertifikatlaşdırma üzrə funksiyalar həvalə olunmuş təşkilat və müəssisələrin iştirakı üçün açıqdır mı?

A) müstəqildir

B) sərbəstdir

C) təcrid edilmiş formadır

D) dövlət orqanları, sınaq laboratoriyaları və başqa ölkə təşkilat, müəssisələrin iştirakı üçün açıqdır

E) açıq deyil

308) Sual: Hüquqi və fiziki şəxslər özlərinin xüsusi sertifikatlaşdırma sistemlərini yaratmaq yaxud fəaliyyətdə olan sistemlərə qoşulmaq haqqında qərar qəbul etmək hüququna.....

A) malikdirlər

B) malik deyillər

C) səlahiyyətləri var

D) səlahiyyətləri çatmır

E) nail olmalıdırlar

309) Sual: əgər Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilədə milli sertifikatlaşdırma sistemində nəzərdə tutulan qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, onda beynəlxalq müqavilədən qaydalar tətbiq...

- A) tətbiq olunur
- B) tətbiq olunmur
- C) tətbiqi imtina edilir
- D) tətbiqi qəti yol verilmədir
- E) tətbiqi olunmasına icazə verilmir

310) Sual:Ziyan vura biləcək yolverilməz risqin olmaması

- A) təhlükəsizlik
- B) zəmanət müddəti
- C) istehsalat təminatı
- D) inspeksiya təminatı
- E) mühafizə təminatı

311) Sual:Bu orqanlardan hansı sertifikatlaşdırma zamanı istifadə olunan normativ sənədlər fondunun aktuallaşdırılması və təkmilləşdirilməsi işində iştirak edir?

- A) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- B) Sertifikatlaşdırma üzrə milli orqan
- C) Sertifikatlaşdırma üzrə orqan
- D) Azərdövlətstandart
- E) Sertifikatlaşdırma üzrə şura

312) Sual:Sertifikatlaşdırma sisteminin mərhələləri necə dəyişir?

- A) Sertifikatlaşdırma növündən və obyektindən asılı olmayaraq
- B) Sertifikatlaşdırma növündən asılı olaraq
- C) Sertifikatlaşdırma subyektindən və obyektindən asılı olaraq
- D) Sertifikatlaşdırma növündən asılı olmayaraq
- E) Sertifikatlaşdırma növündən asılı olmayaraq

313) Sual:Müfəttiş nəzarətinin nəticələri tərtib olunan aktın saxlanıldığı orqan hansıdır?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə milli orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) E) Azərdövlətstandart

314) Sual:Hansı baza ölçüsünə əsasən milli uyğunluq nişanının ölçülərin müəyyən edilir?

- A) "H" baza ölçüsünə
- B) "T" baza ölçüsünə
- C) "X" baza ölçüsünə
- D) "S" baza ölçüsünə
- E) "Z" baza ölçüsünə

315) Sual:Rəhbəredici normativ sənəd Milli sertifikatlaşdırma sistemində neçə yerə bölünür?

- A) 5
- B) 4
- C) 7
- D) 6
- E) 3

316) Sual:Neçə vaxt müddətində sertifikatlaşdırma üzrə orqanda daxil olmuş sifarişə baxırlar?

- A) 1 ay
- B) 6 ay
- C) 15 gün
- D) 3 ay
- E) 1 il

317) Sual:Hansı standart məmulatların parametrik və ya ölçü sıralarını müəyyənləşdirir?

- A) Parametrlərin standartı
- B) Sahə standartı

- C) Müəssə standartı
- D) Personalın standartı
- E) Parametrik standart

318) Sual:Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsində tələb olunan ilkin sənədlər neçə yerə bölünür?

- A) 5
- B) 7
- C) 13
- D) 8
- E) 4

319) Sual:AZS Milli sertifikatlaşdırma sisteminin neçə növ təşkilati strukturu var?

- A) 5
- B) 4
- C) 6
- D) 7
- E) 3]

320) Sual:Hansı mərhələ məhsul üçün məmulatların nümunələrinin seçilməsi,identifikatlaşdırılması və onların sınağını əks etdirir?

- A) Uyğunluğun qiymətləndirilməsi nəticələrinin təhlili
- B) Sertifikatlaşdırma üzrə qərarın verilməsi
- C) Sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi
- D) Sertifikatlaşdırma obyektinə müfəttiş nəzarəti
- E) Sertifikatlaşdırmaya sifarişin verilməsi

321) Sual:Hansı amillərdən asılı olaraq sertifikatlaşdırma prosesinin əsas mərhələləri dəyişir?

- A) Sertifikatlaşdırmanın növündən və obyektindən asılı olmayaraq dəyişir.
- B) Sertifikatlaşdırmanın növündən və obyektindən asılı olaraq dəyişir.
- C) Sertifikatlaşdırmanın növündən və təyinatından asılı olmayaraq dəyişir
- D) Sertifikatlaşdırmanın təsnifatından və təyinatından asılı olaraq dəyişir.
- E) Sertifikatlaşdırmanın təsnifatından və təyinatından asılı olaraq dəyişir.

322) Sual:Serifikatlaşdırma üzrə şuranın funksiyalarını təsdiq edən orqan hansıdır?

- A) Serifikatlaşdırma üzrə mərkəzi orqan
- B) Serifikatlaşdırma üzrə milli orqan
- C) Serifikatlaşdırma üzrə orqan
- D) Azərdövlətstandart
- E) Serifikatlaşdırma üzrə akkreditləşdirmə orqanı

323) Sual:İstehlakçı və ya hər hansı müəssisə tərəfindən daxil olmuş sifarişə sertifikatlaşma üzrə orqan nə qədər vaxta cavab verməlidir?

- A) 1 ay
- B) 6 ay
- C) 3 ay
- D) 1 il
- E) 15 gün

324) Sual:Hansı amillər əsas götürülərək Müfəttiş nəzarəti mürəkkəbliyə və ciddilik dərəcəsinə bölünür?

- A) Məhsulun potensial təhlükəliliyindən,istehsalatın stabilliyindən,məhsulun buraxılış həcmindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
- B) Məhsulun tərkibindən,istehsalatın stabilliyindən,məhsulun buraxılış həcmindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
- C) Məhsulun potensial təhlükəliliyindən,istehsalatın stabilliyindən,məhsulun buraxılış tarixindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
- D) Məhsulun görünüşündən,istehsalatın stabilliyindən,məhsulun buraxılış həcmindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
- E) Məhsulun potensial təhlükəliliyindən,istehsalatın qeyri stabil keçməsinə,məhsulun buraxılış həcmindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır

325) Sual:Milli uyğunluq nişanının Milli Sertifikatlaşdırma sisteminə görə neçə forması var?

- A) 2
- B) 3
- C) 4

D) 6

E) 5

326) Sual:Sertifikatlaşdırma üzrə işləri təşkil edir edən orqan hansıdır?

A) Azərdövlətstandart

B) Akkreditləşdirmə üzrə orqan

C) Standartlaşdırma üzrə orqan

D) Akkreditləşdirilmiş sertifikatlaşdırma orqanları

E) Sınaq laboratoriyaları üzrə akkreditləşdirmə orqanı

327) Sual:Standartın tətbiq olunma sahəsi bölməsində hansı tələblər əsas götürülür?

A) Məhsulun məcburi sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.

328) Sual:AO nədir?

A) İstehsalatın attestasiyası üzrə akkreditləşdirilmiş orqan

B) Xidmətlərin attestasiyası üzrə akkreditləşdirilmiş orqan

C) Proseslərin attestasiyası üzrə akkreditləşdirilmiş orqan

D) Xidmət və proseslərin attestasiyası üzrə akkreditləşdirilmiş orqan

E) Proseslərin akkreditləşdirməsi üzrə attestasiya orqanı

329) Sual:ASL-nin məntiqi izahı nədir?

A) Sertifikatlaşdırma üzrə orqanın təşkilati strukturu

B) Sertifikatlaşdırma üzrə mərkəzi orqanın təşkilati strukturu

C) Sertifikatlaşdırma üzrə mərkəzi şuranın təşkilati strukturu

D) Sertifikatlaşdırma üzrə milli orqanın təşkilati strukturu

E) Sertifikatlaşdırma üzrə təşkilatın strukturu

330) Sual:Hansı orqanın səlahiyyətləri verilmiş sistemdə sertifikatlaşdırılan məhsulların siyahısının təyin edir?

A) Sertifikatlaşdırma üzrə orqan

B) Sertifikatlaşdırma üzrə milli orqan

- C) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

331) Sual:Hansı orqan sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının uçotunu aparır?

- A) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- B) Sertifikatlaşdırma üzrə orqan
- C) Sertifikatlaşdırma üzrə milli orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

332) Sual:İstehsalçı hansı orqandan lisenziya alaraq Məhsulunu uyğunluq nişanı ilə nişanlamaq hüququnu qazanır?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə milli orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

333) Sual:Hansı orqanda müfəttiş nəzarətinin nəticələri tərtib olunan akt saxlanılır?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə milli orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

334) Sual:Parametrlərin standartlarının müəyyənləşdirdiyi bölmə hansıdır?

- A) Məmulatların əsas istismar xarakteristikalarına görə onların parametrik və ya ölçü sıralarını müəyyənləşdirir.
- B) Məmulatların əsas keyfiyyət xarakteristikalarına görə onların parametrik və ya ölçü sıralarını müəyyənləşdirir.
- C) Məmulatların əsas istismar xarakteristikalarına görə onların parametrik və ya ölçü standartlarını müəyyənləşdirir.
- D) Məmulatların əsas istismar xarakteristikalarına görə onların parametrik və ya ölçü səviyyələrini müəyyənləşdirir.
- E) Məmulatların əsas istismar funksiyalarına görə onların parametrik və ya ölçü sıralarını müəyyənləşdirir

335) Sual: Hansı sistemin standartı hansı spesifik xüsusiyyətə malikdir?

- A) Məhsul, keyfiyyət sistemi, xidmətlər və personallar üçün olan standartlar
- B) Kəmiyyət, keyfiyyət sistemi, malların nomenklaturası üçün standartlar
- C) Məhsul, spesifik mal qrupu, xüsusi xidmət sahəsi üçün standartlar
- D) Mal qrupu, sınaq laboratoriyarı üçün standartlar
- E) Məhsul, kəmiyyət sistemi, xidmətlər və personal üçün sənəd

336) Sual: Bunlardan hansı uyğunluq nişanının düzgün tərifidir?

- A) məhsulun konkret standart və ya digər normativ sənədə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən edilmiş qaydada müdafiə olunan nişandır.
- B) məhsulun müəyyən edilməmiş standart və ya sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən edilmiş qaydada müdafiə olunan nişandır.
- C) məhsulun müəyyən edilməmiş standart və ya sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən edilmiş qaydada müdafiə olunan nişandır.
- D) məhsulun konkret standart və ya digər normativ sənədə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən, lakin tətbiq edilməyən nişandır.
- E) məhsulun konkret standart və ya digər normativ sənədə uyğunluğunu göstərən, akkreditləşdirmə sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən sənəddir.

337) Sual: Sifarişçi təşkilatın struktur sxemləri hansı sənədin tərkib hissəsidir?

- A) ilkin sənədlər komplektinə
- B) Sənədlər komplektinə
- C) Standartlaşdırma üzrə sənədlərə
- D) Sifarişçiyə verilən aktlardan
- E) Sınaq laboratoriyalarında nəticələrin aktından

338) Sual: Sənədlərin arxivlərinin aparılması bölməsinə aiddir?

- A) saxlanma, qeydiyyat, istifadə və dəyişikliklər etmə qaydaları
- B) sınaq protokolların uçuğu, qeydiyyatı, arxivləşdirilməsi, yeniləşdirilməsi qaydaları
- C) hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
- D) məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını

E) laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər

339) Sual: Ölçmə avadanlıqları bölməsini aiddir?

- A) yeni avadanlığın alınması əməyin mühafizəsi və nümunəvi maddələr
- B) əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- C) nizamnamə vəsaiti və əlavə peşə hazırlığı
- D) əməyin mühafizəsi və nümunəvi maddələr
- E) təhlükəsizlik texnikası və nümunəvi maddələr

340) Sual: Verilmiş bəndlərdən hansı ölçmə avadanlıqlarının asılı olduğu şərtlərdir?

- A) avadanlıqların inventar siyahısı
- B) əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- C) nizamnamə vəsaiti və əlavə peşə hazırlığı
- D) əməyin mühafizəsi və nümunəvi maddələr
- E) təhlükəsizlik texnikası və nümunəvi maddələr

341) Sual: Laboratoriyanın strukturu sxem şəkilində necə göstərilir? 1. Laboratoriyanın təşkili 2. rəhbərliyin tərkibi 3. vəzifə bölgüsü

- A) 1,2,3
- B) 1,3,2
- C) 3,2,1
- D) 2,3,1
- E) 3,1,2

342) Sual: Terminlər və təyinlər bölməsində hansı anlayışların açıqlamaları verilir?

- A) nümunəvi maddələr, işçi təlimatı
- B) işçi təlimatı, laboratoriya işçisi
- C) nümunəvi maddələr, laboratoriya işçisi
- D) texniki işçi, texniki rəhbər
- E) texniki rəhbər, laboratoriya işçisi

343) Sual: Sertifikatlaşdırma üzrə orqanda keyfiyyətin təmin edilməsi sistemi sisteminin olmasını təsdiq edən sənəd hansıdır?

- A) Keyfiyyət üzrə rəhbərlik
- B) Setifikat üzrə rəhbərlik
- C) Standartlaşdırma üzrə rəhbərlik
- D) Sertifikat və standartlaşdırma üzrə rəhbərlik
- E) Keyfiyyət və kəmiyyət üzrə rəhbərlik

344) Sual:Akta hansı məlumatlar əlavə olunur ?

- A) Yoxlama proqramı, uyğunsuzluqlar və xəbərdarlıqlar haqqında
- B) Uyğunsuzluqlar haqqında
- C) Xəbərdarlıqlar, yoxlama proqramları haqqında
- D) Uyğunsuzluqlar, xəbərdarlıqlar haqqında
- E) Yalnız xəbərdarlıqlar haqqında

345) Sual:Keyfiyyət sisteminin İSO 9000 seriyalı standartlara uyğunluğu haqqında qərar nə zaman qəbul olunur?

- A) Əhəmiyyətli uyğunsuzluq olmayan zaman və ya azəhəmiyyətli uyğunsuzluqlar 10-dan çox olmadıqda
- B) Yarı uyğunsuzluq olduğu zaman
- C) Azəhəmiyyətli uyğunsuzluqlar 8-dən çox olmadıqda
- D) Çoxəhəmiyyətli uyğunsuzluqlar 5-dən çox olmadıqda
- E) Əhəmiyyətli uyğunsuzluq olmayan zaman və azəhəmiyyətli uyğunsuzluqlar 3-dən çox olmadıqda

346) Sual:Standartlaşdırma obyektlərinin parametrlərinin optimallaşdırılma metodları və riyazi modellər hansı standartla müəyyən edilir?

- A) GOST 1.0 – 68.
- B) GOST 1.171 – 73.
- C) GOST 2.175 – 83.
- D) GOST 15.102 - 73.
- E) GOST 18.101 – 82.

347) Sual:Normativ sənədlərin yoxlanmasının əmək tutumu hesablanarkən e- R/100 ifadəsi ilə hesablanan əmsal hansıdır?

- A) standartlaşdırılan məmulatın konstruktiv mürəkkəbliyə əmsalı.
- B) təsdiqin mürəkkəbliyi əmsalı.
- C) yenilik əmsalı.

D) informasiya tutumu.

E) əmək tutumunun artımını nəzərə alan əmsal.

348) Sual: Standartlaşdırma və unifikasiya səviyyəsinin əsas göstərijilərindən biri olub $K_n = N/n$ düsturu ilə təyin olunan əmsal necə adlanır?

A) tətbiqolunma əmsalı.

B) təkrarlanma əmsalı.

C) qarşılıqlı unifikasiya əmsalı.

D) qrup məmulatlarının unifikasiya əmsalı.

E) qarşılıqlı əvəzolunma əmsalı.

349) Sual: Müvafiq icra hakimiyyəti orqanları, yerli, özünü idarəetmə orqanları və təsərrüfat subyektləri, habelə ictimai birliklər standartlaşdırma haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq surətdə.....

A) məsuliyyət daşıyırlar

B) məsuliyyət daşıyırlar

C) cavab verməlidir

D) müəyyənləşdirirlər

E) yerinə yetirirlər

350) Sual: Mülkiyyət formasından və təşkilatı hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar kimdir?

A) istehsalçı

B) icraçı

C) istehlakçı

D) sifarişçi

E) satıcı

351) Sual: Azərbaycan Respublikasına gətirilən məhsulların, işlərin və xidmətlərin, o cümlədən ərzaq mallarının, dərman preparatlarının əhali üçün nəzərdə tutulan digər məhsulların, işlərin və xidmətlərin müvafiq dövlət standartlarının məcburi tələblərinə uyğunluğunun təsdiq edilməsi və ya tanınması hansı qaydada həyata keçirilir?

A) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir

- B) Azərbaycan Dövlət Standartı ilə müəyyən edilmiş qaydada
- C) məhkəmə qaydasında
- D) arbitraj qaydasında
- E) bu məsələ diqqət tələb etmir

352) Sual:Keyfiyyət sistemi çərçivəsində yerinə yetirilən əməliyyatlar içində aşağıdakılardan hansı yanlıştır?

- A) Keyfiyyət sisteminin akkreditləşdirilməsi
- B) Keyfiyyət sisteminin sertifikatlaşdırılması
- C) Keyfiyyət sistemlərinə və istehsalatlara müfəttiş nəzarəti
- D) Keyfiyyət sisteminin sertifikatlaşdırılması sahəsində beynəlxalq əməkdaşlıq
- E) Keyfiyyət sisteminin akkreditləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlıq

353) Sual:Xidmət və proseslər üçün Milli uyğunluq nişanı necə qeyd olunur?

- A) Göndərilən sənədlərdə
- B) Nişanı təsdiq edən sənədlərdə
- C) Milli uyğunluq nişanının xüsusi icazə sənədində
- D) Texniki normativ sənədlərdə
- E) Müəssisə tərəfindən qeyd olunan sənədlərdə

354) Sual:Setifikatlaşdırmaya sifarişin verilməsi mərhələsində sifariş alternativ halda hansı orqana göndərilir?

- A) Azərdövlətstandart
- B) Setifikatlaşdırma üzrə orqan
- C) Setifikatlaşdırma üzrə milli orqan
- D) Setifikatlaşdırma üzrə mərkəzi orqan
- E) Setifikatlaşdırma üzrə şura

355) Sual:Uyğunluğun qiymətləndirilməsi metodları üçün əsas götürülən tələblər hansılardır?

- A) Dəqiq və birmənalı olmalı
- B) Aydın və əsaslandırılmış olmalı
- C) Səlist şəkildə yazılmalı və əməl edilməlidir

- D) Dəqiq və əsaslandırılmış olmalı
- E) Səlist şəkildə yazılmalı və birmənalı olmalı

356) Sual:Standartın spesifik xüsusiyyətlərinin həyata keçirilməsi hansı məqsədləri özündə əks etdirir?

- A) Standartların tətbiqi və işlənməsi
- B) Standartları təkmilləşdirmək üçün
- C) Standartların çatışmayan cəhətlərini qeydə almaq üçün
- D) Standartları müvafiq forma daxilində işlətmək üçün
- E) Standartları müvafiq sahələrə tətbiq etmək üçün

357) Sual:Aşağıda adları sadalanan hansı struktur elementində standartın təyinatı sahəsini müəyyən edilməsi və zəruri hallarda standartlaşdırma obyektini dəqiqləşdirməsi göstərilir?

- A) tətbiq sahəsi
- B) Biblioqrafik göstəricilər
- C) İşarə və ixtisarlar
- D) standartın adı
- E) normativ istinadlar

358) Sual:Bu şərtləri ödəyən struktur elementi hansıdır? - Nömrələnmiş,ayrıca vərəqdə yerləşdirilir və standartın işlənilib hazırlanmasının səbəblərini göstərilir

- A) Giriş
- B) mündəricat
- C) standartın adı
- D) tətbiq sahəsi
- E) normativ istinadlar

359) Sual:Sadalanan struktur elementlərindən hansında standartın bölmələri və əlavələrin adları,onların yerləşdiyi səhifənin nömrələri göstərilir?

- A) mündəricat
- B) Giriş
- C) standartın adı
- D) tətbiq sahəsi

E) normativ istinadlar

360) Sual:Aşağıda göstərilən müqəddimə mərhələlərindən hansında patentlərin,ixtiralara sifarişlərin və müəlliflik şəhadətnamələrin nömrələrinin və tarixinin göstərilir?

A) standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat

B) lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat

C) texniki komitə və ya layihəçi müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat

D) beynəlxəq, regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat

E) standartın yenidən nəşr olunması barədə məlumat

361) Sual:Standartın tələbləri lisenziya verənin normativ-texniki sənədlərində müəyyən olunmuş tələblərə uyğun olması müqəddimənin hansı mərhələsində rast gəlinir?

A) lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat

B) texniki komitə və ya layihəçi müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat

C) beynəlxəq, regional və başqa ölkələrin standartlarının Azərbaycan

D) respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat

E) standartın yenidən nəşr olunması barədə məlumat

F) əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat

362) Sual:Hansı struktur elementi ayrıca sətrdə mətnə görə simmetrik, böyük hərflə başlanmış sərlövhəsi olan və səhifələrin davamı kimi nömrələnir?

A) Əlavələr

B) Təriflər

C) tətbiq sahəsi

D) Biblioqrafik göstəricilər

E) İşarə və ixtisarlar

363) Sual:əlavələr struktur elementi məlumat üçün hansı xarakterli olur?

A) tövsiyyə və ya soraq

B) tövsiyyə və ya məcburi

C) məcburi və ya soraq

D) tövsiyyə və ya könüllü

E) məcburi və ya könüllü

364) Sual: əlavələr struktur elementinin hansı növləri var?

- A) məcburi və məlumat
- B) könüllü və məlumat
- C) məcburi və informatika
- D) məcburi və könüllü
- E) informatika və könüllü

365) Sual: Tələblər struktur elementində standartlara qoyulan tələblər əsasverici standartlarda müəyyən edilməsi hansı amillərdən asılıdır?

- A) standartlaşdırma obyektlərinin spesifik xüsusiyyətlərindən
- B) standartlaşdırma obyektlərinin oxşar xüsusiyyətlərindən
- C) standartlaşdırma obyektlərindən
- D) standartlaşdırmanın təsir dairəsindən
- E) standartlaşdırma obyektlərinin təsir dairəsindən

366) Sual: Hansı struktur elementi standartın təyinatı sahəsini müəyyən etmək və zəruri hallarda standartlaşdırma obyektini dəqiqləşdirmək üçün göstərilir?

- A) tətbiq sahəsi
- B) Biblioqrafik göstəricilər
- C) İşarə və ixtisarlər
- D) standartın adı
- E) normativ istinadlar

367) Sual: Texniki tapşırığın hansı struktur elementində nömrələnməyən, ayrıca vərəqdə yerləşdirilən və standartın işlənilib hazırlanmasının səbəbləri göstərilmişdir?

- A) Giriş
- B) mündəricat
- C) standartın adı
- D) tətbiq sahəsi
- E) normativ istinadlar

368) Sual:Texniki tapşırıqın hansı struktur elementində standartın bölmələri və əlavələrin adları,onların yerləşdiyi səhifənin nömrələri göstərilir?

- A) mündəricat
- B) Giriş
- C) standartın adı
- D) tətbiq sahəsi
- E) normativ istinadlar

369) Sual:Texniki tapşırıqın hansı struktur elementinə standartın bölmələri və əlavələrin adları,onların yerləşdiyi səhifənin nömrələri göstərilən göstərilmişdir?

- A) mündəricat
- B) Giriş
- C) standartın adı
- D) tətbiq sahəsi
- E) normativ istinadlar

370) Sual:Müqəddimənin hansı mərhələsində patentlərin,ixtiralara sifarişlərin və müəlliflik şəhadətnamələrin nömrələrinin və tarixinin göstərilir?

- A) lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat
- B) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat
- C) beynəlxəq,regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat
- D) standartın yenidən nəşr olunması barədə məlumat
- E) standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat

371) Sual:Bu yazı müqəddimənin hansı mərhələsində rast gəlinir? Standartın tələbləri lisenziya verənin normativ-texniki sənədlərində müəyyən olunmuş tələblərə uyğundur

- A) lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat
- B) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat
- C) beynəlxəq,regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat
- D) standartın yenidən nəşr olunması barədə məlumat
- E) əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat

372) Sual: Tələblərin göstərilməsini əlavə göstərişlər mərhələsində kim irəli sürmüşdür?

- A) Sifarişçi yaxud icraçı
- B) Sifarişçi
- C) İcraçı
- D) Standartlaşdırma üzrə orqan
- E) İstehsalçı təşkilat

373) Sual: İşin məzmununu qrafasında nə qeyd olunur?

- A) Standartın işlənməsinin təşkili və texniki tapşırıqın tərtib olunması
- B) Texniki tapşırıqın reqlamentləşdirilməsi
- C) Standartın layihəsinin 2-ci redaksiyasının işlənməsi
- D) 2-ci redaksiyanın rəyə göndərilməsi
- E) 2-ci mərhələnin təsdiq edilməsi

374) Sual: Standart məhsula işlənilib hazırlanırsa texniki tapşırıqda nə göstərilir?

- A) Məhsulun keyfiyyətini və texniki səviyyəsinin yüksəldilməsini təmin edən əsas tələblər
- B) Məhsulun standartlaşmasının tələblərinə cavab verdiyini göstərən tələblər
- C) Məhsulun keyfiyyətinin yüksəldilməsini təmin edən tələblər
- D) Məhsulun texniki səviyyəsi stabilləşdirən tələblər
- E) Məhsulun rəqabət qabiliyyətini yüksəldən əsas tələblər

375) Sual: Standartlaşdırma obyektinin digər standartlaşdırma obyektləriylə qarşılıqlı əlaqəsi texniki tapşırıqın hansı bəndində göstərilmişdir?

- A) Standartlaşdırma obyektinin xarakteristikası
- B) Digər standartlarla qarşılıqlı əlaqə
- C) İşin mərhələləri
- D) Yerinə yetirmə müddəti
- E) Standartlaşdırma bölmələri

376) Sual: Standartlaşdırmanın növündən və kateqoriyasından asılı olaraq texniki tapşırıq neçə təşkilatla razılaşdırılır?

- A) 7
- B) 11

- C) 9
- D) 10
- E) 13

377) Sual: Azərbaycan respublikasının qeyd olunan dövlət standartları hansılardır?

- A) AZS 1.0-96; AZS 1.2-96; AZS 1.3-96; AZS 1.4-96; AZS 1.5-96; AZS 1.6-96
- B) AZS 1.0-93; AZS 1.3-96; AZS 1.3-93; AZS 1.4-93; AZS 1.5-93; AZS 1.6-93
- C) AZS 1.2-96; AZS 1.3-96; AZS 1.4-96; AZS 1.5-96; AZS 1.6-96
- D) AZS 1.0-96; AZS 1.2-96; AZS 1.3-96; AZS 1.4-96; AZS 1.6-96
- E) AZS 1.3-96; AZS 1.3-93; AZS 1.4-93; AZS 1.5-93; AZS 1.6-93

378) Sual: Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin vəzifəsi nədən ibarətdir?

- A) Ölçmə vasitələrinin müqayisəli yoxlanması və dövlət sınaqlarını aparmaq
- B) Standartın müddəti keçdikdə hüquqi tədbirlər görmək
- C) Akkreditasiya olunmuş sınaq laboratoriyalarında sınaqlar aparmaq
- D) Texniki tənzimlənmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin tələblərinə riayət olunması
- E) Keyfiyyətsiz məhsulları aşkarlayıb standartın tələbinə cavab vermədiyini sınaq laboratoriyalarında aşkarlamaq

379) Sual: Texniki tapşırıq göstərilən təşkilatlardan hansı ilə razılaşdırılır?

- A) Sifarişçi təşkilatla
- B) Xarici ticarət orqanla
- C) Daxili iqtisadi əlaqə idarələri ilə
- D) Mütləq şəkildə dövlət nəzarəti orqanı ilə
- E) Maraqlı olan bütün həmkarlar təşkilatı ilə

380) Sual: Hansı təşkilat texniki tapşırığı hazırlayır?

- A) Standartı yaradan təşkilat
- B) Standartı təsdiq edən orqan
- C) Standartı hazırlanmasında iştirak edən aparıcı orqan
- D) Azərdövlətstandart
- E) Standartlaşdırma üzrə orqan

381) Sual:Hansı standart bütün standartlarda və müəssisələrdə dövlət standartların yenidən baxılma,dəyişikliklər edilmə və ləğv edilmə qaydalarını müəyyən edir?

- A) QOST 1.15-85 və AZS 1.2-96
- B) QOST 1.20-85 və AZS 1.3-96
- C) QOST 1.15-96 və AZS 1.0-85
- D) QOST 1.3-93 və AZS 1.0-92
- E) QOST 1.2-96 və AZS 1.15-85

382) Sual:Hansı standartlar üzrə müəssisələrdə dövlət standartlarının tətbiqi qaydası aparılır?

- A) QOST 1.20-85;AZS 1.0-96
- B) QOST 1.0-96;AZS 1.20-96
- C) QOST 1.2-96;AZS 1.20-96
- D) AZS 1.3-96;AZS 1.4-95
- E) QOST 1.30-93; AZS 1.0-96

383) Sual:Milli standartlaşdırma sistemini təşkil edən struktura aid olmayan bənd hansıdır?

- A) Azərbaycan Respublikasının Dövlət Tikinti və Xəritəçəkmə komitəsi
- B) Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- C) Digər dövlət orqanları standartlaşdırma üzrə fəaliyyəti öz səlahiyyətləri çərçivəsində həyata keçirir
- D) Texniki komitələr
- E) Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura komitəsi

384) Sual:Hansı sənədlər Azərbaycan Respublikasında standartlaşmaya dair istifadə edilir?

- A) Azərbaycan Respublikasında standartı habelə beynəlxalq,regional və xarici ölkələrin milli standartı
- B) Azərbaycan Respublikasında standartlaşdırma sisteminin əsasını təşkil edən dövlət standartı AZS 1.6-96,AZS 1.2-96,AZS 1.6-93,AZS 1.5-93,AZS 1.0-96
- C) Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- D) Standartlaşma və sertifikatlaşdırma haqqında Azərbaycan Respublikası qanunu
- E) Azərbaycan Respublikasının dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən 6 dövlət standartı

385) Sual: Ayrıca sətərdə mətnə görə simmetrik, böyük hərflə başlanmış sərlövhəsi olan və səhifələrin davamı kimi nömrələnən struktur elementi hansıdır?

- A) Əlavələr
- B) Təriflər
- C) tətbiq sahəsi
- D) Biblioqrafik göstəricilər
- E) İşarə və ixtisarlar

386) Sual: Məlumat üçün əlavələr struktur elementi hansı xarakterli olur?

- A) tövsiyyə və ya soraq
- B) tövsiyyə və ya məcburi
- C) məcburi və ya soraq
- D) məcburi və ya könüllü
- E) tövsiyyə və ya könüllü

387) Sual: Xarakterinə görə əlavələr struktur elementinin hansı növləri var?

- A) məcburi və məlumat
- B) könüllü və məlumat
- C) məcburi və informatika
- D) məcburi və könüllü
- E) informatika və könüllü

388) Sual: Hansı amillərdən asılı olaraq tələblər struktur elementində standartlara qoyulan tələblər əsasverici standartlarda müəyyən edilir?

- A) standartlaşdırma obyektlərinin spesifik xüsusiyyətlərindən
- B) standartlaşdırma obyektlərinin oxşar xüsusiyyətlərindən
- C) standartlaşdırma obyektlərindən
- D) standartlaşdırmanın təsir dairəsindən
- E) standartlaşdırma obyektlərinin təsir dairəsindən

389) Sual: Standartın təyinatı sahəsini müəyyən etmək və zəruri hallarda standartlaşdırma obyektini dəqiqləşdirmək üçün göstərilən struktur elementi hansıdır?

- A) tətbiq sahəsi
- B) Biblioqrafik göstəricilər
- C) İşarə və ixtisarlar
- D) standartın adı
- E) normativ istinadlar

390) Sual:Nömrələnməyən,ayrıca vərəqdə yerləşdirilən və standartın işlənilib hazırlanmasının səbəblərini göstərən texniki tapşırığın hansı struktur elementinə aiddir?

- A) Giriş
- B) mündəricat
- C) standartın adı
- D) tətbiq sahəsi
- E) normativ istinadlar

391) Sual:Standartın bölmələri və əlavələrin adları,onların yerləşdiyi səhifənin nömrələri göstərilən texniki tapşırığın hansı struktur elementinə aiddir?

- A) mündəricat
- B) tətbiq sahəsi
- C) Giriş
- D) standartın adı
- E) normativ istinadlar

392) Sual:Patentlərin,ixtiralara sifarişlərin və müəlliflik şəhadətnamələrin nömrələrinin və tarixinin göstərilməsi müqəddimənin hansı mərhələsində keçərlidir?

- A) standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat
- B) lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat
- C) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat
- D) beynəlxəq,regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat
- E) standartın yenidən nəşr olunması barədə məlumat

393) Sual:Müqəddimənin hansı mərhələsində bu yazıya rast gəlinir? Standartın tələbləri lisenziya verənin normativ-texniki sənədlərində müəyyən

olunmuş tələblərə uyğundur

A) lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat

B) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat

C) beynəlxalq, regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat

D) standartın yenidən nəşr olunması barədə məlumat

E) əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat

394) Sual: əlavə göstərişlər mərhələsində tələblərin göstərilməsini kim irəli sürmüşdür?

A) Sifarişçi yaxud icraçı

B) Sifarişçi

C) İcraçı

D) Standartlaşdırma üzrə orqan

E) İstehsalçı təşkilat

395) Sual: İşin məzmunu qrafasında nə qeyd olunur?

A) Standartın işlənməsinin təşkili və texniki tapşırıqın tərtib olunması

B) Texniki tapşırıqın reqlamentləşdirilməsi

C) Standartın layihəsinin 2-ci redaksiyasının işlənməsi

D) 2-ci redaksiyanın rəyə göndərilməsi

E) 2-ci mərhələnin təsdiq edilməsi

396) Sual: Yeni standartın tələblərlə uzlaşdırılması üçün nisbətən yüksək kateqoriyalı və daha geniş fəaliyyət sahəsi olan standartın tələbləri verilməli olan bənd texniki tapşırıqın hansı bəndidir?

A) Digər standartlarla qarşılıqlı əlaqə

B) Standartlaşdırma obyektinin xarakteristikası

C) İşin mərhələləri

D) Yerinə yetirmə müddəti

E) Standartlaşdırma bölmələri

397) Sual: əgər standart məhsula işlənilib hazırlanırsa texniki tapşırıqda nə göstərilir?

- A) Məhsulun keyfiyyətini və texniki səviyyəsinin yüksəldilməsini təmin edən əsas tələblər
- B) Məhsulun standartlaşmasının tələblərinə cavab verdiyini göstərən tələblər
- C) Məhsulun keyfiyyətinin yüksəldilməsini təmin edən tələblər
- D) Məhsulun texniki səviyyəsi stabilləşdirən tələblər
- E) Məhsulun rəqabət qabiliyyətini yüksəldən əsas tələblər

398) Sual: Texniki tapşırığın hansı bəndində standartlaşdırma obyektinin digər standartlaşdırma obyektləriylə qarşılıqlı əlaqəsi göstərilir?

- A) Standartlaşdırma obyektinin xarakteristikası
- B) Digər standartlarla qarşılıqlı əlaqə
- C) İşin mərhələləri
- D) Yerinə yetirmə müddəti
- E) Standartlaşdırma bölmələri

399) Sual: Texniki tapşırıq standartlaşdırmanın növündən və kateqoriyasından asılı olaraq neçə təşkilatla razılaşdırılır?

- A) 7
- B) 11
- C) 9
- D) 10
- E) 13

400) Sual: Dövlət standartları hansı bənddə düzgün qeyd olunmuşdur?

- A) AZS 1.0-96; AZS 1.2-96; AZS 1.3-96; AZS 1.4-96; AZS 1.5-96; AZS 1.6-96
- B) AZS 1.0-93; AZS 1.3-96; AZS 1.3-93; AZS 1.4-93; AZS 1.5-93; AZS 1.6-93
- C) AZS 1.2-96; AZS 1.3-96; AZS 1.4-96; AZS 1.5-96; AZS 1.6-96
- D) AZS 1.0-96; AZS 1.2-96; AZS 1.3-96; AZS 1.4-96; AZS 1.6-96
- E) AZS 1.3-96; AZS 1.3-93; AZS 1.4-93; AZS 1.5-93; AZS 1.6-93

401) Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin vəzifəsi nədən ibarətdir?

- A) Ölçmə vasitələrinin müqayisəli yoxlanması və dövlət sınaqlarını aparmaq
- B) Standartın müddəti keçdikdə hüquqi tədbirlər görmək
- C) Akkreditasiya olunmuş sınaq laboratoriyalarında sınaqlar aparmaq

- D) Texniki tənzimlənmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin tələblərinə riayət olunması
- E) Keyfiyyətsiz məhsulları aşkarlayıb standartın tələbinə cavab vermədiyini sınaq laboratoriyalarında aşkarlamaq

402) Sual: Texniki tapşırıq hansı təşkilatlarla razılaşdırılır?

- A) Sifarişçi təşkilatla
- B) Xarici ticarət orqanla
- C) Daxili iqtisadi əlaqə idarələri ilə
- D) Mütləq şəkildə dövlət nəzarəti orqanı ilə
- E) Maraqlı olan bütün həmkarlar təşkilatı ilə

403) Sual: Texniki tapşırığı hansı təşkilat hazırlayır?

- A) Standartı yaradan təşkilat
- B) Standartı təsdiq edən orqan
- C) Standartı hazırlanmasında iştirak edən aparıcı orqan
- D) Azərdövlətstandart
- E) Standartlaşdırma üzrə orqan

404) Sual: Bütün standartlarda və müəssisələrdə dövlət standartların yenidən baxılma, dəyişikliklər edilmə və ləğv edilmə qaydalarını müəyyən edən standart hansıdır?

- A) QOST 1.15-85 və AZS 1.2-96
- B) QOST 1.20-85 və AZS 1.3-96
- C) QOST 1.3-93 və AZS 1.0-92
- D) QOST 1.15-96 və AZS 1.0-85
- E) QOST 1.2-96 və AZS 1.15-85

405) Sual: Bütün müəssisələrdə dövlət standartlarının tətbiqi qaydası hansı standartlar üzrə aparılır?

- A) QOST 1.20-85; AZS 1.0-96
- B) QOST 1.0-96; AZS 1.20-96
- C) QOST 1.2-96; AZS 1.20-96
- D) AZS 1.3-96; AZS 1.4-95
- E) QOST 1.30-93; AZS 1.0-96

406) Sual:Bunlardan hansı Milli standartlaşdırma sistemini təşkil edən struktura aid deyil?

- A) Azərbaycan Respublikasının Dövlət Tikinti və Xəritəçəkmə komitəsi
- B) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- C) Digər dövlət orqanları standartlaşdırma üzrə fəaliyyəti öz səlahiyyətləri çərçivəsində həyata keçirir
- D) Texniki komitələr
- E) Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura komitəsi

407) Sual:Azərbaycan Respublikasında standartlaşmaya dair istifadə edilən sənədlər hansıdır?

- A) Azərbaycan Respublikasında standartı habelə beynəlxalq, regional və xarici ölkələrin milli standartı
- B) Azərbaycan Respublikasında standartlaşdırma sisteminin əsasını təşkil edən dövlət standartı AZS 1.6-96, AZS 1.2-96, AZS 1.6-93, AZS 1.5-93, AZS 1.0-96
- C) Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- D) Standartlaşma və sertifikatlaşdırma haqqında Azərbaycan Respublikası qanunu
- E) Azərbaycan Respublikasının dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən 6 dövlət standartı

408) Sual:texniki tapşırığın hansı bəndi yeni standartın tələblərlə uzlaşdırılması üçün nisbətən yüksək kateqoriyalı və daha geniş fəaliyyət sahəsi olan standartın tələbləri verilməlidir?

- A) Digər standartlarla qarşılıqlı əlaqə
- B) Standartlaşdırma obyektinin xarakteristikası
- C) İşin mərhələləri
- D) Yerinə yetirmə müddəti
- E) Standartlaşdırma bölmələri

409) Sual: Azərbaycan Respublikasında dövlət standartlaşdırma sistemi üzrə işlər hansı mənbələr hesabına maliyyələşdirilir?

- A) büdcə vəsaiti, standartlaşdırma xidmətindən əldə edilən vəsait və s.
- B) yalnız könüllü ianə və ayrılımlar
- C) yalnız tətbiq edilən sanksiyalardan müəyyən hissələr
- D) yalnız normativ xərclər yönəldilən vəsait
- E) normativ təminat üçün nəzərdə tutulan vəsait

410) Sual: Məhsulların realizə edilməsinin (tədarükünün göndərilməsinin) dayandırılması və ya qadağan edilməsi haqqında yazılı tələbnamələri və qərarları pozan təsərrüfat subyektləri qanuna nəzərdə tutulmuş qaydada.....

- A) cərimə edilirlər
- B) heç bir məsuliyyətə cəlb edilmirlər
- C) hər bir məsuliyyətdən kənardırlar
- D) 2 ilə-dək həbs cəzası ilə cəzalanırlar
- E) əmlaki müsadirə edilməklə həbs edilirlər

411) Sual: Təhkim olunmuş məhsul (proseslər, xidmətlər) növlərinin sertifikatlaşdırma qayda və üsullarına riayət olunmasına inspeksiya nəzarətini həyata keçirmək, hüquq kimə malikdir?

- A) oxşar məhsul üzrə sertifikatlaşdırma orqanı
- B) bütün rəsmi orqanlara
- C) ədliyyə nazirliyinə
- D) yalnız hüquq nəzarət orqanlarına
- E) iqtisadiyyat nazirliyinə

412) Sual:Məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərində əhalinin həyatı, sağlamlığı, dair tələblər olmadıqda, lakin məhsulun (proseslərin, xidmətlərin) istifadəsi, saxlanması və daşınması zamanı təhlükə ehtimalı olduqda göstərilən tələbləri daxil etmək məqsədilə sənəd?

- A) yenidən baxılmasıdır sənəd
- B) yenidən baxılması vacib deyil
- C) əhəmiyyətsiz sayılır
- D) öz qüvvəsini itirir
- E) nəzərə alınmır

413) Sual:Vətəndaşların sağlamlığı, həyatı, əmlakı və ekoloji təmizlik üçün təhlükəsizlik göstəriciləri üzrə məhsul (proseslər, xidmətlər) hansı sertifikatlaşdırmadan keçməlidir?

- A) məcburi keçməlidir
- B) könüllü keçməsi vacib deyil
- C) adi keçməsi qanunlaşdırılmamışdır
- D) sərt keçməsi heç bir iqtisadi yol oynamır
- E) ciddi keçməsi əhəmiyyətsizdir

414) Sual: Məhsulların (işlərin, xidmətlərin) insanın sağlamlığı, həyatı və əmlakı, habelə ətraf mühit üçün təhlükəsizliyini təmin etmək məqsədi daşıyan tələbləri müəyyənləşdirən dövlət standartlarının və digər normativ sənədlərin hazırlanması, nəşri, yayılması və aidiyyata olan istehlakçılara çatdırılması necə maliyyələşdirilir?

- A) büdcədən
- B) könüllü ianə və ayırmalar
- C) cərimələrdən ayrılan gəlir
- D) saksiyalardan müəyyən hissə
- E) təsərrüfat hesabına

415) Sual: Müəyyən sahədə optimal dərəcədə qayda yaradılmasına nail olmaq üçün yönəldilən və elm, texnika, iqtisadiyyat sahəsində təkrarlanan məsələlərin həllinin tapılması ilə bitən fəaliyyətdir.

- A) standartlaşdırma
- B) harmonik sistem
- C) beynəlxalq müqavilə
- D) nizamnamə
- E) əsasnamə

416) Sual: Müəyyən növ fəaliyyətini yaxud onun nəticələrinin ümumi olan icra və istifadə norma, qayda və xarakteristikalarını əks etdirən normativ hüquqi aktdır?

- A) standartlaşma üzrə normativ sənəd
- B) sərəncam
- C) əmr
- D) fərman
- E) qərar

417) Sual: Qeydiyyatda alınmış məcburi və könüllü sertifikatlaşdırma sistemlərini reyestrə daxil edən orqan hansıdır

- A) Azərdövlətstandart
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə orqan
- D) Sertifikatlaşdırma üzrə milli orqan

E) Sertifikatlaşdırma üzrə mərkəzi şura

418) Sual:Korrektəedici tədbirlərin yerinə yetirilməməsi və ya səmərəsizliyi zamanı hansı hallar müşayiət olunur

A) Sertifikat və uyğunluq nişanına lisenziya ləğv olunur.

B) Korrektəedici tədbir yenidən həyata keçirilir.

C) Sertifikatlaşdırma üzrə orqana geri göndərilir.

D) Sertifikatlaşdırma üzrə mərkəzi orqanda tədbirin yenidən həyata keçirilməsi haqqında qərar qəbul edilir

E) Sertifikatlaşdırma üzrə orqanda tədbirin yenidən həyata keçirilməsi haqqında qərar qəbul edilir.

419) Sual:Hansı yanlıştır?

A) Təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələbləri standartlaşdırma obyektinin təhlükəsiz vəziyyətini ancaq standartlaşdırma müddətində təyin etməlidir.

B) Texniki tələblər məhsulun texniki göstəriciləri,onların qiymətləri,zəruri halda isə əsas hissələrə və materiallara tələblər verilir.

C) Qəbul qaydaları məhsulun sertifikatlaşma göstəricilərinin ,tərkib hissələrinin,materialların oxşarlığına,onların təmin edilməsi şərtlərinə tələblər verilir.

D) Sınaq nəzarəti yyarım bölməsində sınaq və nəzarət metodlarına tələblər verilir.

E) Təhlükəsizlik və Ətraf mühitin mühafizəsi yarım bölməsində qanunvericilik və normativ aktlarla təyin edilən təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəldilmiş tələblər şərh olunur.

420) Sual:Məlumat axtarışının və texnoloji proseslərin avtomatlaşdırılması və kompüterləşdirilməsi tədbirlərin həyata keçirilməsi üzrə hazırlıq işlərinin təşkili göstərən Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində qeyd edilib?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

421) Sual:Sadalanın xidmətlərdən hansı patent müvəkillərin milli reyestrinin aparılmasını göstərir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

422) Sual:Sənaye mülkiyyəti sahəsində qanunvericilik və normativ aktlarının təkmilləşdirilməsi üzrə işlərinin aparılmasını hansı standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin xidməti göstərir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

423) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin göstərilən xidmətlərindən hansı xidmətində dövlət fəaliyyəti sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması şərh edir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

424) Sual:Sadalanlardan hansı metrologiya sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən orqandır?

A) Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi

B) Standartlaşdırma,Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi

C) Akkreditasiya,Metrologiya üzrə dövlət komitəsi

D) Sertifikatlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi

E) Dövlət reyistr komitəsi

425) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəs və istifadəsi məsələləri üzrə xarici ölkələrin uyğun strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

426) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində məlumat axtarışının və texnoloji proseslərin avtomatlaşdırılması və kompüterləşdirilməsi tədbirlərin həyata keçirilməsi üzrə hazırlıq işlərinin təşkili göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

427) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində patent müvəkillərin milli reyestrinin aparılması göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

428) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində sənaye mülkiyyəti sahəsində qanunvericilik və normativ aktlarının təkmilləşdirilməsi üzrə işlərinin aparılması göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

429) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində sənaye mülkiyyəti obyektləri üzrə sahiblik hüquqlarının mühafizəsi sahəsində qanunvericilik aktlarının işlənməsi,dövlət fəaliyyəti sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması göstərilmişdir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

430) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidməti Dövlət reyestrlərinin aparılmasına nə aiddir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

431) Sual:Metrologiya sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən orqan sadalanlardan hansıdır?

A) Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi

B) Standartlaşdırma,Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi

C) Akkreditasiya,Metrologiya üzrə dövlət komitəsi

D) Sertifikatlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi

E) Dövlət reyistr komitəsi

432) Sual:Sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi və istifadəsi məsələləri üzrə xarici ölkələrin uyğun strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər

D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

433) Sual:Məlumat axtarışının və texnoloji proseslərin avtomatlaşdırılması və kompüterləşdirilməsi tədbirlərin həyata keçirilməsi üzrə hazırlıq işlərinin təşkili Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

A) fəaliyyət sahələri və göstərilən xidmətlər

B) Sənaye sahəsi və göstərilən xidmətlər

- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

434) Sual: Patent müvəkillərin milli reyestrinin aparılması Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

435) Sual: Sənaye mülkiyyəti sahəsində qanunvericilik və normativ aktlarının təkmilləşdirilməsi üzrə işlərinin aparılması Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

436) Sual: Sənaye mülkiyyəti obyektləri üzrə sahiblik hüquqlarının mühafizəsi sahəsində qanunvericilik aktlarının işlənməsi, dövlət fəaliyyəti sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

437) Sual: Dövlət reyestrlərinin aparılması Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər

- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

438) Sual:Dövlət standartlarının tələbələrinin təmin edilməsi, eləcə də istehsalın və idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə, hər bir müəssisə müstəqil olaraq müvafiq standartlar hazırlaya və təsdiq edə bilərmi?

- A) təsdiq edə bilər
- B) təsdiq edə bilməz
- C) yol verilmir
- D) qanuna ziddir
- E) standart orqanı tərəfindən edilə bilər

439) Sual:İstehsalçı tərəfindən orqana daxil olmuş sifarişə hansı müddətində cavab verilməlidir?

- A) 1 ay
- B) 6 ay
- C) 3 ay
- D) 1 il
- E) 15 gün

440) Sual:Aşağıdakı mülahizələrdən hansı yanlıştır?

- A) Standartlaşdırma üzrə orqan müfəttiş nəzarətinin nəticələrinə görə standartın və uyğunluq nişanının tətbiqinə hüquq verən lisenziyanın təsirini dayandıra və ya ləğv edə bilər.
- B) Müfəttiş nəzarətinin nəticələri akt şəklində tərtib olunmalıdır.
- C) Milli uyğunluq nişanının təsviri məhsulun üzərində,həmçinin proses və xidmətlərə aid sənədlərdə aydın və açıq əks olunmalıdır.
- D) Milli uyğunluq nişanının təsviri berrəngli fonda yerinə yetirilməlidir.
- E) Mövcud qayda üzrə qeydiyyatdan keçmiş sertifikatı olan məhsul Milli uyğunluq nişanı daşımaq hüququna malikdir.

441) Sual:Neçə əsas funksiya sertifikatlaşdırma üzrə mərkəzi orqanın səlahiyyətləri daxilində həyata keçirilir?

- A) 16
- B) 10

- C) 13
- D) 7
- E) 11

442) Sual:Hansı formalı təsvir Milli uyğunluq nişanının düzgün təsviridir?

- A) Birrəngli fonda
- B) Dövlət bayrağı fonunda
- C) Müəssənin öz fonunda
- D) Müxtəlif fonda
- E) Məhsul çeşidindən asılı olaraq seçilmiş fonda

443) Sual:Ölçmə avadanlıqları bölməsinin əsas vəzifəsi

- A) Avadanlıqların inventar siyahısı
- B) Əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- C) Nizamnamə vəsaiti və əlavə peşə hazırlığı
- D) Əməyin mühafizəsi və nümunəvi maddələr
- E) Təhlükəsizlik texnikası və nümunəvi maddələr

444) Sual:Nümunənin identifikatlaşdırma nömrəsində 2-98/0001 işarəsində 2 nəyi götürür?

- A) sınaq bölməsi
- B) nümunənin götürüldüyü il
- C) analiz edildiyi il
- D) sıra nömrəsi
- E) heç biri

445) Sual:Nümunələrin götürülməsi bölməsi nəyi müəyyən edir?

- A) Məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
- B) aboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlərini
- C) əməyin mühafizəsi və nümunəvi maddələr
- D) avadanlıqların inventar siyahısını
- E) sınaq laboratoriyası öz işində keyfiyyət göstəricilərinin statistik analizi geniş tətbiqi

446) Sual:Sınaqlar üçün müqavilə bölməsinə aiddir?

- A) laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
- B) avandanlıqların inventar siyahısı
- C) əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- D) Sınaq metodikaları ilə işləməyə
- E) yeni avandanlığın alınması

447) Sual:Fikirlərdən hansı doğru qeyd olunmayıb?

- A) Sertifikatlaşdırmanın obyektiv qiymətləndirilməsini mütəxəssislər təmin edir.
- B) Mütəxəssislərin qəbul olmuş kriterlərə uyğunluğunun dövrü attestasiyasının keçirilməsi zərurəti yaranır.
- C) Mütəxəssislərə tələbləri və uyğunluğun qiymətləndirilməsi qaydasını maraqlı tərəflər müəyyən edir.
- D) Mütəxəssislərə tələbləri və uyğunluğun qiymətləndirilməsi qaydasını dövlət müəyyən edir.
- E) Mütəxəssislərin obyektiv qiymətləndirilməsini sertifikatlaşdırma təmin edir

448) Sual:Bunlardan hansı yalnışdır?

- A) Standarta müxtəlif metodlarla yoxlana bilən xarakteristikalar və tələblər daxil edilməlidir
- B) Mətn qısa,dəqiq,ardıcıl,məntiqli,standartın tətbiq sahəsinə uyğun olmalıdır
- C) Standartı işləyib hazırlayan zaman qüvvədə olan standartlarla müəyyən edilmiş terminlər,təriflər,işarələr və ixtisarlardan istifadə edilməlidir
- D) Əgər standartlarda qəbul edilmiş terminlər,təriflər,işarələr və ixtisarlar başqa standartlarda istifadə müəyyən edilməmişdirsə,onda onlar “Təriflər” “İşarə və ixtisarlar” struktur elementində göstərilir.
- E) Standarta ancaq obyektiv metodla yoxlana bilən xarakteristikalar və tələblər daxil edilməlidir

449) Sual:AZS Milli sertifikatlaşdırma sisteminin neçə növ təşkilati struktura malikdir?

- A) 5
- B) 4
- C) 6
- D) 7
- E) 3

450) Sual:Aşağıdakılardan hansı Sertifikatlaşdırma üzrə orqanın əsas funksiyalarına aid deyil?

- A) Müxtəlif növ məhsulların sertifikatlaşdırılması zamanı istifadə edilən normativ sənədlər fondunun formalaşdırılması və aktualaşdırılması
- B) Verilmiş sistemdə sertifikatlaşdırılan məhsulların siyahısının təyin edilməsi
- C) Göstəricilərin və tələblərin, bu tələblərin təyin edən standartların və digər normativ sənədlərin seçilməsi
- D) Sertifikatlaşdırmaya sifarişlərin, həmçinin apelyasiyaların qəbulu və baxılması, onlar barədə qərarların hazırlanması
- E) Kadr ixtisasının artırılması və attestasiyasının təşkili

451) Sual: AO-nun açıqlaması hansı bənddə qeyd olunub?

- A) İstehsalatın attestasiyası üzrə akkreditləşdirilmiş orqan
- B) Xidmətlərin attestasiyası üzrə akkreditləşdirilmiş orqan
- C) Proseslərin attestasiyası üzrə akkreditləşdirilmiş orqan
- D) Xidmət və proseslərin attestasiyası üzrə akkreditləşdirilmiş orqan
- E) Proseslərin akkreditləşdirməsi üzrə attestasiya orqanı

452) Sual: 2-ci səviyyənin ilkin materialları hansı variantdadır?

- A) təhlükəsizlik, ekoloji, əməyim mühafizəsi, maliyyə-iqtisadi fəaliyyətlə bağlı qanunbericilik aktları
- B) ölçmələrin və sınaqların metodikaları
- C) sertifikatlaşdırmaya sifariş sənədləri
- D) formulyarlar
- E) daxili auditlərin proqramları və metodikaları

453) Sual: 1994-cü ildə hansı təşkilat tərəfindən yeyinti məhsullarının məmulatlarının analitik sınaqlarını vaparan laboratoriya akkreditləşdirilib

- A) Qosstandat RF tərəfindən
- B) DAR alman akkreditləşdimə təşkilatı
- C) İngiltərə akkreditləşdirmə tərəfindən
- D) DÖST Azərbaycan akkreditləşdirmə tərəfindən
- E) Qosstandat RF tərəfindən və DAR alman akkreditləşdimə təşkilatı

454) Sual: ən axırıncı bölmə hansıdır?

- A) sənədlərin arxivlərinin aparılması
- B) subpodratçılar
- C) Tullantıların utilləşdirilməsi

D) şikayətin baxılması

E) Personal

455) Sual:əgər sertifikatlaşdırma üzrə orqan və sınaq laboratoriyası vahid sertifikatlaşdırma mərkəzində olarsa onda hansı sənəd onlar üçün ümumi sənəd kimi hazırlanır?

A) Keyfiyyət üzrə rəhbərlik

B) Sertifikat üzrə rəhbərlik

C) Standartlaşdırma üzrə rəhbərlik

D) Sertifikat və standartlaşdırma üzrə rəhbərlik

E) Keyfiyyət və kəmiyyət üzrə rəhbərlik

456) Sual:Hansı bənddə yoxlama zamanı ekspertlərin böldüyü vəzifələr düzgün qeyd edilib?

A) Müəssənin konkret bölmələri və keyfiyyət sistemi elementlərinin yoxlanılması

B) Müəssənin konkret bölmələri və kəmiyyət sistemləri elementlərinin yoxlanılması

C) Məhsulun yoxlanılması və keyfiyyət sisteminin yoxlanılması

D) Sınaq laboratoriyalarının konkret bölmələri və keyfiyyət sistemi elementlərinin yoxlanılması

E) Sınaq laboratoriyaların bölmələri və müəssisənin bölmələrinin yoxlanılması

457) Sual:sertifikatlaşdırma obyektlərinin məcburi növü neçə qrupa bölünür?

A) 2

B) 3

C) 5

D) 6

E) 4

458) Sual:Könüllü sertifikatlaşmanın obyektləri sırasına bunlardan hansı aid deyil?

A) Proseslər

B) Məhsullar

C) Xidmətlər

D) Müəssələrin keyfiyyət sistemləri

E) Personal sahədə nəzarət

459) Sual:Hansı orqanlara sınaq protokolları təqdim edilir?

- A) Sifarişçiyə və sertifikatlaşdırma üzrə orqana
- B) Sifarişçiyə və sertifikatlaşdırma üzrə mərkəzi orqana
- C) Sifarişçiyə və sertifikatlaşdırma üzrə şuraya
- D) Sifarişçiyə
- E) Sertifikatlaşdırma üzrə orqana

460) Sual:Hansı orqan məhsul üçün korrektiv tədbirlərin işlənilməsində iştirak edir?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə milli orqan
- C) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərbaycan standart

461) Sual:Hansı standart növü məhsulun müxtəlif modifikasiyasına məcburi tələblərin yayılma sahəsini göstərir?

- A) Tətbiq olunma sahəsi
- B) Qəbul qaydaları
- C) Texniki tələblər
- D) Təhlükəsizlik tələbləri
- E) Daşınma, qablaşdırma bölməsi

462) Sual:Hansı orqan attestasiyanı təşkil edir?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Sertifikatlaşdırma üzrə milli orqan
- C) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərbaycan standart

463) Sual:Hansı bənddə sertifikatlaşdırma üzrə mərkəzi orqanın əsas funksiyaları düzgün qeyd edilməyib?

- A) Müxtəlif məhsulların sertifikatlaşdırma sistemlərini işləyir və onları təsdiqlənmə üçün hazırlayır.

- B) Qüvvədə olan qanunvericiliyə,sertifikatlaşdırma sisteminin tələblərinə və Azərdövlətstandartın qaydalarına uyğun olaraq sertifikatlaşdırma proseduru təyin edir.
- C) Standartların və digər normativ sənədlərin layihələrinə baxır və onları razılaşdırır.
- D) Həmcins məhsulların sertifikatlaşdırma sistemlərini dövlət qeydiyyatı üçün Azərdövlətstandarta təqdim edir.
- E) Sertifikatlaşdırma üzrə orqanın və sınaq laboratoriyalarının uçotunu aparır.

464) Sual:Müvafiq orqanlara göndərilən sınaq protokolları neçə cür nüsxə ilə paylanılır?

- A) 2
- B) 3
- C) 4
- D) 7
- E) 5

465) Sual:Sınaqların müsbət nəticələri zamanı sertifikatlaşma üzrə orqan nə edir?

- A) Uyğunluq sertifikatını tərtib edir,onu qeydiyyatdan keçirir və uyğunluq nişanının tətbiq olunmasına hüquq verən lisenziya ilə birlikdə sifarişçiyə verir.
- B) Uyğunluq sertifikatını tərtib edir və alıcıya verir
- C) Uyğunluq sertifikatını tərtib etmədən sifarişçiyə verir
- D) Uyğunluq sertifikatını tərtib edir və lisenziyasız sifarişçiyə təqdim edir
- E) Uyğunluq sertifikatını tərtib edilməmiş lisenziya sifarişçiyə verilir.

466) Sual:Hansı sənədlərdə protokollar nüsxələrin saxlanma müddəti müəyyənləşdirilir?

- A) Oxşar məhsulların sertifikatlaşdırma sistemində və sınaq laboratoriya sənədlərində
- B) Sınaq laboratoriya sənədlərində
- C) Məhsulların sertifikatlaşdırma sistemi sənədində
- D) Götürülmüş nümunələrin sınaq laboratoriyalarından çıxan sənədlərdə
- E) Müxtəlif məhsulların sertifikatlaşdırma sistemində və sınaq laboratoriya sənədlərində

467) Sual:Attestasiyanın ən vacib məqsədi nədir?

- A) İşçinin tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq üçün olan peşə hazırlığını müəyyənləşdirmək
- B) İşçinin tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq üçün olan peşə hazırlığını təsdiq etmək

- C) İşçinin tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq üçün olan peşə hazırlığına göndərmək
- D) İşçinin tutduğu vəzifəyə və aldığı məvacibə uyğunluğunu yoxlamaq üçün olan peşə hazırlığını müəyyənləşdirmək
- E) İşçinin tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq

468) Sual:Hansı orqan sertifikatlaşdırma üzrə şuranın funksiyalarını təsdiq edir?

- A) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- B) Sertifikatlaşdırma üzrə milli orqan
- C) Sertifikatlaşdırma üzrə orqan
- D) Azərdövlətstandart
- E) Sertifikatlaşdırma üzrə akkreditləşdirmə orqanı

469) Sual:Göstərilən bəndlərdən hansı dövlət standartlaşdırma sisteminin məqsədini əks etdirib?

- A) Respublikada standartların kateqoriyalara və növlərə bölünməsinə nəzərdə tutur.
- B) Respublikada standartların tətbiqi və təsdiqini nəzərdə tutur.
- C) Respublikada standartlaşdırma və sertifikatlaşdırmaya aid məsələləri həll edir.
- D) Respublikada qanunsuz malları müəyyənləşdirir.
- E) Respublikadan kənarında satılan mallara standart müəyyən edir.

470) Sual:Standartın tələblərindən aşkar edilmiş meyillənmələrinin uyğunsuzluğunun hansı kateqoriyaya aid edilməsini kim müəyyən edir?

- A) Baş ekspert
- B) Adi işçi
- C) Komissiya üzvləri
- D) Ekspert
- E) Müavin

471) Sual:Sənədlərlə rəftar qaydaları bölməsində nə qeyd olunur?

- A) sınaq protokolların yeniləşdirilməsi
- B) sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
- C) hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
- D) məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
- E) laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər

472) Sual:Sertifikatlaşdırma üzrə mərkəzi orqanın səlahiyyətləri daxilində neçə əsas funksiyanı həyata keçirir?

- A) 16
- B) 10
- C) 13
- D) 11
- E) 7

473) Sual:Maraqlı tərəflərin təqdim etdiyi işi bir neçə sertifikatlaşdırma üzrə orqan apara bilərsə işi həyata keçirən kim olur?

- A) Sifarişçi onlardan hər hansı birinə müraciət etməlidir.
- B) Sifarişçi onlardan hər birinə müraciət etməlidir.
- C) Sifarişçi onlardan yalnız birinə müraciət etməlidir.
- D) İstehlakçı onlardan hər birinə müraciət etməlidir.
- E) İstehlakçı onlardan ancaq birinə müraciət etməlidir

474) Sual:əsas vəzifəsi müstəqil sertifikatlaşdırma sistemlərinin qaydalarının respublika qanunvericiliyinə və normativ sənədlərə uyğunluğunu yoxlanılması olan orqan hansıdır

- A) Azərdövlətstandart
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə orqan
- D) Sertifikatlaşdırma üzrə milli orqan
- E) Sertifikatlaşdırma üzrə mərkəzi şura

475) Sual:Yeyinti.məhsullarının məmulatlarının analitik sınaqlarını və s. aparan laboratoriyası olan firma neçə filiala malikdir?

- A) 3
- B) 2
- C) 1
- D) 4
- E) filialı yoxdur

476) Sual:Yeyinti.məhsullarının məmulatlarının analitik sınaqlarını və s. aparan laboratoriyası 1995-cü ildə hansı təşkilat tərəfindən

akkreditləşdirilib?

- A) DAR alman akkreditləşdimə təşkilatı
- B) Qosstandat RF tərəfindən
- C) İngiltərə akkreditləşdirmə tərəfindən
- D) DÖST Azərbaycan akkreditləşdirmə tərəfindən
- E) Qosstandat RF tərəfindən və DAR alman akkreditləşdimə təşkilatı

477) Sual:Bütün akkreditləşdirilmə prosesi neçə mərhələdən ibarətdir?

- A) 4
- B) 3
- C) 6
- D) 5
- E) 2

478) Sual:Aşağıdakı funksiyalardan hansı sertifikatlaşdırma zamanı sifarişçiyə aid deyil?

- A) könüllü sertifikatlaşdırılan məhsul müvafiq normativ sənədlərin tələblərinə cavab vermədikdə məhsulun realizə olunmasını dayandırır.
- B) Sertifikatlaşdırmanı aparmaq üçün sifarişin verilməsi,sertifikatlaşdırma aparmaq üçün normativ, texniki və digər zəruri sənədləri təqdim edir
- C) Sertifikatlaşdırma sisteminin qaydaları ilə müəyyənləşdirilmiş formada sertifikatlaşdırılan məhsulu nişanlayır.
- D) Qanunverici aktları əldə rəhbər tutaraq sertifikat və uyğunluq nişanını tətbiq edir.
- E) Sertifikatlaşdırma üzrə orqanın vəzifəli şəxslərinin və sertifikatlaşdırılmış məhsullara nəzarəti həyata keçirən şəxslərin öz vəzifələrinin maneəsiz yerinə yetirmələrini təmin edir.

479) Sual:Hansı anlayış akkreditləşdirilmiş laboratoriyalar terminini izah edir?

- A) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır.
- B) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır
- C) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılması barəsində sənədləri özündə əks etdirən sınaq laboratoriyalarıdır.
- D) Hər hansı məhsul növlərinin sınağının aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır
- E) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə standartlaşdıran rəsmi sənəddir

480) Sual:Sertifikatlaşdırma üzrə orqanlara tələblər və onların akkreditləşdirilməsi hansı sənəddə göstərilmişdir?

- A) RS-002-93
- B) RS-002-94
- C) RS-003-94
- D) RS-003-93
- E) RS-001-93

481) Sual: Qeyd olunan nümunələrdən hansında sertifikatlaşma üzrə orqanlara tələb göstərilmişdir?

- A) RS-002-93
- B) RS-003-93
- C) RS-001-93
- D) RS-002-94
- E) RS-003-94

482) Sual: Sınaq laboratoriyalarının akkreditləşdirilməsi və fəaliyyət göstərməsi üçün lazım olan sənədlər neçə qrupa bölünür?

- A) 8
- B) 6
- C) 5
- D) 3
- E) 16

483) Sual: Hansı anlayış akkreditləşdirilmiş laboratoriyalarını izah edir?

- A) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır.
- B) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
- C) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılması barəsində sənədləri özündə əks etdirən sınaq laboratoriyalarıdır.
- D) Hər hansı məhsul növlərinin sınağının aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
- E) Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə standartlaşdıran rəsmi sənəddir.

484) Sual: MST nəyi müəyyən edir?

- A) Serifikatlaşdırma və akkreditləşdirmə üzrə orqanda tətbiq edilən metod və proseslərə tələbləri müəyyənləşdirir.
- B) Serifikatlaşdırma üzrə orqanda tətbiq edilən metod və proseslərə qoyulan tələbləri təsdiq edir.

- C) Akkreditləşdirmə üzrə orqanda müəyyənləşdirilən metod və proseslərə tələbləri əks etdirir.
- D) Sınaq laboratoriyalarında araşdırılan proseslərə qoyulan tələbləri müəyyənləşdirir.
- E) Standartlaşdırma üzrə orqanda tətbiq edilən metod və proseslərə qoyulan tələbləri təsdiq edir.

485) Sual:Laboratoriya akkreditləşdirilməsi üzrə orqanlar üçün ümumi kriterlər hansı standarta uyğun həyata keçirilir?

- A) EN 45003
- B) EN 45005
- C) EN 43003
- D) EN 45011
- E) EN 45014

486) Sual:Ekspert-auditor AZS Milli sertifikatlaşdırma sistemi tərəfindən müəyyən olunmuş qaydada ...

- A) Attestasiya olunmalı və qeydiyyatdan keçməlidir
- B) Attestasiya olunması məcburi deyildir
- C) Qeydiyyatdan keçməsi məcburi deyildir
- D) Nəzarətdən keçirilir
- E) Sərbəst hərəkət edə bilər

487) Sual:Uyğunluq sertifikatı və məhsulun (proseslərin, xidmətlərin) uyğunluq nişanı ilə nişanlamaq hüququ verən lisenziyanı kim verir?

- A) oxşar məhsul üzrə
- B) yalnız Azərbaycan dövlət standart
- C) iqtisadiyyat nazirliyi
- D) bütün uyğun orqanlar
- E) ədliyyə nazirliyi

488) Sual: Nisbi ölçülər prinsipi ilk dəfə nə vaxt tətbiq edilib?

- A) 4200 il bundan əvvəl
- B) 3400 il bundan əvvəl
- C) 2900 il bundan əvvəl
- D) 1500 il bundan əvvəl
- E) 500 il bundan əvvəl

489) Sual:Hansı halda sınaq protokol nüsxələri çıxarılır və hansı təşkilata göndərilir?

- A) Sınaq zamanı 1-ci nüsxə sertifikatlaşdırma üzrə orqana,2-ci nüsxə sifarişçiyə
- B) Sınaq zamanı 1-ci nüsxə sertifikatlaşdırma üzrə mərkəzi orqana,2-ci nüsxə sifarişçiyə
- C) Sınaq zamanı 1-ci nüsxə sertifikatlaşdırma üzrə şuraya,2-ci nüsxə sifarişçiyə
- D) Sınaq zamanı 1-ci nüsxə Azərdövlətstandarta,2-ci nüsxə sifarişçiyə
- E) Sınaq zamanı 1-ci nüsxə istehsalçıya,2-ci nüsxə sifarişçiyə

490) Sual:Bu təriflərdən hansı akkreditləşdirməni tam şəkildə izah edir?

- A) Serifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
- B) Serifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün tələb olunan sənəddir.
- C) Hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
- D) Serifikatlaşdırma üzrə hər hansı bir fəaliyyəti müvafiq plan şəklində qeyd edən rəsmi sənəddir.
- E) Serifikatlaşdırma üzrə hər hansı bir sənədi təsdiq edən fəaliyyətlərin rəsmi tanınmasıdır

491) Sual:Tərif şəklində normativ sənədin düzgün qeyd olunduğu bəndi göstərin

- A) Məhsula və xidmətə,həmçinin onların keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri özündə əks etdirən standart,sanitar normaları və qaydaları özündə əks etdirən sənədlərdir.
- B) Məhsula və xidmətə,həmçinin onların keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri özündə əks etdirən standartı qeyd edən sənədlərdir.
- C) Məhsula və xidmətə aid tələbləri özündə əks etdirən standart,sanitar normaları və qaydaları olan sənədlərdir.
- D) Məhsula və xidmətə,həmçinin onların keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri özündə əks etdirən standart,sanitar normaları və qaydaları özündə təsdiq edən sənədlərdir.
- E) Yalnız bir məhsula və onun keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri özündə əks etdirən standart,sanitar normaları və qaydaları özündə əks etdirən sənədlərdir.

492) Sual:Nəticəsi müsbət çıxan zaman korretəedici tədbirlərdən sonrahansı qərar verilir?

- A) Onda sertifikatlaşdırma üzrə orqan istehsalçını məcbur edir ki,məmulatı başqa cür nişanlasın.
- B) Onda sertifikatlaşdırma üzrə orqan istehsalçını məcbur edir ki,məmulatı qeydiyyata alsın.
- C) Onda sertifikatlaşdırma üzrə orqan istehsalçını məcbur edir ki,məmulatın istehsalını dayandırsın.
- D) Onda sertifikatlaşdırma üzrə orqan istehsalçını məcbur edir ki,məmulatın istehsalını həyata keçirsin.
- E) Onda akkreditləşdirmə üzrə orqan istehsalçını məcbur edir ki,məmulatı başqa cür nişanlasın.

493) Sual:Aktın nüsxələri kimlərə verilir?

- A) Yoxlanılan təşkilata,sertifikatlaşdırma üzrə orqana və keyfiyyət sistemi registrinə
- B) Sertifikatlaşdırma üzrə orqana və standartlaşdırma və sertifikatlaşdırma üzrə orqan
- C) Keyfiyyət sistemi registrinə və standartlaşdırma və sertifikatlaşdırma üzrə orqana
- D) Yoxlanılan təşkilata və keyfiyyət registrinə
- E) sertifikatlaşdırma üzrə orqana və yoxlama təşkilatına

494) Sual:Müşavirənin sonunda qeyd olunan məqsəd hansıdır?

- A) Komissiya üzvlərinin yoxlanılan təşkilatın nümunələrinə təqdim edilməsi
- B) Yoxlanmanın məqsədi,sahəsi və proqramlaşdırılması haqqında geniş məlumat verilməsi
- C) Yoxlama zamanı istifadə olunan metodların və prosedurların geniş
- D) Yoxlama proqramının ümumi şəkildə müzakirəsi
- E) Yekun müşavirənin keçirilməsi tarixi haqqında məlumatlara malik olmamaq

495) Sual:Aşağıdakılardan hansı birinci müşavirədə iştirak edənlərə aiddir?

- A) Komissiya üzvləri;yoxlanılan təşkilatın nümayəndəsi;struktur;bölmələrin rəhbərləri;müəssisənin keyfiyyət sahəsində aparıcı mütəxəssisləri
- B) Komissiya üzvləri; struktur;bölmələrin rəhbərləri;müəssisənin keyfiyyət sahəsində aparıcı mütəxəssisləri
- C) Komissiya üzvləri;yoxlanılan təşkilatın nümayəndəsi;struktur;bölmələrin rəhbərləri;müəssisənin keyfiyyət sahəsində işçi
- D) Yoxlanılan təşkilatın nümayəndəsi;struktur;bölmələrin rəhbərləri;müəssisənin keyfiyyət sahəsində aparıcı mütəxəssisləri
- E) Komissiya üzvləri;yoxlanılan təşkilatın nümayəndəsi;struktur;bölmələrin rəhbərləri;müəssisənin kəmiyyət sahəsində aparıcı mütəxəssisləri

496) Sual:Seçim üsulu yoxlama hansı məmulatlar üçün aparılır?

- A) Sınaq zamanı təmir olunmuş məmulatlar
- B) Sınaq zamanı aşkar olunmuş məmulatlar
- C) Təmir olunmuş bütün məmulat
- D) Sınaqdan keçirilməmiş məmulatlar
- E) Sınaq keçirilmiş məmulatlar

497) Sual:Texnoloji avadanlıqlar sertifikatlaşdırma üzrə orqanın ekspertləri tərəfindən istifadəsi zamanı hansı orqan tərəfindən yoxlanılmalıdır?

- A) Metroloji xidmət orqanları tərəfindən

- B) Sertifikatlaşdırma üzrə orqan
- C) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

498) Sual:Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi hansı amillərdən ibarətdir?

- A) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı informasiyanın təhlilindən asılıdır.
- B) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı informasiyanın təsdiqindən asılıdır
- C) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş kəmiyyət sistemi haqqındakı informasiyanın təhlilindən asılıdır.
- D) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı faktların təsdiqindən asılıdır.
- E) Təşkilatın hazırlıq səviyyəsinin qiymətləndirilməsi dövlət tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmaya göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı informasiyanın təhlilindən asılıdır.

499) Sual:sertifikatlaşdırma mərkəzinin elmi-metodik funksiyalarını hansı orqanmüəyyən edir?

- A) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- B) Sertifikatlaşdırma üzrə orqan
- C) Sertifikatlaşdırma üzrə milli orqan
- D) Sertifikatlaşdırma üzrə mərkəzi şura
- E) Azərdövlətstandart

500) Sual:QOST R İSO 9003-96 Keyfiyyət sistemləri standartı nə məqsədlə yaradılıb?

- A) Keyfiyyət sistemlərinin müəssədə fəaliyyətini təmin edən elementlərin olmasını nəzərdə tutur.
- B) Keyfiyyət sistemlərinin müəssədə fəaliyyətini təmin edən proseslərin olmasını nəzərdə tutur.
- C) Keyfiyyət sistemlərinin elm və texnikada fəaliyyətini təmin edən elementlərin olmasını nəzərdə tutur.
- D) Keyfiyyət və kəmiyyət sistemlərinin müəssədə fəaliyyətini təmin edən elementlərin olmasını nəzərdə tutur.
- E) Keyfiyyət sistemlərinin müəssədə fəaliyyətini araşdıran elementlərin olmasını nəzərdə tutur.

501) Sual:Aşağıdakılardan hansı müşavirənin məqsədlərinə daxildir?

- A) Komissiya üzvlərinin yoxlanılan təşkilatın nümunələrinə təqdim edilməsi
- B) Yoxlanamanın məqsədi, sahəsi və proqramlaşdırılması haqqında geniş məlumat verilməsi
- C) Yoxlama zamanı istifadə olunan metodların və prosedurların geniş şərh
- D) Yoxlama proqramının ümumi şəkildə müzakirəsi
- E) Yekun müşavirənin keçirilməsi tarixi haqqında məlumatlara malik olmamaq

502) Sual: Təsnifatlaşmasına görə sınaq laboratoriyalarına verilən tələblər neçə yerə bölünür?

- A) 4
- B) 7
- C) 3
- D) 9
- E) 16

503) Sual: Hansı fikir düzgün qeyd edilməmişdir?

- A) Standartlaşdırma təşkilatı respublikada standartların kateqoriyalara və növlərə bölünməsinə nəzərdə tutur.
- B) Kateqoriya standartın təsir dairəsini təyin edir.
- C) Standartların tətbiq olunmuş müəssisələrdə, təşkilatlarda və idarələrdə tətbiqi məcburidir.
- D) Könüllü sertifikatlaşdırma sahə standartlarına uyğunluğu aparıla bilər.
- E) Dövlət standartlaşdırma sistemi respublikada standartların kateqoriyalara və növlərə bölünməsinə nəzərdə tutur.

504) Sual: Hansı xüsusiyyətinə görə Milli uyğunluq nişanının ölçülərini müəyyən edirlər?

- A) "H" baza ölçüsünə
- B) "T" baza ölçüsünə
- C) "X" baza ölçüsünə
- D) "S" baza ölçüsünə
- E) "Z" baza ölçüsünə

505) Sual: Bunlardan hansı sınaq və təhlil metodları bölməsinə aiddir?

- A) Sınaq metodikaları ilə işləməyə
- B) avandanlıqların inventar siyahısı
- C) əməyin mühafizəsi və nümunəvi maddələr

- D) əməyin mühafizəsi və nümunəvi maddələr
- E) əməyin mühafizəsi və təhlükəsizlik texnikası

506) Sual: Texniki şərtlərin hansı bölməsində standartlar progressiv istehsal texnologiyasını tətbiq etmək və buraxılan məhsulun yüksək keyfiyyət səviyyəsini təmin etmək məqsədilə yaradılır?

- A) Tipli texnoloji proseslərin standartları
- B) Sınaq metodların standartı
- C) Qəbul qaydaları
- D) Nişanlama, qablaşdırma, saxlanma və daşınma qaydaları standartları
- E) Çeşidlərin standartları

507) Sual: Texniki şərtlərin standartlarının digər standartlardan fərqi nədir?

- A) onlar konkret məhsula hərtərəfli tələbləri təyin edir.
- B) onlar konkret məhsula konkret tələbləri təyin edir.
- C) onlar müxtəlif məhsula hərtərəfli tələbləri təyin edir.
- D) onlar müxtəlif məhsula eyni tələbləri təyin edir.
- E) onlar konkret məhsula konkret tələbləri təyin edir.

508) Sual: Texniki şərtlər bölməsinə aşağıdakılardan hansı daxil deyil?

- A) köməkçi parametrlər
- B) Texniki tələblər
- C) Komplektlilik
- D) Qəbul qaydaları
- E) İstismar üzrə göstərişlər

509) Sual: Aşağıdakılardan hansı yanlıştır?

- A) Təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələbləri standartlaşdırma obyektinin təhlükəsiz vəziyyətini ancaq standartlaşdırma müddətində təyin etməlidir.
- B) Texniki tələblər məhsulun texniki göstəriciləri, onların qiymətləri, zəruri halda isə əsas hissələrə və materiallara tələblər verilir.
- C) Qəbul qaydaları məhsulun sertifikatlaşma göstəricilərinin, tərkib hissələrinin, materialların oxşarlığına, onların təmin edilməsi şərtlərinə tələblər verilir.

D) Sınaq nəzarəti yyarım bölməsində sınaq və nəzarət metodlarına tələblər verilir.

E) Təhlükəsizlik və Ətraf mühitin mühafizəsi yarım bölməsində qanunvericilik və normativ aktlarla təyin edilən təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəldilmiş tələblər şərh olunur.

510) Sual:Məhsulun istehsalı və realizə edilməsi mərhələsində məhsullar məcburi sertifikatlaşdırmadan keçirilmirsə nəticə necə olur?

A) Məhsulların standartları tövsüyyə xarakteri daşıyar

B) Məhsulların standartlaşdırılması qeyri qanuni sayılacaq

C) Məhsulların satışına yalnız ölkədaxilində icazə veriləcəkdir.

D) Məhsulların standartlaşdırılmasına dövlət tərəfindən icazə verilmir

E) Məhsullar texniki şərtlərin tələblərinə müvafiq şəkildə sortlaşdırılmalıdır.

511) Sual:Neçənci ildə Avropa kodlaşdırılması sistemi EAN (European Article Numbering) yaradıldı?

A) 1977

B) 1973

C) 1967

D) 1937

E) 1978

512) Sual:İSO üzvlərinin hansı faizdən çoxu səs verdikdə beynəlxalq standartın layihəsi bəyənilmiş hesab edilir?

A) 50% - dən çoxu.

B) 60% - dən çoxu.

C) 75% - dən çoxu.

D) 80% - dən çoxu.

E) 90% - dən çoxu.

513) Sual:İSO standartlarının işlənilib hazırlanması neçə mərhələdən ibarətdir?

A) 2

B) 3

C) 4

D) 6

E) 10

514) Sual:İSO – nun istehlakçıların marağının müdafiəsi komitəsi necə adlanır?

- A) KOPOLKO.
- B) KASKO.
- C) STAKO.
- D) DEVKO.
- E) İNFKO.

515) Sual:Standartın spesifik xüsusiyyətləri hansı məqsədlə həyata keçirilir?

- A) Standartların tətbiqi və işlənməsi
- B) Standartları təkmilləşdirmək üçün
- C) Standartların çatışmayan cəhətlərini qeydə almaq üçün
- D) Standartları müvafiq forma daxilində işlətmək üçün
- E) Standartları müvafiq sahələrə tətbiü etmək üçün

516) Sual:əsas məqsədi istehlakçıların həyatı,sağlamlığı və əmlakı üçün həmçinin ətraf mühitin mühafizəsi üçün təhlükəli olan malların alınmasından,işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ibarət olan sertifikatlaşma sistemi hansıdır?

- A) Məcburi sertifikatlaşma sistemi
- B) Könüllü sertifikatlaşma sistemi
- C) Uyğunluq sertifikatlaşma sistemi
- D) Keyfiyyət qiymətləndirən sertifikatlaşma sistemi
- E) Sertifikatlaşdırma üzrə orqan

517) Sual:Standartlarda nəzərdə tutulan sınaqların növləri hansı bənddə düzgün qeyd olunub?

- A) Gündəlik sınaqlar;tipli sınaqlar;dövrü sınaqlar
- B) Həftəlik sınaqlar;tipli sınaqlar;dövrü sınaqlar
- C) Gündəlik sınaqlar;tipoloji sınaqlar;dövrü sınaqlar
- D) Həftəlik sınaqlar;tipoloji sınaqlar;dövrü sınaqlar
- E) Gündəlik sınaqlar;tipli sınaqlar;mövsümi sınaqlar

518) Sual:Verilən ardıcılıqlardan hansında Normativ istinadlar struktur elementində istifadə edilən texniki şərtlərin siyahısı standartların şərti

işarələri və adları onların qeydiyyat nömrələrinin artması göstərilir?

- A) dövlətlərarası standartlar;Azərbaycan respublikası dövlət standartı;sahə standartı;texniki şərtlər
- B) texniki şərtlər;dövlətlərarası standartlar;Azərbaycan respublikası dövlət standartı;sahə standartı
- C) Azərbaycan respublikası dövlət standartı ;dövlətlərarası standartlar;sahə standartı;texniki şərtlər
- D) dövlətlərarası standartlar;Azərbaycan respublikası dövlət standartı;texniki şərtlər;sahə standartı
- E) sahə standartı; dövlətlərarası standartlar;Azərbaycan respublikası dövlət standartı;texniki şərtlər

519) Sual:Qeyd olunmuş hansı işarələrə standartın adında yazmaq qəti qadağandır? 1. rum rəqəmləri 2. riyazi işarələr 3. yunan hərfləri 4. başlıqlar 5. yarım başlıqlar

- A) 1,2,3
- B) 1,3,5
- C) 1,3,4
- D) 2,3,5
- E) 1,2,4

520) Sual:Zəruri hallarda Sadalanan obyektin xüsusiyyətindən asılı olaraq göstərilən struktur elementləri hansıdır? 1. titul vərəqi 2. müqəddimə 3. giriş 4. təriflər 5. standartın adı 6. tələblər

- A) 1,2,5,6
- B) 1,3,4,5
- C) 2,3,4
- D) 1,2,5
- E) 1,3,5,6

521) Sual:Bibliografik göstəricilərin tərkib hissəsi hansı bənddə tam göstərilmişdir?

- A) Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri;dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri;əsas sözlər
- B) əsas sözlər ;Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri;dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri
- C) Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri; əsas sözlər;dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri
- D) Dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri;Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri;əsas sözlər
- E) Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri;dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri;

522) Sual:Bu ardıcılıqlardan hansında Normativ istinadlar struktur elementində istifadə edilən texniki şərtlərin siyahısına standartların şərti işarələri

və adları onların qeydiyyat nömrələrinin artması üzrə daxil edilmişdir?

- A) dövlətlərarası standartlar;Azərbaycan respublikası dövlət standartı;sahə standartı;texniki şərtlər
- B) texniki şərtlər;dövlətlərarası standartlar;Azərbaycan respublikası dövlət standartı;sahə standartı
- C) Azərbaycan respublikası dövlət standartı ;dövlətlərarası standartlar;sahə standartı;texniki şərtlər
- D) dövlətlərarası standartlar;Azərbaycan respublikası dövlət standartı;texniki şərtlər;sahə standartı
- E) sahə standartı; dövlətlərarası standartlar;Azərbaycan respublikası dövlət standartı;texniki şərtlər

523) Sual:Sadalanarlardan hansı standartı işləyən zaman istifadə olunur? 1. elmi tətqiqat,təcrubi-konstruktor yekunları 2. yalnız ölkənin adı 3. patentlər və müəlliflik şəhadətnamələri 4. təcrubi-konstruktor sənədlər 5. elmi-texniki ədəbiyyat,kataloq,sorğu kitabları

- A) 1,3,5
- B) 1,2,3
- C) 1,3,4
- D) 1,2,4
- E) 3,4,5

524) Sual:Standartın adında bunlardan hansının olmağına icazə verilmir? 1. rum rəqəmləri 2. riyazi işarələr 3. yunan hərfləri 4. başlıqlar 5. yarım başlıqlar

- A) 1,2,3
- B) 1,3,5
- C) 1,3,4
- D) 2,3,5
- E) 1,2,4

525) Sual:Müqəddimədə məlumatın ardıcılığı belə olur..

A) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat;beynəlxəq,regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat;lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat;standartın işlənilib hazırlanması zamanıistifadə olunmuş ixtiralar haqqında məlumat;əvəzinə standart işlənilib hazırlanmışnormativ sənədlər barəsində məlumat;standartın yenidən nəşr olunması barədə məlumat

B) texniki komitə və ya layihəci müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat; lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat;standartın işlənilib hazırlanması zamanıistifadə olunmuş ixtiralar haqqında məlumat;əvəzinə standart işlənilib hazırlanmışnormativ sənədlər barəsində məlumat;standartın yenidən nəşr olunması barədə məlumat

C) beynəlxəq,regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat;lisenziya

üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat;standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat;əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat;standartın yenidən nəşr olunması barədə məlumat

D) texniki komitə və ya layihəçi müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat;beynəlxəq,regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat;lisenziya üzrə istehlak ediləcək məhsula hazırlanmış standart barədə məlumat;standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat;əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat

E) texniki komitə və ya layihəçi müəssisə və standartın təsdiqlənməsi haqqında məlumat;beynəlxəq,regional və başqa ölkələrin standartlarının Azərbaycan respublikasının milli standartı kimi tətbiq olunması haqqında məlumat; standartın işlənilib hazırlanması zamanı istifadə olunmuş ixtiralar haqqında məlumat;əvəzinə standart işlənilib hazırlanmış normativ sənədlər barəsində məlumat;standartın yenidən nəşr olunması barədə məlumat

526) Sual:Zəruri hallarda göstərilməsi lazım olan struktur elementi hansıdır? 1.titul vərəqi. 2.müqəddimə. 3.giriş. 4.təriflər. 5. standartın adı. 6. tələblər

A) 1,2,5,6

B) 1,3,4,5

C) 2,3,4

D) 1,2,5

E) 1,3,5,6

527) Sual: Qanunvericiliyə əsasən texniki tapşırıqın razılaşdırılması məcbur olan təşkilatlar sadalananlardan hansıdır? 1. sifarişçi təşkilat 2. standartı yaradan təşkilat 3. müştərəkcə icraçılarla 4. standartlaşdırma komitəsi 5. digər maraqlı təşkilatlarla

A) 1,3,5

B) 1,2,3

C) 1,3,4

D) 1,2,4

E) 3,4,5

528) Sual:Keyfiyyət nəzarət hansı məqsədlə aparılır?

A) Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması,insanların həyatı,sağlamlığı,əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması,bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.

B) Qanunla müəyyənləşdirilməmiş hüquq və mənafelərini qorunması,insanların həyatı,sağlamlığı,əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması,bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.

- C) Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması, insanların həyatı, sağlamlığı, əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının , idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına şərait yaradılmasıdır.
- D) Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması, insanların həyatı, sağlamlığı, əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının , idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul idxalına şərait yaradılmasıdır.
- E) Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması, insanların həyatı, sağlamlığı, əmlak və ətraf mühiti üçün təhlükə törətməyəcək məhsulların istehsalının , idxalının və satışını çoxaltmaqdan, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.

529) Sual: Standart hansı struktura malik olmalıdır (AZS 1.5-96 əsasən)?

- A) Titul vərəqi; müqəddimə; mündəricat; giriş; standartın adı; tətbiq sahəsi; normativ istinadlar; təriflər; işarələr; tələblər; əlavələr; biblioqrafik göstəricilər
- B) Titul vərəqi; müqəddimə; mündəricat; giriş; standartın adı; tətbiq sahəsi; normativ istinadlar; təriflər; işarələr; tələblər; əlavələr
- C) Titul vərəqi; müqəddimə; mündəricat; giriş; standartın adı; tətbiq sahəsi; təriflər; işarələr; tələblər; əlavələr; biblioqrafik göstəricilər
- D) Titul vərəqi; müqəddimə; giriş; standartın adı; tətbiq sahəsi; normativ istinadlar; təriflər; işarələr; tələblər; əlavələr; biblioqrafik göstəricilər
- E) 141 Titul vərəqi; müqəddimə; mündəricat; giriş; standartın adı; tətbiq sahəsi; normativ istinadlar; tələblər; əlavələr; biblioqrafik göstəricilər

530) Sual: Hansı amillərdən asılı olaraq texniki tapşırıqın təşkilatlarla razılaşdırılır?

- A) Standartın növündən, kateqoriyasından
- B) Standartın təsir dairəsindən
- C) Standartın tətbiq sahəsindən
- D) Standartın tətqiqat obyektindən
- E) Yalnız standartın kateqoriyasından

531) Sual: Bu vəzifələrdən hansı standartlaşma sahəsində beynəlxalq əlaqələrin və əməkdaşlığının əsas vəzifələridir?

- A) Beynəlxalq, regional və başqa ölkələrin milli standartları əsasında respublikanın standartlaşdırma üzrə normativ sənədlərin təkmilləşdirilməsi
- B) Respublika ərazisində istehsal edilən məhsulların kəmiyyətinin yüksəldilməsi və onların dünya bazarında rəqabət qabiliyyətini tənzimləmək
- C) Standartlaşdırma nəticələrinin qarşılıqlı tanınması
- D) Başqa ölkələrin ölçmə vəhdətinin tanınması
- E) Standartlaşdırma sisteminin harmonikləşdirilməsi

532) Sual: Bu işlərdən hansı standartlaşdırma sahəsində görülməsi nəzərdə tutulan işlərə aiddir?

- A) Azərbaycanın dövlət fondu standartlarının tərcümə edilməsi
- B) Komitənin SERTİKO təşkilatına üzv olması ilə əlaqədar bu təşkilatın işində iştirak etməsi

- C) Azərbaycanın ÜTK-yə üzv olması
- D) Texniki komitənin işində səlahiyyət daşımaq
- E) Azərbaycanın dövlət fondu standartlarının təsdiq edilməsi

533) Sual: Standartı işləyən zaman istifadə olunan materiallar hansıdır? 1. elmi tətqiqat, təcrubi-konstruktor yekunları 2. yalnız ölkənin adı 3. patentlər və müəlliflik şəhadətnamələri 4. təcrubi-konstruktor sənədlər 5. elmi-texniki ədəbiyyat, kataloq, sorğu kitabları

- A) 1,3,5
- B) 1,2,3
- C) 1,3,4
- D) 1,2,4
- E) 3,4,5

534) Sual: Hansı bənddə bibliografik göstəricilərin tərkib hissəsi tam göstərilmişdir?

- A) Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri; dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri; əsas sözlər
- B) əsas sözlər ; Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri; dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri
- C) Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri; əsas sözlər; dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri
- D) Dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri; Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri; əsas sözlər
- E) Azərdövlətstandartın orqanların verdiyi UOT işarələri; dövlət standartlarının təsnifçisi üzrə qrupun işləri;

535) Sual: Normativ istinadlar struktur elementində istifadə edilən texniki şərtlərin siyahısına standartların şərti işarələri və adları onların qeydiyyat nömrələrinin artması üzrə hansı ardıcılıqla daxil edilir?

- A) dövlətlərarası standartlar; Azərbaycan respublikası dövlət standartı; sahə standartı; texniki şərtlər
- B) texniki şərtlər; dövlətlərarası standartlar; Azərbaycan respublikası dövlət standartı; sahə standartı
- C) Azərbaycan respublikası dövlət standartı ; dövlətlərarası standartlar; sahə standartı; texniki şərtlər
- D) dövlətlərarası standartlar; Azərbaycan respublikası dövlət standartı; texniki şərtlər; sahə standartı
- E) sahə standartı; dövlətlərarası standartlar; Azərbaycan respublikası dövlət standartı; texniki şərtlər

536) Sual: Standartın adında bunlardan hansının olmağına icazə verilmir? 1. rum rəqəmləri 2. riyazi işarələr 3. yunan hərfləri 4. başlıqlar 5. yarım başlıqlar

- A) 1,2,3
- B) 1,3,5

- C) 1,3,4
- D) 2,3,5
- E) 1,2,4

537) Sual:Sadalanan struktur elementlərindən hansı obyektin xüsusiyyətindən asılı olaraq zəruri hallarda göstərilir? 1. titul vərəqi 2. müqəddimə 3. giriş 4. təriflər 5. standartın adı 6. tələblər

- A) 1,2,5,6
- B) 1,3,4,5
- C) 2,3,4
- D) 1,2,5
- E) 1,3,5,6

538) Sual:Texniki tapşırıq bu təşkilatlardan hansı ilə razılaşdırılır? 1.sifarişçi təşkilat 2.standartı yaradan təşkilat 3. müştərəkçi icraçılarla 4. standartlaşdırma komitəsi 5. digər maraqlı təşkilatlarla

- A) 1,3,5
- B) 1,2,3
- C) 1,3,4
- D) 1,2,4
- E) 3,4,5

539) Sual:Keyfiyyətə nəzarətin əsas məqsədi nədən ibarətdir?

- A) Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması,insanların həyatı,sağlamlığı,əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması,bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.
- B) Qanunla müəyyənləşdirilməmiş hüquq və mənafelərini qorunması,insanların həyatı,sağlamlığı,əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması,bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.
- C) Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması,insanların həyatı,sağlamlığı,əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması,bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına şərait yaradılmasıdır.
- D) Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması,insanların həyatı,sağlamlığı,əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması,bu sahədə respublikada keyfiyyətli məhsul idxalına şərait yaradılmasıdır.
- E) Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması,insanların həyatı,sağlamlığı,əmlak və ətraf mühiti üçün təhlükə törətməyəcək

məhsulların istehsalının ,idxalının və satışını çoxaltmaqdan,bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.

540) Sual:AZS 1.5-96 standartlaşdırılmasına əsasən hər bir standart hansı strukrura malik olmalıdır?

- A) Titul vərəqi;müqəddimə;mündəricat;giriş;standartın adı;tətbiq sahəsi;normativ istinadlar;təriflər;işarələr;tələblər;əlavələr;biblioqrafik göstəricilər
- B) Titul vərəqi;müqəddimə;mündəricat;giriş;standartın adı;tətbiq sahəsi;normativ istinadlar;təriflər;işarələr;tələblər;əlavələr
- C) Titul vərəqi;müqəddimə;mündəricat;giriş;standartın adı;tətbiq sahəsi;təriflər;işarələr;tələblər;əlavələr;biblioqrafik göstəricilər
- D) Titul vərəqi;müqəddimə;giriş;standartın adı;tətbiq sahəsi;normativ istinadlar;təriflər;işarələr;tələblər;əlavələr;biblioqrafik göstəricilər
- E) Titul vərəqi;müqəddimə;mündəricat;giriş;standartın adı;tətbiq sahəsi;normativ istinadlar;tələblər;əlavələr;biblioqrafik göstəricilər

541) Sual:Texniki tapşırıqın təşkilatlarla razılaşdırılması hansı amillərdən asılıdır?

- A) Standartın növündən,kateqoriyasından
- B) Standartın təsir dairəsindən
- C) Standartın tətbiq sahəsindən
- D) Standartın tətqiqat obyektindən
- E) Yalnız standartın kateqoriyasından

542) Sual:Standartlaşma sahəsində beynəlxalq əlaqələrin və əməkdaşlığının əsas vəzifələri hansıdır?

- A) Beynəlxalq,regional və başqa ölkələrin milli standartları əsasında respublikanın standartlaşdırma üzrə normativ sənədlərin təkmilləşdirilməsi
- B) Respublika ərazisində istehsal edilən məhsulların kəmiyyətinin yüksəldilməsi və onların dünya bazarında rəqabət qabiliyyətini tənzimləmək
- C) Standartlaşdırma nəticələrinin qarşılıqlı tanınması
- D) Başqa ölkələrin ölçmə vəhdətinin tanınması
- E) Standartlaşdırma sisteminin harmonikləşdirilməsi

543) Sual:Məhsul və xidmətlərin sertifikatlaşdırması ancaq bu sistemdə aparıla bilər və sertifikatlaşdırma sisteminin tərifi də məhz bu məhz bu rəhbərlik sənədində qeyd edilib.Bu hansı rəhbərlik sənədidir?

- A) İSO/BEK 2
- B) İSO/BEK 4
- C) İSO/BEK 3
- D) İSO/BEK 5
- E) İSO/BEK 6

544) Sual: AZS Milli sertifikatlaşdırma sistemində akkreditasiya olunmuş sınaq laboratoriyası (mərkəzi) verilmiş sistemdə sertifikatlaşdırmanın məqsədləri üçün ...

- A) Yalnız akkreditasiya sahəsində sınaq aparmaq hüququna malikdir
- B) Bütün məsələlərlə bağlı sınaq aparmaq hüququna malikdir
- C) Nəzarət məqsədini yerinə yetirir
- D) Böyük hüquqlara malikdir
- E) Bəzi sınaqları aparmaq üçün fəaliyyət göstərir

545) Sual: Şəhadətnamə almaq istəyənlərə qarşı hüquq bərabərliyini ozan hərəkətlərə görə oxşar məhsul üzrə sertifikatlaşma orqanı ...

- A) Məsuliyyət daşıyır
- B) Məsuliyyət daşımır
- C) Heç bir hüquqa malik deyil
- D) Bu barədə səlahiyyətli deyil
- E) Bu məsələlərlə məşğul olmur

546) Sual: Sertifikatlaşdırmanın gedişi zamanı alınan informasiyanın məxfiliyinin açıqlanmasına görə oxşar məhsul üzrə sertifikatlaşdırma orqanı ...

- A) Məsuliyyət daşıyır
- B) Məsuliyyət daşımır
- C) Heç bir hüquqa malik deyil
- D) Bu barədə səlahiyyətli deyil
- E) Bu məsələlərlə məşğul olmur

547) Sual: Uyğunluq sertifikatı və məhsulun (proseslərin, xidmətlərin) uyğunluq nişanı ilə nişanlamaq hüququ verən lisenziyanı kim verir?

- A) Oxşar məhsul üzrə sertifikatlaşdırma orqanı
- B) Yalnız Azərbaycan standart
- C) İqtisadiyyat nazirliyi
- D) Bütün uyğun orqanlar
- E) Ədliyyə nazirliyi

548) Sual: Sertifikatlaşdırılan tələblərə cavab verilməmişsə, həmçinin sertifikatın qüvvədə olma müddəti qurtarmışsa və yaxud dayandırılmışsa (ləğv olunmuşsa) ...

- A) Məhsul satış müəssisələrinə və ya istehlakçıya realizə edilə bilməz
- B) Məhsul realizə edilə bilər
- C) Realizə edilməsinə maneçiliyi yodur
- D) Realizə edilməsi ilə qəti əlaqəsi yoxdur
- E) Müəyyən razılıqlar əldə edilərsə realizə edilə bilər

549) Sual:Sertifikatlaşdırma sisteminə daxil olan orqanların təkibi,sertifikatlaşdırma iştirakçılarının vəzifə və məsuliyyətləri, həmçinin konkret sistemdə sertifikatlaşdırma üzrə işlərin xərclərinin ödəniləsinin formaları və miqdarı ona başçılıq edən hansı oran tərəfindən müəyyən edilir?

- A) Azərdövlətstandartın təsdiq etdiyi təriflərlə müəyyən edilir
- B) Sertifikatlaşdırma üzrə Milli orqanla təsdiq edilmiş təriflərlə müəyyən edilir
- C) Beynəlxalq standartlaşdırma təşkilatının (İSO) təsdiq etdiyi təriflərlə müəyyən edilir
- D) İqtisadiyyat nazirliyi ilə müəyyən edilir
- E) Akkreditasiya olunmuş orqanlarla müəyyən edilir

550) Sual:Milli sertifikatlaşdırma sistemi haqqında əsasnamə Azərbycan Respubliası Nazirlər Kabinetinin hansı tarixli və sayılı qərarı ilə təsdiq olunmuşdur?

- A) 1993-cü il tarixli 343 sayılı qərarı ilə
- B) 1994-cü il tarixli 520 sayılı qərarı ilə
- C) 1995-ci il tarixli 240 sayılı qərarı ilə
- D) 1998-ci il tarixli 410 sayılı qərarı ilə
- E) 1997-ci il tarixli 348 sayılı qərarı ilə

551) Sual: Azərbaycan Respublikasında məhsulların (işlərin,xidmətlərin) vətəndaşların sağlamlığı, həyatı və əmlakı, ətraf müitin təmizliyi üçün təhlkəsizlik göstəriciləri üzrə mərhələlərlə sertifikatlaşdırılması hansı dövrdən tətbiq edilməsi Nazirlər kabineti tərəfindən qərara alınır?

- A) 1994-cü il yanvarın 1-dən
- B) 1993-cü il yanvarın 1-dən
- C) 1992-ci il yanvarın 1-dən
- D) 1995-ci il yanvarın 1-dən
- E) 1993-cü il iyunun 1-dən

552) Sual:Milli sertifikatlaşdırma sistemi haqqında əsasnamə hansı rəhbərlik sənədinə və hansı beynəlxalq standartta uyğun olan aşağıdakı

məfhumlar,terminlər və onların tərifləri tətbiq olunur?

- A) İSO MEK 2 Rəhbərlik sənədinə və İSO 8402-86-BS
- B) EKO - Rəhbərlik sənədinə və QOST 52418-85-ə
- C) EAN- Rəhbərlik sənədinə və RS 2812-98-ə
- D) AZS- Rəhbərlik sənədinə və AZS 2517-93-ə
- E) MEK- Rəhbərlik sənədinə və MEK 1810-95-ə

553) Sual:Sertifikatlaşdırılan tələblərə cavab verilməmişsə, həmçinin sertifikatın qüvvəyə alma müddəti qurtarmışsa və yaxud dayandırılmışsa (ləğv olunmuşsa)

- A) məhsul satış müəssisələrinə və ya istehlakçıya realizə edilə bilməz
- B) məhsul realizə edilə bilər
- C) realizə edilməsinə maneçiliyi yoxdur
- D) realizə edilməsi ilə qəti əlaqəsi yoxdur
- E) müəyyən razılıqlar əldə edilərsə realizə edilə bilər

554) Sual:Sertifikatlaşdırmaya məhsula yanaşı nə təqdim oluna bilər?

- A) məhsula (proseslərlə, xidmətlərlə) yanaşı proqramlı, elmi-texniki məhsullar, təşkilati-texniki və informasiya sistemləri
- B) məhsullar (proseslər, xidmətlər)
- C) yalnız elmi texniki məhsullar
- D) yalnız proqramlı məhsullar
- E) yalnız təşkilati-texniki avadanlıqlar

555) Sual: Keyfiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilatı strukturun, məsuliyyətinin, prosedurların, proseslərin və ehtiyatların məcmusu....

- A) keyfiyyət sistemi
- B) uyğunluq sistemi
- C) standartlaşdırma sistemi
- D) inspeksiya nəzarəti
- E) təhlükəsizliyə zəmanət

556) Sual:Məhsulun, proseslərin yaxud xidmətlərin mənfi təsirindən ətraf mühitin mühafizəsi.....

- A) ətraf mühitin mühafizəsi
- B) ekoloji təminat
- C) ekoloji nişan
- D) təhlükəsizlik
- E) inspeksiya təminatı

557) Sual: Konkret məhsul növlərinin (proseslərin xidmətlərin) sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyaları;

- A) akkreditasiya olunmuş laboratoriyalar
- B) xüsusi səlahiyyət verilmiş orqan
- C) ətraf mühitin mühafizəsi orqanı
- D) elmi tədqiqat mərkəzi
- E) sınaq laboratoriyası

558) Sual: AZS Milli sertifikatlaşdırma sisteminin sınaq laboratoriyalarına tələblər və onların akkreditləşdirmə qaydaları hansı bənddə qeyd edilib?

- A) RS-004-93
- B) RS-001-92
- C) RS-001-93
- D) RS-004-92
- E) RS-002-93

559) Sual: Plandan kənar yoxlamalar Sertifikatlaşdırma üzrə orqanda nə zaman aparılır?

- A) Məhsulun keyfiyyəti üzrə şikayət daxil olduqda
- B) Müfəttiş nəzarəti düzgün yerinə yetirilməyəndə
- C) Məhsul düzgün yoxlanılmadıqda
- D) Məhsul haqqında məlumat sənədlərdə düzgün qeyd edilmədikdə
- E) Xüsusi təhlükəli məhsulların yoxlanılması zamanı nöqsanlar yarandıqda

560) Sual: Beynəlxalq və regional sertifikatlaşdırma sistemlərinə qoşulma haqqında qərar qəbul edilməsi və nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlər bağlanması hansı orqanın səlahiyyətlərinə aiddir?

- A) Dövlət idarəetmə orqanı

- B) Dövlət qanunvericilik orqanı
- C) Dövlət təşkilatı orqan
- D) Dövlət struktur orqanı
- E) Dövlət idarə orqanı

561) Sual:Setifikatlaşdırmaya sifarişin verilməsində əvvəlcə hansı əməliyyat yerinə yetirilməlidir?

- A) Sifarişçi setifikatlaşdırma üzrə müvafiq orqana sifariş göndərir.
- B) Sertifikatlaşdırma üzrə müvafiq orqan sifariş göndəriləcək təşkilatı seçir.
- C) Sifarişçiyə lazım olan müxtəlif məlumatlar verilir.
- D) İlk öncə setifikatlaşdırma üzrə müvafiq orqandan sifariş qəbul edilir.
- E) Setifikatlaşdırma üzrə müvafiq orqana sifarışı göndərə biləcəyi sınaq laboratoriyaların göstərir.

562) Sual:Aşağıdakılardan hansı yanlıştır

- A) Təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələbləri standartlaşdırma obyektinin təhlükəsiz vəziyyətini ancaq standartlaşdırma müddətində təyin etməlidir
- B) Texniki tələblər məhsulun texniki göstəriciləri,onların qiymətləri,zəruri halda isə əsas hissələrə və materiallara tələblər verilir.
- C) Qəbul qaydaları məhsulun sertifikatlaşma göstəricilərinin ,tərkib hissələrinin,materialların oxşarlığına,onların təmin edilməsi şərtlərinə tələblər verilir.
- D) Sınaq nəzarəti yyarım bölməsində sınaq və nəzarət metodlarına tələblər verilir.
- E) Təhlükəsizlik və Ətraf mühitin mühafizəsi yarım bölməsində qanunvericilik və normativ aktlarla təyin edilən təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəldilmiş tələblər şərh olunur.

563) Sual:Sınaq metodlarına hansı tələblər qoyulur?

- A) Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- B) Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- C) Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- D) Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- E) Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.

564) Sual: Tarixdə ilk dəfə Sertifikatlaşdırma termini hansı təşkilat tərəfindən formalaşdırılmışdır?

- A) İSO
- B) PLAKO
- C) KASKO
- D) DEVKO
- E) NATO

565) Sual: Aşağıdakı mülahizələrdən hansı yanlıştır?

- A) Standartlaşdırma üzrə orqan müfəttiş nəzarətinin nəticələrinə görə standartın və uyğunluq nişanının tətbiqinə hüquq verən lisenziyanın təsirini dayandıra və ya ləğv edə bilər.
- B) Müfəttiş nəzarətinin nəticələri akt şəklində tərtib olunmalıdır.
- C) Milli uyğunluq nişanının təsviri məhsulun üzərində, həmçinin proses və xidmətlərə aid sənədlərdə aydın və açıq əks olunmalıdır.
- D) Milli uyğunluq nişanının təsviri berrəngli fonda yerinə yetirilməlidir.
- E) Mövcud qayda üzrə qeydiyyatdan keçmiş sertifikatı olan məhsul Milli uyğunluq nişanı daşımaq hüququna malikdir

566) Sual: Aşağıdakılardan hansı Sertifikatlaşdırma üzrə orqanın əsas funksiyalarına aiddir?

- A) Oxşar məhsulların sertifikatlaşdırılması zamanı istifadə edilən normativ sənədlər fondunun formalaşdırılması və aktuallaşdırılması
- B) Verilmiş sistemdə akkreditləşdirilən məhsulların siyahısının təyin edilməsi
- C) Göstəricilərin və tələblərin, bu tələblərin təyin edən sertifikatların və digər seçilməsi
- D) Standartlaşmaya sifarişlərin, həmçinin apelyasiyaların qəbulu və baxılması, onlar barədə qərarların hazırlanması
- E) Kadr ixtisasının artırılması və attestasiyasının tətbiqi

567) Sual: Sertifikatlaşdırma sahəsində tətbiq olunan terminlər hansı rəhbərlik sənədinə uyğun təsnifatlaşdırılır?

- A) RS-001-93
- B) RS-003-93
- C) RS-002-93
- D) RS-004-93
- E) RS-003-91

568) Sual: Hansı halda könüllü sertifikatlaşdırma aparılır?

- A) Məhsullar, xidmətlər və proseslər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət olunması dövlət tərəfindən nəzərdə

tutulmamışdır.

B) Məhsullar,xidmətlər və proseslər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət olunması dövlət tərəfindən nəzərdə tutulmuşdur.

C) Məhsullar,xidmətlər və proseslər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə uyğunluğu beynəlxalq təşkilatlarda aparılır.

D) Məhsullar,xidmətlər və proseslər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət olunması müəyyən təşkilat tərəfindən aparılır.

E) Məhsullar,xidmətlər və proseslər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət olunması dövlətin ciddi nəzarətiylə yerinə yetirilir.

569) Sual:Xüsusi səlahiyyət verilmiş orqanın tam tərkibi və funksiyası hansı bənddə qeyd olunmuşdur?

A) Konkret bir obyektin sertifikatlaşdırma sisteminə rəhbərlik edən və akkreditləşdirmə nəticədə konkret obyektin sertifikatlaşdırılmasının aparılmasına və sınaq laboratoriyalarının akkreditləşdirilməsinə dair səlahiyyətlər almış sertifikatlaşdırma üzrə orqan,akkreditləşdirilmiş sınaq laboratoriyaları və digər müəssisə, təşkilat və idarələr,eləcə də dövlət idarəetmə orqanlarıdır

B) Konkret bir obyektin sertifikatlaşdırma sisteminə rəhbərlik edən və akkreditləşdirmə nəticədə konkret obyektin sertifikatlaşdırılmasının aparılmasına və sınaq laboratoriyalarının akkreditləşdirilməsinə dair səlahiyyətlər almış sertifikatlaşdırma üzrə orqan,eləcə də dövlət idarəetmə orqanlarıdır.

C) Hər hansı obyektin sertifikatlaşdırma sisteminə rəhbərlik edən və akkreditləşdirmə nəticədə konkret obyektin sertifikatlaşdırılmasının aparılmasına və sınaq laboratoriyalarının akkreditləşdirilməsinə dair səlahiyyətlər almış sertifikatlaşdırma üzrə orqan,akkreditləşdirilmiş sınaq laboratoriyaları və digər müəssisə, təşkilat və idarələr,eləcə də dövlət idarəetmə orqanlarıdır.

D) Konkret bir obyektin sertifikatlaşdırma sisteminə rəhbərlik edən və akkreditləşdirmə nəticədə konkret obyektin sertifikatlaşdırılmasının aparılmasına və sınaq laboratoriyalarının akkreditləşdirilməsinə dair səlahiyyətlər almış sertifikatlaşdırma üzrə orqanlardır.

E) Konkret bir obyektin sertifikatlaşdırma sisteminə rəhbərlik edən və akkreditləşdirmə nəticədə konkret obyektin sertifikatlaşdırılmasının aparılmasına və sınaq laboratoriyalarının akkreditləşdirilməsinə dair səlahiyyətlər almış akkreditləşdirmə üzrə orqandır.

570) Sual:Məcburi sertifikatlaşdırma necə izah olunur?

A) Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqidir.

B) Proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqidir.

C) Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərə uyğunluğunun təsdiqidir.

D) Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərə uyğunluğunun müvafiq orqanlar tərəfindən təsdiqidir.

E) Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərin bəzi dövlət strukturlarının tələblərinə uyğunluğunun təsdiqidir.

571) Sual:Aşağıdakı funksiyalardan hansı sertifikatlaşdırma zamanı sifarişçiyə aid deyil?

- A) könüllü sertifikatlaşdırılan məhsul müvafiq normativ sənədlərin tələblərinə cavab vermədikdə məhsulun realizə olunmasını dayandırır.
- B) Sertifikatlaşdırmanı aparmaq üçün sifarişin verilməsi,sertifikatlaşdırma aparmaq üçün normativ, texniki və digər zəruri sənədləri təqdim edir
- C) Sertifikatlaşdırma sisteminin qaydaları ilə müəyyənləşdirilmiş formada sertifikatlaşdırılan məhsulu nişanlayır.
- D) Qanunverici aktları əldə rəhbər tutaraq sertifikat və uyğunluq nişanını tətbiq edir.
- E) Sertifikatlaşdırma üzrə orqanın vəzifəli şəxslərinin və sertifikatlaşdırılmış məhsullara nəzarəti həyata keçirən şəxslərin öz vəzifələrinin maneəsiz yerinə yetirmələrini təmin edir.

572) Sual:Sertifikatlaşdırma üzrə orqanlara tələblərin göstərildiyi sənəd hansıdır?

- A) RS-002-93
- B) RS-002-94
- C) RS-003-94
- D) RS-003-93
- E) RS-001-93

573) Sual:MST nəyi müəyyən edir?

- A) Sertifikatlaşdırma və akkreditləşdirmə üzrə orqanda tətbiq edilən metod və proseslərə tələbləri müəyyənləşdirir.
- B) Sertifikatlaşdırma üzrə orqanda tətbiq edilən metod və proseslərə qoyulan tələbləri təsdiq edir.
- C) Akkreditləşdirmə üzrə orqanda müəyyənləşdirilən metod və proseslərə tələbləri əks etdirir.
- D) Sınaq laboratoriyalarında araşdırılan proseslərə qoyulan tələbləri müəyyənləşdirir.
- E) Standartlaşdırma üzrə orqanda tətbiq edilən metod və proseslərə qoyulan tələbləri təsdiq edir.

574) Sual:Hansı düzgün deyil?

- A) Sertifikatlaşdırmanın obyektiv qiymətləndirilməsini mütəxəssislər təmin edir.
- B) Mütəxəssislərin qəbul olmuş kriterlərə uyğunluğunun dövrü attestasiyasının keçirilməsi zərurəti yaranır.
- C) Mütəxəssislərə tələbləri və uyğunluğun qiymətləndirilməsi qaydasını maraqlı tərəflər müəyyən edir.
- D) Mütəxəssislərə tələbləri və uyğunluğun qiymətləndirilməsi qaydasını dövlət müəyyən edir.
- E) Mütəxəssislərin obyektiv qiymətləndirilməsini sertifikatlaşdırma təmin edir.

575) Sual:Hansı standartın tələblərinə uyğun olaraq sınaq laboratoriyalarının qiymətləndirilməsi üçün ümumi kriterlər verilir?

- A) EN 45002
- B) EN 45005
- C) EN 45003
- D) EN 45011
- E) EN 45012

576) Sual:Hansı sənəddə sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi göstərilmişdir?

- A) RS-002-93
- B) RS-003-93
- C) RS-001-93
- D) RS-002-94
- E) RS-003-94

577) Sual:Könüllü sertifikatlaşdırılmanın məntiqli izahı hansıdır?

- A) İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında verilən sertifikatlaşdırma.
- B) İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə verilən sertifikatlaşdırma.
- C) İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə məcburi şəkildə verilən sertifikatlaşdırma.
- D) İstehsalçının həmçinin dövlət orqanlarının təşəbbüsü olmadan könüllülük əsasında verilən sertifikatlaşdırma.
- E) İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə lazım gələrsə verilən sertifikatlaşdırma.

578) Sual:Sadalanən tələblərdən hansı sınaq metodlarına qoyulur?

- A) Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- B) Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- C) Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- D) Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- E) Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.

579) Sual:Sertifikatlaşdırma üzrə orqanlar keyfiyyət sistemlərinin sertifikatlaşdırılması ilə məşğul olur.Onlar üçün kriterlər hansı standartlarda göstərilmişdir?

- A) EN 45012
- B) EN 45011
- C) EN 45015
- D) EN 42012
- E) EN 42015

580) Sual:Bunlardan hansı sınaq və təhlil metodları bölməsinə aiddir?

- A) Sınaq metodikaları ilə işləməyə
- B) avandanlıqların inventar siyahısı
- C) əməyin mühafizəsi və nümunəvi maddələr
- D) əməyin mühafizəsi və nümunəvi maddələr
- E) əməyin mühafizəsi və təhlükəsizlik texnikası

581) Sual:Bunlardan hansı Sertifikatlaşdırma üzrə orqanın əsas funksiyalarına sırasına aid deyil?

- A) Müxtəlif növ məhsulların sertifikatlaşdırılması zamanı istifadə edilən normativ sənədlər fondunun formalaşdırılması və aktualaşdırılması
- B) Verilmiş sistemdə sertifikatlaşdırılan məhsulların siyahısının təyin edilməsi
- C) Göstəricilərin və tələblərin, bu tələblərin təyin edən standartların və digər normativ sənədlərin seçilməsi
- D) Sertifikatlaşdırmaya sifarişlərin, həmçinin apelyasiyaların qəbulu və baxılması, onlar barədə qərarların hazırlanması
- E) Kadr ixtisasının artırılması və attestasiyasının təşkili

582) Sual:Uyğunluğun qiymətləndirilməsi mərhələsi nədən ibarətdir?

- A) Məmulatların nümunələrin seçilməsi, idenfikatlaşdırılması və onların sınağından ibarətdir.
- B) Məmulatın uyğunluq sertifikatlaşdırılması ilə qiymətləndirilməsindən ibarətdir.
- C) Məhsulun uyğunluq sertifikatlaşdırılması ilə qiymətləndirilməsindən ibarətdir.
- D) Xammal və materialın idenfikatlaşdırılmasından və təyinatından ibarətdir.
- E) Xammal və materialların növünün və hansı təyinata aid olduğundan ibarətdir.

583) Sual:Sertifikatlaşdırma sifarişçilərin yerinə yetirdiyi funksiyalara aid yazılanlardan hansı doğru deyil?

- A) Məhsulu müşayət edən tematik sənədlərdə onun sertifikatlaşdırılması və uyğunluğun yoxlanılması üçün normativ sənədlər haqqında məlumatları göstərir, bu informasiyanın istehlakçıya çatdırılmasını təmin edir.
- B) Realizə olunan sertifikatlaşdırılmış məhsulun normativ sənədlərin tələblərinə uyğunluğunu təmin edir.

C) Qanunverici aktları əldə rəhbər tutaraq sertifikat və uyğunluq nişanı tətbiq edir.

D) Sertifikatlaşdırmanı aparçaq üçün sifariş verir, texniki və digər zəruri sənədləri təqdim edir.

E) Sertifikatlaşdırma sisteminin qaydaları ilə müəyyənləşdirilmiş formada sertifikatlaşdırılan məhsulu nişanlayır.

584) Sual: Nə zaman məmulatların layihələndirilməsinə ehtiyac qalmır?

A) Maşın və mexanizmlərin detallarının, düyümlərin və aqreqlərin konstruksiyalarının və ölçülərinin standartları zəruri olan işçi ölçüləri və texniki tələbləri özündə birləşdirdiyi üçün həmin məhsulun layihələndirilməsinə ehtiyac qalmır.

B) Maşın və mexanizmlərin detallarının, düyümlərin standartları zəruri olan işçi ölçüləri və texniki tələbləri özündə birləşdirdiyi üçün həmin məhsulun layihələndirilməsinə ehtiyac qalmır.

C) Maşın və mexanizmlərin detallarının, düyümlərin və aqreqlərin konstruksiyalarının və ölçülərinin standartları zəruri olan işçi ölçüləri və texniki tələbləri özündə birləşdirdiyi halda həmin məhsulun layihələndirilməsinə ehtiyac yaranır.

D) Maşın və mexanizmlərin detallarının, düyümlərin və aqreqlərin konstruksiyalarının və ölçülərinin standartları zəruri olan işçi ölçüləri və texniki tələbləri ödəmədiyi üçün həmin məhsulun layihələndirilməsinə ehtiyac qalmır

E) E) Maşın və mexanizmlərin detallarının, düyümlərin və aqreqlərin konstruksiyalarının və ölçülərinin standartları zəruri olan işçi ölçüləri və texniki tələbləri ödəmədiyi üçün həmin məhsulun layihələndirilməsinə ehtiyac yaranır.

585) Sual: Hansı orqan beynəlxalq və regional sertifikatlaşdırma sistemlərinə qoşulma haqqında qərar qəbul edilməsi və nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlər bağlanması səlahiyyətlərini daşıyır?

A) Dövlət idarəetmə orqanı

B) Dövlət qanunvericilik orqanı

C) Dövlət təşkilatı orqanı

D) Dövlət struktur orqanı

E) Dövlət idarə orqanı

586) Sual: Sertifikatlaşdırma sxemi nəyə deyilir?

A) Uyğunluq sertifikatlaşdırılması keçirilən zaman üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır.

B) Uyğunluq sertifikatlaşdırılmasının təsdiqi zamanı üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır.

C) Uyğunluq sertifikatlaşdırılması keçirilən zaman ikinci tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır

D) Könüllü sertifikatlaşdırılması keçirilən zaman üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır.

E) Könüllü sertifikatlaşdırılmasının təsdiqi zamanı üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır.

587) Sual:Nümunənin identifikatlaşdırma nömrəsinə aiddir? 1.sınaq bölməsi, 2.nümunənin götürüldüyü il 3.analiz edildiyi il 4.sıra nömrəsi

- A) 1,2,3,4
- B) 1,3,4
- C) 1,4,2
- D) 1,2,3
- E) 2,3,4

588) Sual:Baza ölçüsü H nə qədər olmalıdır?

- A) 4mm az olmamalıdır
- B) 5mm az olmamalıdır
- C) 4mm çox olmamalıdır
- D) 5mm çox olmamalıdır
- E) 3mm olmalıdır

589) Sual:Məhsul üçün məmulatların nümunələrinin seçilməsi,identifikatlaşdırılması və onların sınağından ibarət olan mərhələ hansıdır?

- A) Uyğunluğun qiymətləndirilməsi nəticələrinin təhlili
- B) Sertifikatlaşdırma üzrə qərarın verilməsi
- C) Sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi
- D) Sertifikatlaşdırma obyektinə müfəttiş nəzarəti
- E) Sertifikatlaşdırmaya sifarişin verilməsi

590) Sual:Texniki şərtlərin standartı neçə bölmədən ibarətdir?

- A) 9
- B) 3
- C) 2
- D) 4
- E) 5

591) Sual:Məzmununa və təyinatına görə standartlar hansı növlərə bölünür?

- A) texniki şərtlərin, texniki tələblərin, parametrlərin və ölçülərin, metod və proseslərin, termin və işarələrin, sənədlərin standartı
- B) texniki tələblərin, parametrlərin və ölçülərin, metod və proseslərin, termin və işarələrin, sənədlərin standartı

- C) texniki tələblərin, parametrlərin və ölçülərin, metod və proseslərin, termin və işarələrin, sənədlərin standartı
- D) texniki şərtlərin, texniki tələblərin, parametrlərin və ölçülərin, metod və proseslərin standartı
- E) texniki şərtlərin, parametrlərin və ölçülərin, metod və proseslərin, termin və işarələrin, sənədlərin standartı

592) Sual: Yazılan mülahizələrdən hansı doğrudur?

- A) Məcburi sertifikatlaşdırma dövlət tərəfindən nəzarətdə olduğu üçün onu dövlət standartlarına uyğun aparırlar.
- B) Könüllü sertifikatlaşdırma müəssisə standartlarına uyğun aparılır.
- C) Müəssisə standartları standartlaşdırma üzrə orqanda müəyyənləşdirilir.
- D) Məcburi sertifikatlaşdırma sərbəst şəkildə hər bir müəssəsinin istəyilə aparılır.
- E) A) Sahə standartı sənayenin və xidmətin hər bir sahəsinə aid edilir

593) Sual: Hansı orqan icra hakimiyyəti orqanı kimi qanunvericilik aktlarına müvafiq olaraq məcburi sertifikatlaşdırma üzrə işləri həyata keçirir?

- A) Sertifikatlaşdırma üzrə milli orqan
- B) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- C) Sertifikatlaşdırma üzrə orqan
- D) Azərdövlətstandart
- E) Sertifikatlaşdırma üzrə şura

594) Sual: Müşavirənin məqsədini düzgün əks etdirən bölmə

- A) Komissiya üzvlərinin yoxlanılan təşkilatın nümunələrinə təqdim edilməsi
- B) Yoxlanmanın məqsədi, sahəsi və proqramlaşdırılması haqqında geniş məlumat verilməsi
- C) Yoxlama zamanı istifadə olunan metodların və prosedurların geniş şərh
- D) Yoxlama proqramının ümumi şəkildə müzakirəsi
- E) Yekun müşavirənin keçirilməsi tarixi haqqında məlumatlara malik olmamaq

595) Sual: Təhlükəsizliyin təmin edilməsi bölməsində nə göstərilir?

- A) əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- B) təhlükəsizlik texnikası və nümunəvi maddələr
- C) əməyin mühafizəsi və nümunəvi maddələr
- D) nizamnamə vəsaiti və əlavə peşə hazırlığı
- E) əlavə peşə hazırlığı və təhlükəsizlik texnikası

596) Sual: Auditlərə həsr edilmiş bölmədə nədən danışır?

- A) keyfiyyətin daxili audit sisteminin olması haqqında informasiya
- B) keyfiyyətin xarici audit sisteminin olması haqqında informasiya
- C) təsisçilər, nizamnamə vəsaiti
- D) nizamnamə vəsaiti, əlavə peşə hazırlığı
- E) işdə uyğunsuzluqlara yol verilməməsi və xidmətlərin qiymətlərinin azalması

597) Sual: Sınaq metodlarına hansı tələblər qoyulur?

- A) Obyektiv, dəqiq, təkrarlanan, müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- B) Obyektiv, dəqiq, təkrarlanmayan, müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- C) Obyektiv, dəqiq, təkrarlanan, müqayisə edilməyən və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- D) Obyektiv, dəqiq, təkrarlanmayan, müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- E) Obyektiv, dəqiq, təkrarlanan, müqayisə edilməyən və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.

598) Sual: Aşağıdakılardan hansı səhvdir?

- A) Sertifikatlaşdırma üzrə orqan kommersiya sirri olan informasiyanın məxfiliyinə cavabdehlik daşımır.
- B) Sertifikatlaşdırma üzrə orqan özünün sertifikatlaşdırma tələblərinə uyğunluğunu dövrü olaraq yoxlamalıdır.
- C) Sertifikatlaşdırma üzrə orqanda aparılan yoxlamanın qeydiyyatı aparılmalıdır.
- D) Bütün sifarişçilər Sertifikatlaşdırma üzrə orqanın xidmətləri haqqında informasiyadan maneəsiz istifadə hüququna malikdirlər.
- E) Sertifikatlaşdırma üzrə orqanda aparılan yoxlamanın nəticələri Sertifikatlaşdırma üzrə orqanın fəaliyyətinə müfəttiş nəzarətini həyata keçirən şəxslərə verilməlidir.

599) Sual: Sertifikatlaşdırma üzrə orqan kimi fəaliyyət göstərmək istiyən təşkilatın akkreditləşdirmə prosedurunda hansı kriterlər tələb olunur?

- A) Sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində yüksək peşə hazırlıqlı və xüsusi hazırlıq keçmiş personal
- B) Sertifikatlaşdırılan məhsul üçün aktuallaşdırılmış normativ sənədlər fondunun və məhsulun sınaq metodlarının olması
- C) Sertifikatlaşdırılan məhsulların sınaqlarını və müfəttiş nəzarətini aparmaq üçün inzibati strukturun, hüquqi və iqtisadi imkanların olması
- D) Sertifikatlaşdırmanın qaydalarını, o cümlədən apelyasiyaların baxılması, sertifikat və uyğunluq nişanlarının fəaliyyətinin dayandırılması və ya ləğvinin qaydalarını müəyyən edən təşkilati-metodik sənədlərin olması

E) Sertifikatlaşdırılmış məhsulun reyestrinin olması

600) Sual:AZS Milli sertifikatlaşdırma sisteminin Dövlət Reysterinin aparılma qaydaları hansı varianda öz əksini tapıb?

- A) RS-005-93
- B) RS-002-93
- C) RS-004-93
- D) RS-001-93
- E) RS-003-93

601) Sual:AZS Milli sertifikatlaşdırma sisteminin sınaq laboratoriyalarına tələblər və onların akkreditləşdirmə qaydaları hansı bənddə qeyd edilib?

- A) RS-004-93
- B) RS-001-92
- C) RS-001-93
- D) RS-004-92
- E) RS-002-93

602) Sual:AZS Milli sertifikatlaşdırma sisteminin oxşar məhsulun sertifikatlaşdırmasının əsas müddələri hansı varianda öz əksini tapıb?

- A) RS-003-93
- B) RS-004-94
- C) RS-002-93
- D) RS-004-93
- E) RS-001-93

603) Sual:AZS Milli sertifikatlaşdırma sisteminin sertifikatlaşdırma üzrə orqana tələblər və onun akkreditləşdirmə qaydaları hansı bənddə qeyd edilib?

- A) RS-002-93
- B) RS-003-92
- C) RS-003-93
- D) RS-001-93
- E) RS-004-93

604) Sual:AZS Milli sertifikatlaşdırma sisteminin əsas müddəaları hansı varianda öz əksini tapıb?

- A) RS-001-93
- B) RS-001-92
- C) RS-002-93
- D) PS-001-93
- E) RS-002-92

605) Sual:Qabaqlayan standartlaşdırma üçün qabaqlama dövrünün optimal qiyməti necə hesablanır?

- A) $Tq_{opt} = t_m - t_s$
- B) $T_{opt} = E(Tq) + \dot{I}(Tq)$
- C) $Tq_{opt} = 1 - E(Tq)$
- D) $Tq_{opt} = [E(Tq) - \dot{I}(Tq)]_{max}$
- E) $Tq_{opt} = [E(Tq) + \dot{I}(Tq)]_{max}$

606) Sual: Azərbaycan Respublikası Dövlət Standartlarının tələblərinə və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq, regional (hövzə) dövlətlərarası və digər dövlətin standartlarına uyğun olmayan, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitinə zərər vura bilən məhsulların (işlərin xidmətlərin) istehsalına, idxalına, satışına, istifadəsinə və icrasına yol verilə bilərmi?

- A) yol verilmir
- B) yol verilir
- C) əhəmiyyətli sayılmır
- D) bəzi hallarda yol verilir
- E) razılaşma nəticəsində yol verilir

607) Sual:Hansı standartlara milli standart deyilir?

- A) Standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilmiş və geniş istehlakçı dairələri üçün açıq olan standartlardır.
- B) Standartlaşdırma üzrə yerli orqan tərəfindən qəbul edilmiş və geniş istehlakçı dairələri üçün açıq olan standartlardır
- C) Standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilmiş standartlardır
- D) Standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilmiş və geniş istehlakçı dairələri üçün qapalı olan standartlardır.
- E) Standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilmiş və müəyyən istehlakçı dairələri üçün açıq olan standartlardır.

608) Sual:Müasir dövrdə məhsul haqqında informasiyanın toplanması, emalı və təqdim olunması sahəsində ən səmərəli sistem hansı sistemdir?

- A) Məhsulların kataloqlaşdırılması sistemi
- B) Regional sistem
- C) Avtomatlaşdırılmış identifikatlaşdırma sistemi
- D) Təsviri-istinad sistemi
- E) Təsnifat sistemi

609) Sual:Məhsulların kataloqlaşdırılmasının elmi-texniki əsaslandırılması və onun prinsiplərinin praktiki tətbiqi üzrə işlər ölkəmizdə neçənci əsrdən aparılmağa başlanmışdır?

- A) Keçən əsrin 70-ci illərinin əvvəllərindən
- B) Keçən əsrin 70-ci illərinin ortalarından
- C) Keçən əsrin 80-ci illərinin əvvəllərindən
- D) Keçən əsrin 80-ci illərinin ortalarından
- E) Keçən əsrin 90-cı illərinin əvvəllərindən

610) Sual:Bir neçə standart növünü özündə birləşdirən sənədin işlənməsinin ümumi baza əmək tutumu hansı düsturla hesablanır?

- A) $Tb.ə = Tb \max \cdot Kv$
- B) $Tb.ə = Tb \max (1 + 0,1n + 0,1m)$
- C) $Tb.ə = Tb \max (1 + 0,1 n + 0,1m + 0,1 mn)$
- D) $Tb.ə = Tb \cdot (1+0,1n)$

611) Sual:Bir növ standartlar toplusunun işlənməsinin baza əmək tutumu hansı düsturla hesablanır?

- A) $Tb.ə = Tb \max \cdot Kv$
- B) $Tb.ə = Tb \max (1 + 0,1m)$
- C) $Tb.ə = Tb (1+0,1n)$
- D) $Tb.ə = Tb \max (1+0,1n+0,1)$
- E) $Tb.ə = Tb + n$

612) Sual:Müxtəlif növ standartlar toplusunun işlənməsinin baza əmək tutumu hansı düsturla təyin olunur?

- A) $Tb.ə = Tb \max \cdot Kv$
- B) $Tb.ə = Tb \max (1 + 0,1n + 0,1m)$
- C) $Tb.ə = Tb (1 + 0,1n)$

D) $Tb.ə = Tb \max (1+0,1n + 0,1m + 0,1mn)$

613) Sual: Markaların standartının əsas vəzifəsi nədir?

- A) Markaların sayını lazımi minimuma endirməkdir.
- B) Markaların sayını lazımi miqdarda qaldırmaqdır
- C) Markaların sayını tənzimləməkdir.
- D) Markaların sayını listehsalçının istəyinə uyğun sayə gətirmək.
- E) Markaların sayınının dəyişilməsinin qarşısını almaqdır.

614) Sual: Üstün tutulan Renar sıralarından hansı əlavə sıradır?

- A) R 5.
- B) R10.
- C) R 20.
- D) R 40.
- E) R 80.

615) Sual: Həndəsi silsilələr böyük praktiki əhəmiyyəti olan neçə mühüm xassələrə malikdir?

- A) 2
- B) 3**
- C) 5
- D) 6
- E) 7

616) Sual: Hansı tarixdə AZS milli sertifikatlaşdırma sistemi yaradılmışdır?

- A) 1993
- B) 1995
- C) 1994
- D) 1998
- E) 1996

617) Sual: Hansı orqan verilmiş sertifikatların və uyğunluq nişanlarının ləğv edilməsi işlərinə nəzarət edir?

- A) Sertifikatlaşdırma üzrə orqan
- B) Azərdövlətstandart
- C) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- D) Sertifikatlaşdırma üzrə şura
- E) Elmi metodik sertifikatlaşdırma mərkəzi

618) Sual:Məcburi və könüllü sertifikatlaşdırma sistemlərinin yaradılmasında əsas məqsəd nədir?

- A) Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması,onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- B) Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması,onların daxili bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- C) Məhsul və xidmətlərin kəmiyyətinin yaxşılaşdırılması,onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- D) Məhsul və xidmətlərin keyfiyyətinin və kəmiyyətinin yaxşılaşdırılması,onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- E) Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması,onların daxili və xarici bazara çıxmasına şərait yaradılmasından ibarətdir.

619) Sual:Məhsulun düzgün istehsal edilməsinə inanmaq üçün nəyi bilmək lazımdır?

- A) Hansı şərtlərə o uyğun olmalıdır və hansı yolla bu uyğunluğu təsdiq etmək mümkündür.
- B) Hansı gigiyenik şərtlər bu mal qrupu üçün tətbiq edilməlidir.
- C) O standartın tələblərinə tam şəkildə cavab verir.
- D) Hansı mikrobioloji şərtlərə uyğun olmalıdır və bu uyğunluğu necə təsdiq etmək lazımdır.
- E) Hansı şərtlərə o uyğun olmalıdır ki,standartın tələblərinə cavab versin.

620) Sual: Hansı orqan elmi-metodik sertifikatlaşdırma mərkəzinin funksiyalarını təsdiq edir?

- A) Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- B) Sertifikatlaşdırma üzrə şura
- C) Sertifikatlaşdırma üzrə milli orqan
- D) Sertifikatlaşdırma üzrə orqan
- E) Azərdövlətstandart

621) Sual:Hansı sənəndə sertifikatlaşdırma üzrə orqanlara tələblər və onların akkreditləşdirilməsi göstərilmişdir?

- A) RS-002-93
- B) RS-002-94

- C) RS-003-94
- D) RS-003-93
- E) RS-001-93

622) Sual:Hansı bənddə istehsalatın qiymətləndirilməsi prosesinin aparılması göstərilmişdir?

- A) Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili,istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- B) Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- C) Seçilmiş akkreditləşdirmə sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili,istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- D) Seçilmiş standartlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili,istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- E) Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili,istehsalatın akkreditləşdirilləşdirilməsi yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.

623) Sual:Milli sertifikatlaşdırma sisteminin sınaq laboratoriyalarına tələbləri hansı bənddə qeyd edilib?

- A) RS-004-93
- B) RS-001-92
- C) RS-001-93
- D) RS-004-92
- E) RS-002-93

624) Sual:Ardıcıl formada sertifikatlaşma prosesinin mərhələləri hansı variantda düzgün qeyd edilmişdir?

- A) sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi;uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili;sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi;sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
- B) sertifikatlaşmaya sifarişin verilməsi;uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi;sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
- C) sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi;uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili;sertifikatlaşmış obyektə müfəttiş nəzarəti;sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi
- D) sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi;uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili;sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi

E) sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti

625) Sual: Bu təriflərdən hansı könüllü sertifikatlaşdırılmaya məxsusdur?

- A) İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında verilən sertifikatlaşdırma.
- B) İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə verilən sertifikatlaşdırma.
- C) İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə məcburi şəkildə verilən sertifikatlaşdırma.
- D) İstehsalçının həmçinin dövlət orqanlarının təşəbbüsü olmadan könüllülük əsasında verilən sertifikatlaşdırma.
- E) İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə lazım gələrsə verilən sertifikatlaşdırma.

626) Sual: Yoxlama proqramının işlərində hansı təşkilatla razılaşırlar?

- A) Yoxlanılan təşkilat
- B) Yoxlama üzrə komissiya
- C) Sertifikatlaşdırma üzrə yoxlama təşkilatı
- D) Sertifikatlaşdırma üzrə orqan
- E) Yoxlama təşkilatı

627) Sual: Könüllü sertifikatlaşdırma sisteminin yaradılmasında əsas məqsəd nədir?

- A) Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- B) Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- C) Məhsul və xidmətlərin kəmiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- D) Məhsul və xidmətlərin keyfiyyətinin və kəmiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
- E) Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazara çıxmasına şərait yaradılmasından ibarətdir.

628) Sual: Uyğunluq sertifikatı məvhumunda qeyd olunan dəyişikliklər hansılardır?

- A) sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.
- B) sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat dövlət nəzarəti altında aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.
- C) sertifikatlaşdırma indi hər üç tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.

D) sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır;uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır;uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi yalnız müvafiq çərçivə daxilində aparılır.

E) sertifikatlaşdırma indi üçüncü tərəfin və Sertifikatlaşdırma üzrə orqanın bilavasitə iştirak ilə bağlıdır;uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır;uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.

629) Sual:Hansı məqsədlə məcburi və könüllü sertifikatlaşdırma sistemləri yaradılır?

A) Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması,onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.

B) Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması,onların daxili bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir

C) Məhsul və xidmətlərin kəmiyyətinin yaxşılaşdırılması,onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.

D) Məhsul və xidmətlərin keyfiyyətinin və kəmiyyətinin yaxşılaşdırılması,onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.

E) Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması,onların daxili və xarici bazara çıxmasına şərait yaradılmasından ibarətdir.

630) Sual: Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız hansı şərtlə tətbiq edilir

A) keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.

B) istehsalçı (icraçı) tam həcmdə ödəməlidir

C) ziyan günahkar tərəfindən ödənilməlidir

D) məhkəmə tərəfindən müəyyən edilir.

E) əldə edilməsi şərtləri

631) Sual: Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda nə baş verir

A) işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır.

B) buna görə məsuliyyət daşıyır

C) zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir

D) dəyərini istehlakçı müqavilə bağlanarkən müəyyənləşdirir.

E) subut edir

632) Sual: Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hansı hüquqlara malikdir

A) istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olmasına;

B) sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş

sənəd;

C) maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanması

D) prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən

E) sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən

633) Sual: Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə tutulanlardan fərqli olarsa hansı müqavilələrin qaydaları tətbiq edilir.

A) beynəlxalq

B) hüquqi

C) TNS

D) istehlakçıların hüquqları

E) zəmanət müddəti

634) Sual: Verilən bəndlərdən hansı sınaq metodlarına qoyulan tələblərdir?

A) Obyektiv, dəqiq, təkrarlanan, müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.

B) Obyektiv, dəqiq, təkrarlanmayan, müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.

C) Obyektiv, dəqiq, təkrarlanan, müqayisə edilməyən və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.

D) Obyektiv, dəqiq, təkrarlanmayan, müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.

E) Obyektiv, dəqiq, təkrarlanan, müqayisə edilməyən və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.

635) Sual: Təşkilatın hazırlıq səviyyəsini müəyyən edən amillər hansı bənddə qeyd olunmuşdur?

A) Təşkilatın hazırlıq səviyyəsini qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmağa göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı informasiyanın təhlilindən asılıdır.

B) Təşkilatın hazırlıq səviyyəsini qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmağa göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı informasiyanın təsdiqindən asılıdır.

C) Təşkilatın hazırlıq səviyyəsini qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmağa göndərilmiş sənədlərdə göstərilmiş kəmiyyət sistemi haqqındakı informasiyanın təhlilindən asılıdır.

D) Təşkilatın hazırlıq səviyyəsini qiymətləndirilməsi müəssisə tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmağa göndərilmiş sənədlərdə göstərilmiş keyfiyyət sistemi haqqındakı faktların təsdiqindən asılıdır.

E) Təşkilatın hazırlıq səviyyəsini qiymətləndirilməsi dövlət tərəfindən sifarişlə birlikdə sertifikatlaşdırmağa göndərilmiş sənədlərdə göstərilmiş

keyfiyyət sistemi haqqındakı informasiyanın təhlilindən asılıdır.

636) Sual:1982-ci ildə verilmiş tərifdən fərqli olaraq Uyğunluq sertifikatı məvhumuna bir neçə ciddi dəyişiklər.Bunlar hansılardır?

A) sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır;uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır;uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.

B) sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır;uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat dövlət nəzarəti altında aparılır;uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.

C) sertifikatlaşdırma indi hər üç tərəfin bilavasitə iştirak ilə bağlıdır;uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır;uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.

D) sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır;uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır;uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi yalnız müvafiq çərçivə daxilində aparılır.

E) sertifikatlaşdırma indi üçüncü tərəfin və Sertifikatlaşdırma üzrə orqanın bilavasitə iştirak ilə bağlıdır;uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır;uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.

637) Sual:Keyfiyyət sistemlərinin serifikatlaşdırılması ilə məşğul olan orqanlar üçün kriterlər hansı standartlarda göstərilmişdir?

A) EN 45012

B) EN 45011

C) EN 45015

D) EN 42012

E) EN 42015

638) Sual:Texniki şərtlərin hansı bölməsində standartlar progressiv istehsal texnologiyasını tətbiq etmək və buraxılan məhsulun yüksək keyfiyyət səviyyəsini təmin etmək məqsədilə yaradılır?

A) Tipli texnoloji proseslərin standartları

B) Sınaq metodların standartı

C) Qəbul qaydaları

D) Nişanlama,qablaşdırma,saxlanma və daşınma qaydaları standartları

E) Çeşidlərin standartları

639) Sual:MST nəyi müəyyən edir?

A) Serifikatlaşdırma və akkreditləşdirmə üzrə orqanda tətbiq edilən metod və proseslərə tələbləri müəyyənləşdirir.

B) Serifikatlaşdırma üzrə orqanda tətbiq edilən metod və proseslərə qoyulan tələbləri təsdiq edir.

- C) Akkreditləşdirmə üzrə orqanda müəyyənləşdirilən metod və proseslərə tələbləri əks etdirir.
- D) Sınaq laboratoriyalarında araşdırılan proseslərə qoyulan tələbləri müəyyənləşdirir.
- E) Standartlaşdırma üzrə orqanda tətbiq edilən metod və proseslərə qoyulan tələbləri təsdiq edir.

640) Sual:Bunlardan hansı keyfiyyət sistemlərinin müəssədə fəaliyyətini təmin edən elementlər sırasına aid deyil?

- A) Keyfiyyət sisteminin elementləri və onların sertifikatlaşdırma sistemində təsdiq olunması
- B) Keyfiyyət sisteminin maliyyə aspektləri
- C) Marketing çərçivəsində keyfiyyət
- D) Proseslərin keyfiyyəti və idarə olunması
- E) İdenfikatlaşdırma

641) Sual:Keyfiyyət üzrə rəhbərlik nece xarakter daşıyan sənəddir?

- A) Məcburi
- B) Könüllü
- C) Heç bir xarakter daşımır
- D) Spesifik
- E) İstənilən

642) Sual:Keyfiyyət üzrə rəhbərlik sənədinə hansı əlavələr nəzərdə tutulmurdu?

- A) Hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
- B) Keyfiyyətin təmin edilməsi sahəsində əsas işçi təlimatlarının siyahısı
- C) Keyfiyyət üzrə məsul şəxsin professional tərcumeyi halı
- D) Sınaq protokolunun və nümunələrin seçilib götürülməsi
- E) Laboratoriyada saxlanılan kimyəvi reaktivlərin uçotu protokolunun nümunələri

643) Sual:Hansı dəyişikliklər keyfiyyət üzrə rəhbərlik sənədinə diqqətə alınmırdı?

- A) Sınaq protokolların uçotu, qeydiyyatı, arxivləşdirilməsi, yeniləşdirilməsi
- B) Sınaq protokolunun və nümunələrin seçilib götürülməsi
- C) Keyfiyyətin təmin edilməsi sahəsində əsas işçi təlimatlarının siyahısı
- D) Laboratoriyada saxlanılan kimyəvi reaktivlərin uçotu protokolunun nümunələri
- E) Keyfiyyət üzrə məsul şəxsin professional tərcumeyi halı

644) Sual:Hansı əlavələr keyfiyyət üzrə rəhbərlik sənədində qeydə götürülmür?

- A) Sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
- B) Sınaq protokolunun və nümunələrin seçilib götürülməsi
- C) Keyfiyyətin təmin edilməsi sahəsində əsas işçi təlimatlarının siyahısı
- D) Laboratoriyada saxlanılan kimyəvi reaktivlərin uçotu protokolunun nümunələri
- E) Keyfiyyət üzrə məsul şəxsin professional tərcumeyi halı

645) Sual:Yeyinti məhsullarının məmulatlarının analitik sınaqlarını və s. aparan laboratoriyası nəcənci ildə akkreditləşdirilib?

- A) 1994 və 1995
- B) 1992-1993
- C) 1993-1994
- D) 1993
- E) 1992

646) Sual:Keyfiyyət üzrə rəhbərlik sənədinə hansı əlavələr nəzərdə tutulurdu?

- A) Sınaq protokolunun və nümunələrin seçilib götürülməsi
- B) sınaq protokolların uçotu, qeydiyyatı, arxivləşdirilməsi, yeniləşdirilməsi
- C) hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
- D) laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
- E) sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları

647) Sual: Laboratoriyanın strukturu sxem şəkilində necə göstərilir? 1.Laboratoriyanın təşkili 2.rəhbərliyin tərkibi 3.vəzifə bölgüsü

- A) 1,2,3
- B) 1,3,2
- C) 3,2,1
- D) 2,3,1
- E) 3,1,2

648) Sual:Keyfiyyətin təmin edilmə sistemi hansı məqsədlə realizə olunmur?

- A) sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməməsi

- B) sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməsi
- C) işdə uyğunsuzluqlara yol verilməməsi və xidmətlərin qiymətlərinin azalması
- D) işdə uyğunsuzluqlara yol verilməməsi
- E) xidmətlərin qiymətlərinin azalması

649) Sual:Keyfiyyətin təmin edilmə sistemi məqsədi...

- A) sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməsi
- B) sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməməsi
- C) səriştəsiz personalın olması
- D) işdə uyğunsuzluqlara yol verilməsi
- E) xidmətlərin qiymətlərinin artması

650) Sual:Keyfiyyət üzrə rəhbərlik sənədinin strukturuna və formatına qoyulan tələblər?

- A) tələblər mövcud deyil,lakin təşkilatın məqsədini,imkanlarını dəqiq və tam əks etdirməlidir.
- B) akkreditləşdirmə tələblərinin yerinə yetirilməlidir
- C) keyfiyyət sistemi elementlərinin müddəalarının realizə edilmə mexanizmi şərh edilməlidir
- D) keyfiyyət sahəsində siyasəti
- E) sertifikatlaşdırma sahəsində təklif olunan xidmətləri şərh olunmalıdır

651) Sual:Keyfiyyət sistemi sənədlərini 1-ci səviyyədə olan işçi təlimatlarına aşağıdakılar aiddir. 1.ölçmələrin və sınaqların metodikaları 2.sertifikatlaşdırmaya sifariş sənədləri 3.formulyarlar 4.daxili auditlərin proqramları və metodikaları 5.sınaq avadanlıqlarının texniki qulluqları və təmiri üzrə təlimatları

- A) hamısı
- B) 4,5
- C) 1,2,4
- D) 3,4,5
- E) 1,2,3

652) Sual:Məhsulun təhlükəsizliyi onun bütün xidmət müddəti ərzində saxlanılmalıdırsa,o zaman hansı tələblər əsas götürülür?

- A) Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,təyinatına görə istifadəsinə, texniki qulluqlarına,təmirinə və utiləşdirməsinə
- B) Qablaşdırmasına,daşınmasına,saxlanılmasına

- C) Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,texniki qulluqlarına,təmirinə və utiləşdirməsinə
- D) Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,təyinatına görə istifadəsinə,texniki qulluqlarına,təmirinə
- E) Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,təyinatına görə istifadəsinə və texniki təyinatına

653) Sual:Ekspert-auditor adlı şəxsin əsas vəzifəsi nədir?

- A) Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- B) Sertifikatlaşdırma sahəsində yalnız bir növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- C) Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş şəxsdir.
- D) Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün lazım olan şəxsdir.
- E) Sertifikatlaşdırma və digər sahələrdə bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir

654) Sual:Neçənci ildə EAN-Azərbaycan Assosiasiyası EAN-İnternational Beynəlxalq təşkilatına qəbul edilmişdir?

- A) 1999-cu ilin may ayında
- B) 1998-ci ilin may ayında
- C) 1999-cu ilin iyun ayında
- D) 1998-ci ilin iyun ayında
- E) 1999-cu ilin aprel ayında

655) Sual:Texniki-iqtisadi əməkdaşlıq edən bir qrup regional(hövzə) dövlətlərin qəbul və istifadə etdikləri standartlar,norma,qayda və tövsiyyələr hansı standarta aiddir?

- A) Regiona(hövzə) standartlar
- B) Beynəlxalq standartlar
- C) Dövlətlərarası standartlar
- D) Texniki standartlar
- E) Milli standartlar

656) Sual: AZS 1.5-96 göstəricisi üzrə standartlaşmada nələr həyata keçirilir?

- A) qaydaların tərtibi məzmunu, səthi və rəsmiləşdirilməsi
- B) qaydalarını tətbiqi
- C) qaydaların məzmunu
- D) qaydaların şərti

E) qaydaların rəsmiləşdirilməsi

657) Sual: Standartlaşma üzrə qaydalarının tərtibi, məzmunu, şərti, təsnifləşdirilməsi hansı göstərici üzrə həyata keçirilir?

A) AZS 1.5-96

B) AZS 1.4-96

C) AZS 1.6-96

D) AZS 1.3-96

E) AZS 1.2-96

658) Sual: Texniki şərtlər nədir?

A) kompleks tələbləri müəyyən edən normativ-texniki sənəddir

B) standart aiddiyatı olmayan sənəddir

C) heç bir mənası olmayan bir sənəddir

D) ərzaq mallarına verilən sənəddir

E) tək bir göstəriciyə verilən sənəddir

659) Sual: Regional standartlaşmaya hansı komitələr aiddir?

A) AİB, KOPANT

B) QOST

C) AZS

D) AİK

E) FAO

660) Sual: Avropada hansı təşkilat beynəlxalq standartlaşma ilə məşğul olur?

A) AİK

B) KOPANT

C) AZS

D) FAO

E) ÜST

661) Sual: BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı qısa şəkildə necə yazılır?

- A) FAO
- B) DBS
- C) KTS
- D) AİK
- E) ASS

662) Sual: Standartlaşma üzrə qaydaların rəsmiləşdirilməsi hansı sistem üzrə həyata keçirilir?

- A) AZƏ 1.5-96
- B) AZS 1.5-96
- C) AZS 1.4-96
- D) AZS 1.3-96
- E) AZS 1.2-96

663) Sual: ALS (avtomatlaşdırılmış layihələndirmə sistemi) strukturca neçə yarım sistemdən ibarətdir?

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 6

664) Sual: İşlənmə mərhələsindən asılı olaraq konstruktor sənədləri neçə yerə bölünür?

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 6

665) Sual: KSVS standartları neçə təsnifat qrupuna bölünmüşdür?

- A) 10
- B) 8
- C) 9

D) 7

E) 5

666) Sual:Konkret məhsul haqqında məlumat almağa imkan verən,vahid rekvizitlər yığımını özündə birləşdirən maşın emalı istiqamətli sənəd hansıdır?

A) Məhsulun kataloq vərəqi

B) Rəqəmli işarələr sənədi

C) Unikal adlar sənədi

D) Şerti işarələr sənədi

E) Təsviri-istinad sənədi

667) Sual:Maşınların keyfiyyətini təyin edən parametrlərə nə deyilir?

A) əsas parametrlər

B) əlavə parametrlər

C) xüsusi parametrlər

D) ümumi parametrlər

E) funksional parametrlər

668) Sual:Azərbaycan Respublikasının Standartlaşdırma haqqında qanunu neçənci ildə qəbul olunmuşdur?

A) 16 aprel 1996-cı il

B) 18 aprel 1996-cı il

C) 16 oktyabr 1996-cı il

D) 18 oktyabr 1996-cı il

E) 16 noyabr 1998-ci il

669) Sual:Respublikamızda standartlaşma üzrə işləri idarə etmək üçün hansı agentlik fəaliyyət göstərir?

A) AzərDövlətstandart

B) İSO

C) QOST

D) UOT

E) SAKO

670) Sual:Standarta əməl olunmadıqda nə ilə mühakimə olunur?

- A) qanun məcəlləsi
- B) gömrük orqanı
- C) standartlaşdırma politiki
- D) heç biri
- E) hamısı

671) Sual:ölçmə vasitələrinin tipinin təsdiqi haqqında sertifikatın forması və qüvvədə olma müddəti hansı nazirlik tərəfindən müəyyənləşdirilir?

- A) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
- B) Azərbaycan Respublikası Milli Məclisi tərəfindən
- C) Azərbaycan Respublikası Turizm Nazirliyi tərəfindən
- D) Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial inkişaf nazirliyi tərəfindən
- E) Dövlət reyestr təşkilatı tərəfindən

672) Sual:İlk dəfə Standartlaşma üzrə beynəlxalq təşkilat (İSO) harada nə vaxt yaradıldı?

- A) 1946-cı ildə Londonda
- B) 1950-cı ildə İtaliyada
- C) 1965-cı ildə İspaniyada
- D) 1950-ci ildə Yaponiyada
- E) 1939-cu ildə SSRİ-də

673) Sual:Standartlaşma üzrə koordinasiya komitəsi nə vaxt harada yaradıldı?

- A) 1943-cü ildə Birləşmiş Millətlər təşkilatında
- B) 1936-cı ildə Fransada
- C) 1960-cı ildə Dünya ticarət mərkəzində
- D) 1927-ci ildə Almaniyada
- E) 1949-cu ildə ABŞ-da

674) Sual: Dövlət standartları hansı məhsullar üçün işlənib hazırlanır?

- A) kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan məhsullar üçün

- B) müvəqqəti istehsal olunan
- C) bütün növ məhsullar üçün
- D) yalnız strateji əhəmiyyətli məhsullar üçün
- E) elm tutumlu məhsullar üçün

675) Sual: Standartlaşdırma haqqında qanunvericiliyin icrası zamanı yaranan mübahisələrə hansı qayda baxılır?

- A) məhkəmə qaydasında baxılır
- B) arbitraj qaydasında baxılır
- C) kollegiya səviyyəsində baxılır
- D) nümayəndələrin iştirakı ilə
- E) əhəmiyyətli sayılmır

676) Sual: Standartın hansı bölməsi məhsulun müxtəlif modifikasiyasına tələbləri göstərir?

- A) Tətbiq olunma sahəsi
- B) Qəbul qaydaları
- C) Texniki tələblər
- D) Təhlükəsizlik tələbləri
- E) Daşınma, qablaşdırma bölməsi

677) Sual: Serifikatlaşdırma üzrə orqanın neçə təşkilati struktura malikdir?

- A) 8
- B) 5
- C) 4
- D) 7
- E) 6

678) Sual: Standartın şərhinə qoyulan tələblər hansı formada verilir? 1. mətn 2. riyazi formada 3. cədvəl 4. nəqli mətn 5. qrafik material

- A) 1,3,5
- B) 1,2,3
- C) 1,3,4
- D) 2,3,5

E) 1,2,4

679) Sual: Patent fondunun milli və xarici ixtiraların təsviri ilə sənədlərlə və sənaye mülkiyyətinin digər sahələrinə aid ədəbiyyatla komplektləşdirilməsi üzrə təşkilati köməkliklərin təşkili Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

680) Sual: Sənaye mülkiyyətinin mühafizəsi ilə əlaqədar məlumat təminatı və nəşriyyat işləri, məlumat mənbələrini idarəetmə və onun təşkilati-texniki təminatı sisteminin işləri Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

681) Sual: Fəaliyyət sahələrinin bölmələri düzgün qeyd edilən variant hansıdır?

- A) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici, hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı, dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- B) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici, hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu və müvafiq mühafizə sənədlərinin verilməsi
- C) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız hüquqi şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı, dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- D) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici, hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı və dövlət ekspertizasının aparılması
- E) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız fiziki şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı, dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi

682) Sual: Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin fəaliyyət sahələri və göstərilən xidmətlərə aid edilən bölmə hansı

bənddə düzgün qeyd edilmişdir?

- A) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici, hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı, dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- B) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici, hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu və müvafiq mühafizə sənədlərinin verilməsi
- C) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız hüquqi şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı, dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- D) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici, hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı və dövlət ekspertizasının aparılması
- E) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız fiziki şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı, dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi

683) Sual: Uyğun beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının təmsil edilməsi, Azərbaycan Respublikasının beynəlxalq müqavilə və sazişlərdən irəli gələn öhdəliklərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsi Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

684) Sual: Azərbaycan Respublikasının sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində dövlət siyasəti hansı orqan üzrə həyata keçirilir?

- A) Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- B) Standartlaşdırma, Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- C) Akkreditasiya, Metrologiya üzrə dövlət komitəsi
- D) Sertifikatlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- E) Dövlət reyistr komitəsi

685) Sual: Patent şöbəsinin fəaliyyətində Ümumdünya əqli Mülkiyyət təşkilatının standartlarından istifadənin təmin edilməsi, hüquqi və fiziki şəxslərə metodik köməyin, patent-məlumat xidmətlərinin göstərilməsi Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər

- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

686) Sual:İxtiraçılıq və yaradıcılıq aktivliyinin stimullaşdırılmasına yönəldilmiş tədbirlər kompleksinin hazırlanması,sənaye mülkiyyəti obyektlərinin kommersiyalaşdırılması ilə bağlı metodik tövsüyyələrin işlənməsi Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

687) Sual:Bunlardan hansı Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin fəaliyyət sahələri və göstərilən xidmətlərə aid edilən bölmə lərin düzgün təsviridir?

- A) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- B) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu və müvafiq mühafizə sənədlərinin verilməsi
- C) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız hüquqi şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- D) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı və dövlət ekspertizasının aparılması
- E) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi

688) Sual:Aşağıdakılardan hansında Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin fəaliyyət sahələrinin bölmələri düzgün qeyd edilib?

- A) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- B) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu və müvafiq mühafizə sənədlərinin verilməsi

- C) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız hüquqi şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı, dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- D) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici, hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı və dövlət ekspertizasının aparılması
- E) Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız fiziki şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı, dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi

689) Sual: Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində sənaye mülkiyyətinin mühafizəsi ilə əlaqədar məlumat təminatı və nəşriyyat işləri, məlumat mənbələrini idarəetmə və onun təşkilati-texniki təminatı sisteminin işləri göstərilmişdir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

690) Sual: Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində patent fondunun milli və xarici ixtiraların təsviri ilə sənədlərlə və sənaye mülkiyyətinin digər sahələrinə aid ədəbiyyatla komplektləşdirilməsi üzrə təşkilati köməkliklərin təşkili göstərilmişdir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

691) Sual: Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində uyğun beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının təmsil edilməsi, Azərbaycan Respublikasının beynəlxalq müqavilə və sazişlərdən irəli gələn öhdəliklərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsi göstərilmişdir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

692) Sual:Bu orqanlardan hansı Azərbaycan Respublikasının sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində dövlət siyasəti həyata keçirilir?

- A) Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- B) Standartlaşdırma, Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- C) Akkreditasiya, Metrologiya üzrə dövlət komitəsi
- D) Sertifikatlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- E) Dövlət reyistr komitəsi

693) Sual:Sadalanan xidmətlərdən hansında sənaye mülkiyyətinin mühafizəsi ilə əlaqədar məlumat təminatı və nəşriyyat işləri, məlumat mənbələrini idarəetmə və onun təşkilati-texniki təminatı sisteminin işləri göstərilmişdir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

694) Sual:Parametrlərin standartları nəyi müəyyənləşdirir?

- A) Məmulatların əsas istismar xarakteristikalarına görə onların parametrik və ya ölçü sıralarını müəyyənləşdirir.
- B) Məmulatların əsas keyfiyyət xarakteristikalarına görə onların parametrik və ya ölçü sıralarını müəyyənləşdirir.
- C) Məmulatların əsas istismar xarakteristikalarına görə onların parametrik və ya ölçü standartlarını müəyyənləşdirir.
- D) Məmulatların əsas istismar xarakteristikalarına görə onların parametrik və ya ölçü səviyyələrini müəyyənləşdirir.
- E) Məmulatların əsas istismar funksiyalarına görə onların parametrik və ya ölçü sıralarını müəyyənləşdirir.

695) Sual:Standartın tətbiq olunma sahəsi bölməsində hansı tələblər əsas götürülür?

- A) Məhsulun məcburi sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir
- B) Məhsulun uyğunluq sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir
- C) Məhsulun könüllülük sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.
- D) Məhsulun məcburi sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinə aid faktlar göstərilir.

E) Məhsulun uyğunluq sertifikatlaşdırılması zamanı təsdiqlənən təhlükəsizliyinin və insan sağlamlığının mühazifəsinin təmin edilməsinə yönəldilmiş tələblər göstərilir.

696) Sual:Nümunələrin seçilməsinin sertifikatlaşdırma üzrə orqan tərəfindən həyata keçirilməsi hansı halda mümkündür?

- A) Sınaq iki və daha çox sınaq laboratoriyalarında keçirildiyi halda
- B) Sınaq nəticə vermədikdə
- C) Dövlət əhəmiyyətli mallardan nümunələrin seçilməsində
- D) Nümunə ən çox iki sınaq laboratoriyalarında keçirildiyi halda
- E) Akkreditləşdirilmiş təşkilatlara məxsus mallardan nümunələrin seçilməsində

697) Sual: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanun varmı?

- A) 1995-ci ilin sentyabrından bu qanın imzalanmışdır
- B) 1998-ci il yanvarın birindən imzalanmışdır
- C) belə bir qanun Azərbaycan Respublikasında yoxdur
- D) belə bir qanun hazırda işlənilib hazırlanır
- E) belə bir qanun əhəmiyyətsizdir

698) Sual:Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində Patent şöbəsinin fəaliyyətində Ümumdünya əqli Mülkiyyət təşkilatının standartlarından istifadənin təmin edilməsi,hüquqi və fiziki şəxslərə metodik köməyin,patent-məlumat xidmətlərinin göstərilməsi göstərilmişdir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

699) Sual: Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətində ixtiraçılıq və yaradıcılıq aktivliyinin stimullaşdırılmasına yönəldilmiş tədbirlər kompleksinin hazırlanması,sənaye mülkiyyəti obyektlərinin kommersiyalaşdırılması ilə bağlı metodik tövsiyələrin işlənməsi göstərilmişdir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər

- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər

700) Sual:Sadalanan xidmətlərdən hansında Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin patent fondunun milli və xarici ixtiraların təsviri ilə sənədlərlə və sənaye mülkiyyətinin digər sahələrinə aid ədəbiyyatla komplektləşdirilməsi üzrə təşkilati köməklərin təşkili göstərilmişdir?

- A) fəaliyyət sahələri və göstərilən xidmətlər
- B) Sənaye sahəsi və göstərilən xidmətlər
- C) Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- D) Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- E) Standartlaşdırma üzrə göstərilən xidmətlər